

TEXNOLOGİYA

DƏRSLİK

6



LAYİHE



Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYİHE



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

LAYİHE

LAYIHO

NATIQ AXUNDOV
HÜMEYİR ƏHMƏDOV
FƏRİDƏ ŞƏRİFOVA
XURAMAN SƏLİMOVA

TEKNOLOGİYA

6

Ümumi təhsil müəssisələrinin 6-ci sinifləri üçün Texnologiya fənni üzrə

DƏRSLİK

© Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trimms.edu.az saytında yerləşdirilmişdir. Bu nəşrdən istifadə edərkən lisenziyanın şərtləri qəbul edilmiş sayılırlar:

İstiqadə zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtləri ilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi aspoligraf.ltd@gmail.com və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

LAYİHE

M Ü N D Ö R İ C A T

I. Məişət mədəniyyəti

1. Məktəbdə ünsiyyət və davranış mədəniyyəti.....	6
2. Ailə bütçəsinin formalasdırılması. Gəlir və xərc.....	9
3. Divar əşyalarının bərkidilməsi və bərkitmə yerlərinin təmiri texnologiyası.....	11
4. Qapı kılıdlarının növləri, quruluşu və quraşdırılması.....	16
5. Sanitar-texniki avadanlıqların sadə təmiri.....	20
6. Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanması texnologiyası.....	21

II. Oduncağın emalı texnologiyası

7. Oduncağın tədarükü və mişar materiallarının istehsalı.....	27
8. Məmulatların konstruksiya edilməsi. Düzbucaklı və müxtəlif formalı detalların çertyoju.....	31
9. Kiçik tırların birləşdirilməsi.....	34
10. Əl alətləri ilə silindrik və konusşəkilli detalların hazırlanması.....	38
11. Oduncaq və metal məmulatların bəzədilməsi.....	41

III. Metalların emalı texnologiyası

12. Metal pəstahların kəsilməsi.....	44
13. Metal pəstahların yeyələnməsi. Ştangenpərgar.....	47
14. Mexanikləşdirilmiş əl alətləri.....	52
15. Elektrik enerjisinin ötürülməsi və istifadəsi yolları.....	56
16. Ən sadə elektrik dövrəsi.....	59
17. Detalların lehimləmə ilə birləşdirilməsi.....	63

IV. Ərzaq məhsullarının emalı texnologiyası

18. Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi.....	66
19. İnsan həyatında qida məhsulları.....	71
20. Südlü xörəklərin hazırlanma texnologiyası.....	77
21. Yarmadan, paxlah bitkilərdən və makaron məmulatlarından xörəklərin hazırlanma texnologiyası.....	80
22. Duru xəmirdən məmulatların hazırlanması texnologiyası.....	84
23. Tərəvəz xörəklərinin hazırlanma texnologiyası.....	89

V. Parçanın emalı texnologiyası və naxıştıkmə

24. Məişət tikiş maşınının quruluşu.....	93
25. Tikiş maşınının işə hazırlanması.....	97
26. Tikiş maşınınında əməliyyatlar.....	100
27. Naxıştıkmə üçün alət və tərtibatlar.....	103
Hesab naxıştıkməsinə hazırlıq	
28. Geyimin təmiri texnologiyası.....	108

LAYİHE

ƏZİZ MƏKTƏBLİLƏR!

Artıq 6-cı sinifdəsiniz. Bu il də “Texnologiya” fənni sizə rəngarəng texnologiyalar aləmində bələdçilik edəcək. Dərslik oduncaq və metalların emalı üzrə biliklərinizi artıracaq, tikiş materiallarının tikiş maşınında emal qaydalarını, naxışsalmanı və qida məhsullarının emalı üsullarını öyrənəcəksiniz. Eləcə də mexanikləşdirilmiş əl alətlərinin quruluşu və iş prinsipi ilə tanış olacaqsınız. Siz divar əşyalarının bərkidilməsini, üstdənqoyulma və taxma kılıdların quraşdırılmasını, sanitar-texniki avadanlığın təmirini öyrənəcəksiniz. Əldə etdiyiniz bu bacarıqlar həm müstəqil olaraq evdə müxtəlif işləri yerinə yetirməyə yardım edəcək, həm ailədə olan vəsaitin səmərəli istifadə edilməsinə imkan yaradacaq.

Verilmiş ideyadan başlayaraq hazır məməlatın əldə olunmasına qədər bütövlükdə layihənin yaradılması –şagirdlərdə yaddaşı, təfəkkürü, iradəni, inadkarlığı, qarşıya qoyulmuş məqsədə çatmaq bacarığını inkişaf etdirir. Həmçinin onları dəqiqliyə, səliqə-sahmana, zirəkliyə, işgüzarlığa alışdırır, müstəqil “kəşflər” etmək imkanı yaradır.

Dərslik bütövlüklə hər bir mövzuda öyrənilməsi lazımlı olan nəzəri biliklərin şərhi üzərində qurulmuşdur. Burada müəyyən növ işlərdə yerinə yetirilməsi lazımlı olan təhlükəsiz iş qaydaları verilmişdir. Dərslikdə dərsin materialını möhkəmləndirməyə imkan verən praktik işlər təsvir olunmuş və özünü yoxlamaq üçün suallar tərtib edilmişdir.

Sizə həyatda vacib təhsil sahəsi olan “Texnologiya”nın mənimşənilməsində müvəffəqiyyətlər arzulayırıq!

Dərslikdə aşağıdakı şərti işarələr qəbul olunmuşdur:



Fikirləşin



Müşahidə edin



Tapşırığı yerinə yetirin



Fikirlərinizi müzakirə edin

Nəticə çıxarın



Kəsici və deşici alətlərlə iş zamanı diqqətli olun, təhlükəsizlik qaydalarını yada salın



Eskizi müstəqil yerinə yetirin



İnformasiya

MƏİŞƏT MƏDƏNİYYƏTİ

1. MƏKTƏBDƏ ÜNSİYYƏT VƏ DAVRANIŞ MƏDƏNİYYƏTİ

Hər bir şagird mədəni ünsiyyət və davranış qaydalarını bilməli və bu qaydalara riayət etməlidir.



Davraniş və ünsiyyət qaydaları hansılardır?

Ümumi davranış qaydaları:

- Şagird məktəbə təmiz və səliqəli məktəbli geyimində gəlməlidir;
- Dərsin başlanmasına 15–20 dəqiqə qalmış məktəbdə olmalıdır və dərs üçün lazımı dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır;
- Dərs zamanı müəllimin icazəsi olmadan məktəbi və məktəb ərazisini tərk etməməlidir. Dərsdə iştirak etmədiyi halda sinif rəhbərinə tibbi arayış və ya valideynləri (onları əvəz edən şəxs) tərəfindən yazılmış izahat təqdim etməlidir. Üzrlü səbəb olmadan dərs buraxmamalıdır;
- Şagird özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır;
- Məktəbdə və məktəbdən kənarda özünü mədəni və nəzakətli aparmalıdır.

Dərs zamanı davranış qaydaları:

- Müəllim sınıfə daxil olanda şagirdlər salamlasmaq üçün ayağa qalxır və yalnız müəllim onlarla salamlaşış oturmağa icazə verdikdən sonra otururlar. Eyni qayda ilə şagirdlər dərs zamanı sınıfə daxil olan digər böyükləri salamlayırlar;
- Dərs zamanı səs salmaq, dərsə aid olmayan kənar işlərlə məşğul olub dərsdən yayınmaq və dostlarını bu işə cəlb etmək olmaz;
- Əgər dərs zamanı şagird sınıfından çıxmak istəyirsə, bunu müəllimin icazəsi olmadan edə bilməz;
- Əgər şagird müəllimə sual vermək və ya müəllimin sualına cavab vermək istəyirsə, əlini qaldırmalıdır;
- Hər bir dərsin keçirildiyi kabinetdə şagird öz iş yerinin təmizlik və səliqəsinin qorunmasına cavabdeh olmalıdır;
- Şagird dərs zamanı müəllimin tələblərini yerinə yetirməyə çalışmalıdır;

- Şagird yüksək və aydın səslə cavab verməlidir.
- Zəng çalınarkən yalnız müəllim dərsin bitməsini elan etdikdən sonra şagirdlər sinifdən çıxa bilərlər. Müəllim sinifdən çıxarkən şagirdlər ayağa qalxmalıdırlar.

Tənəffüsə davrış qaydaları:

- Öz iş yerini səliqəyə salmaq;
- Məktəbdaxili intizam qaydalarına riayət etmək, müəllim və məktəb işçilərinin tələblərini yerinə yetirmək;
- Tənəffüs zamanı öz mərtəbəsində olmaq;
- Müəllimləri, valideynləri və digər qonaqları gördükdə onlarla salamlışmaq və onlara yol vermək;
- Pilləkənlərdə, dəhlizlərdə yalnız sağ tərəflə hərəkət etmək;

Şagirdlərə qadağandır:

- Dərsdənkənar vaxtda məktəbdə gəzmək;
- Üst geyimində gəzmək;
- Pilləkənlərdə, pəncərələrin yaxınlığında və oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq;
- Bir-birini itələmək, bir-birinə nə isə atmaq və fiziki güc tətbiq etmək;
- Etik davranışa zidd ifadələr işlətmək və səs salmaq, dərslərin gedişinə mane olmaq.

Sinif üzrə növbətçinin vəzifəsi:

- Tənəffüs zamanı sinif otağında olmaq;
- Sinif otağının səliqəli olmasına nəzarət etmək;
- Sinif otağını növbəti dərsə hazırlamaq üçün müəllimə kömək etmək;
- Dərs qurtardıqdan sonra sinfin təmizliyini təmin etmək.

Şagirdlərin yeməkhanada davranış qaydaları:

- Yemək zamanı ədəb qaydalarına riayət etmək;
- Yeməkhanada işçilərinə hörmətlə yanaşmaq;
- Yemək zamanı qonşu masalarda oturanları narahat etməmək üçün yüksəkdən danışmamaq;
- Yeməkdən sonra masanı yiğisdirmaq, stulları yerinə qoymaqla;
- Məktəb yeməkxanasının əmlakına qayğı ilə yanaşmaq;
- Yeməkhanaya üst geyimində gəlməmək.

Məktəbdə ünsiyyət üçün bir necə məsləhət:

- Şagird sinif yoldaşları ilə münasibətdə nəzakətli olmalıdır. İrəlidə gedənin kitabı, qələmi və ya çantası yerə düşərsə, götürməyə kömək etməlidir;
- Ciddi və səmimi olmalıdır;
- Sinif yoldaşlarına kobud və sərt sözlər deməməlidir;
- Müraciət edəndə “Zəhmət olmasa” deməyi unutmamalıdır. Çünkü bu, insanlar arasında gözəl münasibət yaradan sehri ifadədir;
- Kömək edənə təşəkkür etməlidir;
- Ətrafdakılar üçün səliqəli, çalışqan və tərbiyəli insan nümunəsi olmalıdır;
- Sinifdəki şagirdlər sizin yoldaşlarınızdır. Əgər onlardan biri sizi daha yaxşı başa düşürsə, o, sizin dostunuzdur. Dostunuz nə isə pis hərəkət etmək istəsə, onu bu əməldən çıxın və səhv etdiyini ona başa salın.

Ədalətli olmalıdır. Hərəkətlərini götür-qoy etməli və lazımlı gələrsə, günahını etiraf etməyi bacarmalıdır. Bu hərəkətinizlə hamiya dürüst və ədalətli insan olduğunu sübut edəcəksiniz. Təsadüfən etdiyiniz doğru olmayan hərəkətə görə üzr istəməyi bacarmalısınız. Yalnız ədalətsiz insan öz səhvərini etiraf etməkdən və üzr istəməkdən imtina edə bilər.

Səbirli olmalıdır. Ətrafdakıların davranışında nə isə xoşunuza gəlmirsə, hırslaşmmayın, qışqırmayın, dava etmeyin, ağlamayın! Bir anlıq dayanın və fikirləşin: “Bəlkə, mən özüm düzgün etmirəm?” Həmişə əvvəlcə fikirləşin, sonra hərəkət edin!

SUALLAR



1. Dərs zamanı şagirdlərin davranış qaydaları hansılardır?
2. Tənəffüs zamanı şagirdlərin vəzifəsi nədən ibarətdir?
3. Məktəbdə hansı hərəkətləri etmək qadağandır?
4. Sinif üzrə növbətçinin vəzifələri hansılardır?
5. Yeməkhanada şagirdlər hansı davranış qaydalarına riayət etməlidir?
6. Şagird öz yoldaşları ilə necə ünsiyyət qurmalıdır?

2. AİLƏ BÜDCƏSİNİN FORMALAŞDIRILMASI. GƏLİR VƏ XƏRC



Ailə büdcəsini necə formalaşdırmaq olar?

Ailə büdcəsini formalaşdırmaq üçün büdcə haqqında əsaslı bilgiler əldə etmək lazımdır. Büdcə iki anlayışla xarakterizə edilir:

- Gəlir
- Xərc


Gəlir – dövlətdən, idarə və təşkilatdan, sahibkarlıq fəaliyyətindən, hər hansı bir şəxs tərəfindən görülən iş, göstərilən xidmət və hansısa bir fəaliyyət müraciəlində alınan əməkhaqqı, maddi dəyər və pul mükafatıdır. Bütün bu alınan vəsaitlər birlikdə ümumi gəliri təşkil edir.

Xərc – hər hansı bir məməkulatın və xidmətin alınmasına, saxlanması, təşkilinə və təmirinə, qəfil baş vermiş qəza, xəstəlik və s. üçün sərf edilən vəsaitdir.

Təsəvvür edək ki, büdcə bir tərəzidir. Tərəzinin bir gözünə ailənin gəlirini, o biri gözünə isə xərclərindən ibarət çəki daşlarını tədricən elə qoyaq ki, tərəzinin gözləri tam tarazlıq vəziyyətinə gəlsin. Çəki daşları artıqca çətinlik yaranacaq.

Əgər tərəzi tarazlıq vəziyyətindədirse, yəni gəlirlər xərclərlə bərabərdirsə, deməli, büdcə tarazlaşdırılıb. Xərclər gəlirləri üstələyirsə, deməli, büdcədə kəsir yaranıb. Əksinə, gəlirlər xərclərdən üstündürsə, deməli, vəsaitin bir qismini yığına yönəltmək olar (*sxem 1*).

Sxem 1




Ailə büdcəsinin dəqiqlik tarazlaşdırılması ailə resurslarından səmərəli istifadə etməyə və tələbatların əksəriyyətini ödəməyə imkan verir. Ailə büdcəsi gəlirlər və xərclər olmaqla iki yerə bölünür (*cədvəl 1*). Hər bir hissədə gəlir və xərclərin daxil olduğu əsas hesablar göstərilir.

Hər bir ailə öz büdcəsini düzgün böülüsdürməyi bacarmalıdır. Elə bu səbəbdən hər kəs ev mühasibatının əsaslarını bilməlidir. Ailə başçılarından hər biri ev mühasibatçısı hesab edilir.

Azərbaycan vətəndaşlarının ailə büdcəsinin gəlirli hissəsi sxemdə göstərilmiş mənbələr əsasında qurulur (*sxem 2*).

Sxem 2



Ailə bütçəsinin quruluşu (təxmini)

Cədvəl 1

Ailə bütçəsinin gəlirləri (ailənin ümumi gəlirlərinə faiz ilə)	%	Ailə bütçəsinin xərcləri (ailənin ümumi xərclərinə faiz ilə)	%
1. Ailə üzvlərinin əməkhaqqısı	80	1. Mütləq ödəmələr, yiğimlər, vergilər, kommunal xərclər və s.	25
2. Təqəüdlər və müavinətlər	9	2. Qida məhsullarının alınması	40
3. Şəxsi yardımçı təsərrüfatdan əldə edilən gəlir	4	3. Qeyri-qida məhsulları: geyim, ayaqqabı, mebel, məişət əşyalarının alınması	20
4. Ayri mənbələrdən gəlirlər	7	4. Mədəni-məişət xidmətlərinə sərf edilən vəsait (kino, teatr, muzey və s.)	10
		5. Yiğim, qənaətlə yığılmış pul	5

Ailə gəlirinə inflyasiya, yəni ölkədə kağız pulların əmtəə tədavülü tələbin-dən artıq buraxılması nəticəsində qiymətdən düşməsi böyük təsir edir. İnflyasiya ailə üzvlərinin qazanclarını qiymətdən salır.

SUALLAR



1. Ailə bütçəsi nədir?
2. Gəlir və xərc nədir?
3. Ailə bütçəsinin quruluşu haqqında danışın.
4. Ailə bütçəsinin gəlirlili hissəsi hansı mənbələr əsasında qurulmuşdur?
5. İnflyasiya nə deməkdir?

3. DİVAR ƏŞYALARININ BƏRKİDİLmESİ VƏ BƏRKİTMƏ YERLƏRİNİN TƏMİRİ TEXNOLOGİYASI

Rahat yaşamaq üçün insanın bir çox əşyaya ehtiyacı var və onların otaqda yaxşı yerləşdirilmələri lazımdır (xüsusən də onlar divara etibarlı bir şəkildə bərkidilməlidir). Kitablar, suvenirlər, çiçəklər, şəkil çərçivələri **interyerdə*** öz yerini tutmalıdır. Otaqlarda divarlardan güzgülər, rəflər, rəsmlər, pərdə karnizləri və digər əşyalar asılır.




Müxtəlif əşyaları divara necə bərkitmək olar?

İnteryerdə əlavə əşyalar həm yerə qoyula bilər, həm də divarlara və tavana quraşdırıla bilər. Onların bərkidilmə üsulu bərkidilən əşyanın çəkisindən və divarın materialından asılıdır.

Yaşayış, məişət və ya məktəb binalarının interyerinə bərkidilməli olan hər bir əşya üçün aşağıdakı tələblər gözlənilməlidir: bərkidilmə yerinin seçilməsinin məqsədə uyğunluğu, bərkidilən əşyanın təyinatından və bərkitmə üsulunun seçiləsindən asılı olaraq bərkitmənin etibarlılığı.

Divar rəfinin bərkidilmə üsulları (*şəkil 1*):



*Şəkil 1. Xüsusi bərkidicilərin köməyi ilə bərkitmə üsulları: a - görünməz (daxili mil), b - görünən (kronşteyn**)*

Görünən bərkitmə üsulu müxtəlif növ kronşteynlərin, metal dayaqların, asmaların və s. köməyi ilə yerinə yetirilir (*şəkil 2*).




Şəkil 2. Əşyaların görünən üsulla bərkidilməsi vasitələri: a - metal kronşteyn; b - metal asmalar; c - metal asma dayaq

Belə bərkitmə möhkəm olur, rəf və onun üzərindəkilərinin birlikdə çəkisində davam gətirə bilir.

*İnteryer-binanın iç görünüşü

**Kronşteyn - divara bərkidilmiş altlıq, dayaq

İnteryerə əşyaların bərkidilməsi müxtəlif materiallardan, məsələn, plastik və metaldan hazırlanmış **dübellər*** (tixac), şuruplar, özünə yivkəsən şuruplar, müxtəlif quruluşlu **ankerlər**** vasitəsilə həyata keçirilir (*şəkil 3*).




Şəkil 3. Bərkidici vasitələr: a - adi dübel; b - mismar dübeli; c - şuruplar; ç - özünə yivkəsən şuruplar; d - “kəpənək” dübeli; e - ankerlər

Bərkitmə yerini təyin edərkən onun yaxınlığında heç bir armatur və ya elektrik naqilinin olmadığına əmin olmaq lazımdır. Çünkü dəlikləri burğuladıqda divarda yerləşdirilmiş görünməyən elektrik naqillərini zədələmək olar.

Gizli elektrik xəttini tapmaq üçün müxtəlif cihazlardan istifadə olunur. On çox yayılmış cihaz “gizli şəbəkə siqnalizatoru”***dur (*şəkil 4*).



Şəkil 4. Gizli şəbəkə siqnalizatoru



Şəkil 5. Əşyanın kərpic divara bərkidilməsi ardıcılığı: a - dəlik burğulanır; b - dübeli dəliyə quraşdırılır; c - şurup bağlanır; ç - əşya bərkidilir.

Onun köməyi ilə qalınlığı 5-7 sm suvaq altında olan elektrik kabellərini aşkar etmək mümkündür. Bərkidiciləri seçərkən divarın tikildiyi materialın növünü nəzərə almaq lazımdır. Kərpicdən, betondan, alçıpanından olan divarlar da bərkitmə üsulunu düzgün seçmək lazımdır.


Kərpic divara tixac və şurupdan ibarət mismar dübel quraşdırılır (*şəkil 3, b*). “Tixac” adlanan hissəsi neyldən olan dübel daha etibarlıdır. Dübelin forması da çox əhəmiyyətlidir. Kərtiklər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Dübelin daxilinə diametri və yivinin addımı dəlikdəki yivə uyğun gələn şurup burulur (*şəkil 5*).

* **Dübel** – dəliyi və qabırğalı səthi olan plastik tixac

** **Anker** – tikinti konstruksiyalarını və avadanlıqlarını bərkitmək üçün dəmir bolt

*** **Signalizator** – siqnalizasiya cihazı

Məsaməli materiallara quraşdırıla bilən bir neçə fərqli bərkitmə növü var. Əvvəlcədən deşilmiş dəliklərə burğulanan spiral dübellər (*şəkil 6, a*) daha çox yayılmışdır. Bu dübellərə montaj şurupları quraşdırılır (*şəkil 6, b*).




Şəkil 6. a - spiral dübel; b - əşyanın spiral dübel ilə bərkidilməsi

Ağır əşyaları beton duvara ankerlə bağlılaq lazımdır (*şəkil 6*). Belə bərkitmə bütün istiqamətlərdə yüklənmə halında etibarlı olacaqdır (*şəkil 7*).




Şəkil 7. Ankerlə bərkitmə

Ankeri vurmazdan əvvəl betondakı dəliyi firça və ya tozsoranla qum və beton dənənlərindən yaxşı təmizləmək lazımdır (*şəkil 8*).



Şəkil 8. Cismin ankerlə bərkidilmə ardıcılığı: a - dəlik burğulanır; b - dəlik tozdan təmizlənir; c - anker dəliyə vurulur; ç - əşya bərkidilir.

Alçıpan ilə işləyərkən “kəpənək” dübeldən istifadə etmək çox rahatdır (*şəkil 3,e*). Dübel onun dəliyə düşməsinə maneə olan xüsusi kənarlara malikdir. Uzununa biğciqlar isə sistemin dönməsinə maneə törədir (*şəkil 9*).



Şəkil 9. Əşyanın alçıpana bərkidilməsi

Qeyd etmək lazımdır ki, müəyyən müddətdən sonra rəflərin, pərdə kar-nizlərinin, asılıqanların, güzgülərin və s. bərkidilmə yerləri boşalır və təmirə ehtiyac yaranır.



Yuxarıda adları çəkilən əşyaları yenidən divara necə bərkitmək olar?

Əşyaların bərkidilmə üsulu onların çəkisindən və divarın materialından asılı olaraq dəyişir.

Taxta divara mismar vurmaq və ya şurup burmaq asandır, yalnız əvvəlcə-dən onların yerləşmə nöqtələrini biz ilə nişanlamaq lazımdır.

Kərpic və ya beton divarda ucluğu möhkəm ərintidən hazırlanmış spiral-şəkilli burğusu olan drelin köməyi ilə deşik açırlar. Burğu olmadıqda kərpic divarda deşiyi deşikaçanla və ya **şlyamburla*** açmaq olar (*şəkil 10*).



*Şəkil 10. Kərpic və ya beton divarda deşik açmaq üçün alətlər:
a - deşikaçan; b - şlyambur*

Aləti divara perpendikulyar tutub, əvvəlcə zəif, sonra isə getdikcə güclənən zərbələr vurulur. Hər zərbədən sonra deşikaçan və ya şlyambur öz oxu ətrafında kiçik bucaq altında firladılır.

***Şlyambur** – kərpic və beton divarda deşik açmaq üçün istifadə edilən alət

Alınan deşıyə dübel vurulur. Bu məqsədlə təxminən deşıyin diametrindən 1-2 mm böyük olan taxta tixacdan da istifadə etmək olar. Vurulmuş tixac divardan kənara çıxmamalıdır.

Tixacın diametrinə və uzunluğuna uyğun şurup burulub, bərkidilir. Şurup divarın səthindən 2-3 mm qabağa çıxmalıdır. Təmir zamanı köhnə tixac və şuruplar diametri əvvəlkindən bir qədər böyük olanları ilə əvəz olunmalıdır.

TƏHLÜKƏSİZ İŞ QAYDALARI

- Deşikaçan və şlyambur ilə işləyərkən mütləq əlcək və qoruyucu eynəkdən istifadə edin.
- Yalnız işə yararlı alətlərlə işləyin.
- Əgər hündür divarda deşik açmaq lazımdırsa, möhkəmliyinə və etibarlılığına əmin olduğunuz stul, kətil və nərdivandan istifadə edin.

SUALLAR



1. Divara bərkidilən hər bir əşya hansı tələblərə cavab verməlidir?
2. Divar rəfinin bərkidilmə üsulları hansılardır?
3. Görünən bərkitmə üsulunu hansı vasitələrin köməyi ilə yerinə yetirmək olar?
4. Əşyaların interyerdə bərkidilməsi hansı bərkidici vasitələrin köməyi ilə yerinə yetirilir?
5. Gizli şəbəkə siqnalizatoru nə üçündür?
6. Kərpic divara əşyanın bərkidilməsi ardıcılığı nədən ibarətdir?
7. Spiral dübel və anker nə üçün nəzərdə tutulmuşdur?
8. Əşya alçıpan divara nə ilə bərkidilir?
9. Burğu olmadıqda kərpic divarda dəliyi nə ilə açmaq olar?
10. Dübel olmadıqda əşyanı bərkitmək üçün nədən istifadə etmək olar?



Praktik iş Bərkidici vasitələrin quraşdırılması və təmiri

1. İş dəftərində divar rəfinin kərpic divara bərkidilməsi ardıcılığını təsvir edin.
2. Əşyaların bərkidilməsində bərkitmə yerinin boşalması zamanı aparılacaq təmir işlərini təsvir edin.

4. QAPI KİLİDLƏRİNİN NÖVLƏRİ, QURULUŞU VƏ QURAŞDIRILMASI

Qapılar kılıd vasitəsilə bağlanır. Onları fərqləndirən əsas cəhətlər gizlilik mexanizminin növü və onun quraşdırılması üsuludur.

Hər bir kılıd gövdədən, siyirmədən, məxfilik mexanizmindən, onun təkrar olunmazlığından ibarətdir. Məhz etibarlılıq və keyfiyyət bu meyarla müəyyən edilir.




Qapı kılıdlarının neçə növü vardır, onların quruluşu və quraşdırılması nədən ibarətdir?

Kılıdlar üç növə bölünür: **üstdən qoyulma, taxma və asma**.

Taxma kılıdlar bir qayda olaraq metal qapıya quraşdırılır. Taxta qapılar üçün **üstdən qoyulma** kılıddən istifadə etmək tövsiyə olunur. Bu növ kılıdların quraşdırılması daha asandır. Bir qayda olaraq, üstdən qoyulma kılıd qapının qorunmasında mühüm rol oynayır.

Üstdən qoyulma kılıdi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində (döşəmədən, təxminən, 1,2 m hündürlükdə) kılıdin yeri müəyyənləşdirilir və karandaşla bərkidici lövhə üçün novun yeri nişanlanır. Nov elə dərinlikdə kəsilir ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizmin (*şəkil 1*) ölçülərindən 1–2 mm enli olmalıdır.



Şəkil 1. Üstdən qoyulma kılıdin quruluşu:


- 1 - gövdə; 2 - silindik mexanizm; 3 - halqa;
- 4 - dil; 5 - kılıdləmə tamasası; 6 - bərkidici lövhələr;
- 7 - siyirmə (rəzə)

Həmin dəliyə mexanizm yerləşdirilir və kilid qapının gövdəsinə möhkəm sıxılır. Sonra iki qısa şurupla qapının yan hissəsinə və iki uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Qapının üz tərəfində halqanı quraşdırmaq üçün iki qısa şurupdan istifadə edilir. Bundan sonra qapı çərçivəsində kiliidləmə tamasasının yeri nişanlanır, bərkidici lövhə üçün nov (açılmış yuva) seçilir. Bərkidici lövhə qapının çərçivəsinə iki qısa kiliidləmə tamasası isə iki uzun şurupla bərkidilir.

Taxma kilid. Taxma kiliidlərə həm giriş, həm də daxili qapılara üçün müasir kiliidlərin əksəriyyəti daxildir. Taxma kilid qapının dirəyinə daxil edilir və o tutacaq ilə birləşdirilə bilər.

Bu cür kiliidlər demək olar ki, hər yerdə istifadə olunur. Əsas hissəsinin qapı dirəyinə yerləşdirilməsi taxma kilidin başlıca xüsusiyyətidir. Xaricə yalnız açar yuvası, tutacaq və bərkitmə yerlərini gizlədən dekorativ panel çıxır.

Qapının dirəyinə qoyulan taxma kilidin qarşı hissəsi lövhə görünüşlədir. Bu hissə qarşidakı çərçivə qutusuna kəsilərək yerləşdirilir. İstənilən materialdan olan qapiya taxma kilid bu prinsip üzrə quraşdırılır. Ən yüksək təhlükəsizlik dərəcəsinə, təmirə yararlı olmasına görə silindrik mexanizmlə taxma qapı kiliidləri çox yayılmışdır. Qapının layına yerləşdirilən üstdən qoyulma kiliiddən fərqli olaraq, taxma kilid (*şəkil 2*) qapının dirəyində açılmış xüsusi oyuğa quraşdırılır.



*Şəkil 2. Taxma kilidin quruluşu: 1 - kiliidləmə tamasası;
2 - bərkidici lövhə; 3 - gövdə*

Asma kılıd. Asma kılıdlar (*şəkil 2,a*) daha geniş yayılmışdır. Bu, asma kılıdların quraşdırılmasının və istismarının asan olması ilə əlaqədardır. Bu növ kılıdlar qarajaların, anbarların darvazalarına, tövlə və digər yardımçı təsərrüfatların qapılarına, hasar darvazasına uyğun gəlir.

Bütün asma kılıdların quruluşu eynidir. Onlar üç elementdən: **gövdə;** **gizlilik mexanizmi** və bağlayıcı element olan **qövsdən** ibarətdir (*şəkil 2 b*).

Gövdə kılıdin əsasını təşkil edir. Gövdədə məxfilik mexanizmi yerləşir və qövs bərkidilir (bir və ya iki nöqtədə). Gövdə məxfilik mexanizminin və qövsün davamı olaraq bağlanma elementlərinin bir hissəsinin qorunması rolunu oynayır.



Şəkil 3. a - asma kılıd; b - asma kılıdin quruluşu

Məxfilik mexanizmi kılıdin əsas hissəsidir. O, kılıdin qövsünün bağlı və ziyyətdə saxlanması təmin edir və icazəsiz açılmasını qarşısını alır.

Kılıdləmə elementi polad qövsdür. Onun köməyi ilə kılıd bərkidilir və qapıların kılıdlanməsini təmin edir. Bir qayda olaraq qövs bəndə taxılır. Bəndin daşınar elementdə (qapı, qapaq) və sabit elementdə (qapı çərçivəsi) yerləşdirilmiş deşiyi olur.



TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Oyub yerləşdirmə zamanı kılıdin bağlayıcı mexanizminin zədələnmələrinin əsas hissəsi saz olmayan alətlərin istifadəsi ilə bağlıdır. Çəkicin metal hissəsi dəstəkdə kip oturmmalı, iskənənin tiyəsi iti olmalıdır.

2. Prinsip etibarilə elektrik ötürüçülü alətin (burğunun) də saz işlənməsi vəcibdir.

3. Bağlayıcı mexanizmin quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda, yonqarın hissə-hissə hər tərəfə səpələnməsi ilə bağlıdır. Mexaniki elementlərin gözləri zədələməməsi üçün işə xüsusi qoruyucu eynəkdə başlamaq lazımdır.

SUALLAR

1. Üstdən qoyulma kılıd taxma kılıddən nə ilə fərqlənir?
2. Üstdən qoyulma kılıdin quraşdırılması nədən başlayır?
3. Nə üçün kılıdları quraşdırarkən gövdənin bərkidici ləvhəciyi və kılıdləmə tamasası arasında mümkün qədər az məsafə olmalıdır?
4. Üstdən qoyulma kılıdi hansı hündürlükdə quraşdırmaq lazımdır?
5. Üstdən qoyulma kılıd hansı hissələrdən ibarətdir?
6. Taxma kılıd hansı hissələrdən ibarətdir?
7. Asma kılıddən haralarda istifadə olunur?
8. Asma kılıd hansı hissələrdən ibarətdir?
9. Asma kılıdin əsas hissəsini nə təşkil edir?
10. Asma kılıdin polad qövsü hara taxılır?

PRAKTİK İŞ



ÜSTDƏN QOYULMA VƏ TAXMA KİLİDLƏRİN QURULUŞUNUN ÖYRƏNİLMƏSİ

1. Məktəb emalatxanasında olan kılıdi nəzərdən keçirdin. Üstdən qoyulma və taxma kılıdların quruluşunu öyrənin.
2. Dəftərinizə taxma kılıdin quraşdırılma ardıcılığını yazın.

5. SANİTAR-TEXNİKİ AVADANLIQLARIN SADƏ TƏMİRİ

Hər mənzildə və məktəbdə su kranı və suötürücündən ibarət olan sanitar-texniki avadanlıq var. Nasazlıqlar ən çox bu hissələrdə yaranır.



Su kranını və ya suötürücünü necə təmir etmək olar?


Su kranını və ya suötürücünü təmir etmək üçün onların quruluşunu bilmək və hissələrini bir-birindən fərqləndirməyi bacarmaq lazımdır. Şəkil 1-də sadə su kranının quruluşu göstərilmişdir. Kran başlığını (1) saat əqrəbi istiqamətində fırlatdıqda, şpindel (2) burulub gövdənin (4) içənə daxil olur, ara qatı olan şayba ilə (5) deşik (yuva) (7) bağlanır və krandan su gəlmir. Şpindellə gövdə arasında sıxlaşdırıcı qayka (3) mövcuddur.

Hazırda suyun soyuq, isti və ya ılıq və rılməsi üçün xüsusi qurğulardan – suqarışdırıcı kranlardan geniş istifadə edilir. Müxtəlif təyinatlı suqarışdırıcı kranlar istehsal edilir - əlüzyuyanlar üçün (mərkəzi), vanna və əlüzyuyanlar üçün (ümumi) və s. Suqarışdırıcı kranlar su ilə daim təmasda olduğu üçün onların metal hissələri latundan, tundan, kran başlıqları plastik kütlədən, sıxıcı ara qatları rezindən, dəridən, plastik kütlədən, və s. hazırlanır.

Şəkil 2-də əlüzyuyan üçün suqarışdırıcı kran göstərilmişdir. O, gövdədən (1), ventilli başlıqlardan (2) və su axan borudan (3) ibarətdir.

Ventilli başlıq suqarışdırıcı kranın tərkib hissələrindən biridir. O, suyun hərəkətini tənzimləmək üçün nəzərdə tutulan bağlayıcı qurğudur (şəkil 3).

Suötürücü kanda olduğu kimi, suqarışdırıcı kranın da başlığını saat əqrəbi istiqamətində fırlatdıqda ara qat suqarışdırıcının gövdəsinədəki su axan deşiyə sıxılır və gələn suyu bağlayır.




Şəkil 1. Su kranı:

- 1 - kran başlığı;
- 2 - şpindel;
- 3 - sıxlaşdırıcı qayka;
- 4 - gövdə;
- 5 - şayba və ara qat;
- 6 - vint;
- 7 - yuva;



Suqarışdırıcı kran:

- 1 - gövdə;
- 2 - ventilli başlıq;
- 3 - su axan boru.



Şəkil 3. Ventil başlığının quruluşu

1 - kran başlığı; 2 - spindel;
3 - qayka; 4 - kipkəc;
5 - şayba; 6 - gövdə; 7 - ara qat;
8 - qapaq; 9 - ara qat;
10 - şayba; 11 - vint

Suçarışdırıcıının iş zamanı ortaya çıxan nasazlıqları:

1. Ventil başlığı açıq qaldığı zaman su kran başlığından spindellə axırsa, (3) qaykanı (şəkil 3) saat əqrəbi istiqamətində möhkəm sıxmaq lazımdır. Əgər bu kömək etməsə, qaykanı tam açıb nazik vintaçanla köhnə kipkəci spindellə (2) gövdənin (6) arasında olan deşikdən çıxartmaq lazımdır. Sonra spindelə bir neçə qat yağı hopdurulmuş kətan və ya çətənə lifi dolamaq, sonra qayka ilə (3) kipkəci (4) sıxıb gövdəyə bağlamaq lazımdır. Spindelin rahat fırlanması kran başlığını ilə yoxlanılır. Həmçinin köhnə kipkəci çıxarıb, yenisi ilə əvəz etmək də olar.

2. Ventil bağlıdır, amma krandan su axır və ya onu açdıqda suçarışdırıcı kran uğuldayır və titrəyirsə, ilk növbədə, su təchizatı sisteminə gələn soyuq və isti suyu bağlamaq lazımdır. Sonra suyun tam kəsildiyinə əmin olmaq üçün kran başlığını saat əqrəbi istiqamətində fırladıb, ventil başlığını açırlar. Kran başlığını bağlayan vinti açıb, onu çıxarırlar, daha sonra ventil başlığı (şəkil 3) gövdəsini (6) açar ilə çıxarıb, ara qatını (9) yenişi ilə əvəz edirlər.

Əgər qapaq (8) ara qatla (9) spindeldən düşürsə, spindeli gövdədən fırladıb açmaq, qapağı çıxarmaq və zəif çəkic zərbələri ilə spindelin ucundan deşik yerinə vuraraq deşiyin

diametrini azaltmaq, sonra isə döyəcləmə vasitəsilə qapağı spindelin deşiyinə taxıb kernerlə deşiyi yastılamaq lazımdır.

3. Kran başlığını axıra qədər bağlamaq olmur, su püskürüb axır.

Bu nasazlığı aradan qaldırmaq üçün ventil başlığını dəyişmək lazımdır. Bunun səbəbi spindeldə (2) və ya gövdədə (6) yivin dağılmasıdır (şəkil 3).

Mənzillərdə su qovşağının təmirini sanitər-texniki işlər üzrə cilingər yerinə yetirir. Bu işlə məşğul olan insan çertyojla işləməyi bacarmalı, cilingər alətlərindən düzgün istifadə etməyin və nasazlığı aradan qaldırmanın yollarını bilməlidir.



SANİTAR-TEXNİKİ İŞLƏRİN YERİNƏ YETİRİLMƏ QAYDALARI

1. Təmirə başlamazdan əvvəl mütləq suyu bağlamaq lazımdır.
2. Ventil başlıqlarını yastığınız kəlbətinlə çıxarmaq olmaz, çünki ventilin səthi zədələnə bilər.
3. Yivi qırmamaq üçün kranın və ventil başlığının detallarını ehtiyatla, əymədən burub çıxarmaq lazımdır.
4. Sanitar-texniki avadanlığın təmirindən sonra suötürücü sistemə suyun verilmə ventilinin sınmaması üçün onu tələsmədən açmaq lazımdır. Yalnız təmir edilmiş avadanlıqdan suyun axmamasına əmin olub, onu tam açmaq olar.

SUALLAR



1. Sanitar-texniki avadanlıq nədir?
2. Suötürücü kranın əsas hissələri hansılardır?
3. Suqarışdırıcı hansı hissələrdən ibarətdir?
4. Ventil başlıqların nasazlıq növlərini və onların aradanqaldırılma yollarını sadalayın.
5. Nə üçün suötürücü kranın hissələri latun və ya tuncdan hazırlanır?



PRAKTİK İŞ

VENTİL BAŞLIĞIN VƏ SUQARIŞDIRICI KRAININ ÖYRƏNİLMƏSİ VƏ TƏMİRİ

1. Suqarışdırıcı kranın təyinatını müəyyənləşdirin: əlüzyuyan, vanna və olüzyuyan üçün və s. Suqarışdırıcıda soyuq və isti su üçün ventil başlıqlarını, gövdəni və su axan borunu göstərin.
2. Su kranını təmirinin texnoloji xəritəsini hazırlayın.
3. Ventil başlığının 3-cü şəkil üzərində verilmiş bütün hissələrini göstərin.
4. Hər hansı bir sanitar-texniki avadanlığı təmir edin. Təmirin keyfiyyətini yoxlayın.
5. İş bitdikdən sonra əllərinizi sabunla yuyun.

6. MEYVƏ AĞACLARININ ƏKİLMƏSİ VƏ MEYVƏLƏRİN SAXLANMA TEXNOLOGİYASI



Siz hansı meyvə ağaclarını tanıyırsınız?

Meyvələr (*şəkil 1*) çox qiymətli qida məhsuludur. Azərbaycanda ən çox yetişdirilən və istifadə edilən meyvə alma, armud, gavalı, şəftali, albalı, portağal, ərik, üzüm, nar, heyva və limondur.



Şəkil 1. Meyvələr



Meyvə ağaclarının əkilmə texnologiyası nədən ibarətdir?

Meyvə ağaclarını müəyyən edilmiş qaydalara uyğun əkmək lazımdır. Ağacların bir çoxu bar gətirmədiyindən bəzi sahələrdə bir dəfəyə bir neçə ağaç növü əkmək lazımdır.

Ağacları yaz və ya payız fəsillərində əkmək lazımdır. Yaz fəslində beş həftə müddətində (torpağın donu açıldan etibarən), payızda isə yarpaqların saralmağa başlamasından şaxtalar düşənə qədər olan (sərt şaxtaya təqribən 15-20 gün qalmış) üç ay müddətində ağaç əkmək olar. Torpağın əkinə düzgün hazırlanması bol məhsulun alınmasına kömək edən amildir. Bu işə ağaç əkinindən bir qədər əvvəl başlamaq lazımdır. Bunun üçün mütləq torpağı yumşaltmaq, alaq otlarını təmizləmək, ağaç əkiləcək yerləri nişanlamaq, çalalar qazmaq və nəzərdə tutulmuş yerlərə paya çalmaq lazımdır.


Kök sisteminin normal inkişaf etməsi üçün çalaların arasında məsafə qoymaq vacibdir: albalı və gilas ağacları arasında məsafə 2 metrdən, alma, armud kimi böyük ağaclar arasında isə təxminən 5 metrdən az olmamalıdır.

Ağacların yaxşı inkişaf etməsi və uzun müddət bar verməsi üçün çalaların dərinliyi ən azı 50 sm olmalıdır.

Əvvəlcə basdırılacaq tingi əkinə hazırlamaq lazımdır. Əgər tingin sadəcə, yeri dəyişdirilirsə, onu 1-2 gün suda saxlamaq lazımdır. Belə olduqda tinglərin rütbət ehtiyatı bərpa olunur. Satişda əkilən tinglərin bitməsinə və boy atmasına kömək edən çoxlu sayıda vasitələr var. Onların qablaşdırmasında istifadə üsulları və saxlama müddəti göstərilmişdir. Belə vasitələrdən ən sadəsi natrium-qumatdır. O, təbii mənşəli vasitədir. Tinglər natrium-qumat məhlulunda saxlanıb, sonra əkilsə, uğurlu nəticə əldə etmək olar.

Meyvə ağaçının tingini əkməzdən əvvəl nəzərdən keçirmək, kök və çətir ətrafında qurmuş və zədələnmiş hissələri kəsib atmaq lazımdır, qısa müddətə köklər qurumasın deyə, əkiləcək tingi çürüntü əlavə olunmuş torpağı və ya gilli horraya salmaq lazımdır.

Meyvə ağaclarının əkilməsini payanın köməyi ilə (*şəkil 2*) və payasız həyata keçirmək olar.



Şəkil 2. Meyvə ağaçının əkilməsi

Payanı torpağa tingi əkməmişdən əvvəl də çalmaq olar.

Qazdığınız çalanın dibinə mütləq yumşaq torpaq təpəciyi tökün. Yaxşı olar ki, ağac əkmək üçün çalanı bir neçə gün əvvəl hazırlayasınız.

Bar verən ağacı çox dərin əkmək olmaz. Çünkü bu zaman tingin boy atması çətinləşir və bitki məhv olur. Az dərinlikdə əkilmə zamanı da bitkinin kökləri quruyur. Yəni ağacı onun şitillikdə inkişaf etdiyi dərinliyə əkmək lazımdır. Bu dərinliyi onun qabığının rənginə görə asanlıqla müəyyən etmək olar. Tinglərin torpaqda olan hissəsi bir qədər açıq rəngdə olur.

Meyvə ağacı əkildikdən sonra çaladakı torpaq oturur. Torpaq oturacaq və ting 4 sm-ə qədər dərinə düşəcək. Buna görə də kökün boğazını bir qədər qaldırmaq lazımdır. Ağacın əkilməsini iki nəfər həyata keçirir. Onlardan biri tingi tutur, yerləşdirir, köklərini düzəldir. Köklər arasında boşluqların əmələ gəlməməsi üçün torpaq topalarının xirdalanmasına nəzarət edir. İkinci isə çalaya torpaq səpir.

Çalaya 20-25 sm hündürlükdə torpaq səpildikdən sonra ayaqla sıxlışdırılır. Bunu çox ehtiyatla etmək lazımdır. Meyvə ağacı tinglərinin çalasının dövrəsində ondan bir qədər böyük çuxur qazılır. Torpağın rütubətindən və yağışın yağış-yağmamasından asılı olmayaraq, ağac əkiləndə suvarma aparılmalıdır. Bu, nəinki rütubəti artırır, həm də köklərin torpaqda inkişafına xidmət edir. Çalaya hər tərəfdən bərabər ölçüdə, 2-3 vedrə su töküür. Təzə əkilmiş ting hər tərəfdən eyni miqdarda su içməzsə, onda torpaq eyni qaydada oturmaz.

Suvarmadan sonra çuxuru düzəltmək və torpağın üstünü çürüntüsü olan mulçalanmış* materialla 6-8 sm qalınlığda örtmək lazımdır. Bu çürüntülü materialı saralıb tökülmüş yarpaqlarla əvəz etmək də olar. Əgər əl altında heç bir şey yoxdursa, onda çalanın üstünə quru məhsuldar torpaq səpin. Bu yolla torpaqda qabığın əmələ gəlməsinin qarşısı alınar (*səkil 3*).

Külək ağac tingini laxlada biler. Bu isə köklərin qırılmasına, əkilmenin şaquliliyinin pozulmasına götərib çıxardar. Güclü külək zamanı ting məhv ola bilər. Buna görə də tingi payaya bağlamaq lazımdır. Paya elə hündürlükdə olmalıdır ki, onun təpəsi çətirə və budaqlara toxunmasın. Ting payaya iki yerdən – çətirin altından və torpaqdan 20 sm yuxarıda bağlanır. Bağlama yumşaq materialla, səkkiz şəklində, çox bərk sıxmamaq şərti ilə yerinə yetirilir.

Yayın ortalarında torpaq oturarsa, bağlama yenidən düzəldilməli, bir qədər sıxılmalıdır. Əgər ağac əyridirsə, onda bağlamanın sayını artırmaq lazımdır.

Ağacların əkilməsi təcrübə və bir az da bilik tələb edir. Buna görə də tələsməyin və torpağın xüsusiyyətlərini, mikroiqlimi, ağacların boyatma tezliyini və onların hündürlüyünü nəzərə alın. Belə olduqda əkdiyiniz ağaclar yaxşı bitəcək və tez boy atacaq.

* **Mulça** — torpağı və bitki köklərini birbaşa yağışın, buxarlanmanın və şaxtanın təsirindən mühafizə etmək üçün qoruyucu materialdır.



Payız-qış aylarında ev şəraitində təzə meyvələri, məsələn, almanın uzun müddət necə saxlamaq olar?

Almaları uzun müddət təzə saxlamaq üçün onları qlıserin məhlulu həpdurulmuş parça ilə silmək lazımdır.

Üzərinə təmiz oduncaq kəpəyi və ya yonqarı tökülen, eləcə də hər biri ayri-ayrılıqda kağıza bükülən almalar da uzun müddət keyfiyyətli qala bilir.

Bir vedrə soyuq suya 2 stəkan duz qatıb almaları bu suda islatmaq və yeşiyə yiğmaq olar.

Bir çox alma növlərinin uzun müddət saxlanılması üçün soyuducu kameralardan istifadə olunur. Almaları soyuduculara yerləşdirməzdən əvvəl onları silmək lazımdır, çünki meyvələrin qabığı onları korlanmaqdən qoruyan xüsusi təbəqə ilə örtülmüşdür.

Zədəsi olmayan orta ölçülü, yetişmiş meyvələr saxlama üçün daha yararlıdır.

Meyvələrin yiğimdan sonra məsləhət bilinən saxlanma şəraiti, müddəti və soyudulma üsulları aşağıda göstərilmişdir:


Meyvələrin adı	Meyvələrin saxlanma temperaturu	Havanın nisbi rütubətliyi	Meyvələrin saxlanma müddəti, gün
Alma	-1° – +4°C	90 – 95%	30 – 360
Armud	-2° – 0°C	90 – 95%	15 – 210
Heyva	-1° – +0,5°C	90%	60 – 90

Almanı güclü iyə malik tərəvəzlərlə (soğan, sarımsaq) bir yerdə saxlamaq olmaz.

SUALLAR



1. Meyvə ağaclarının becərilmə texnologiyası necədir?
2. Tinglərin köklərini gil horrasına nə üçün salırlar?
3. Çuxuru nə üçün mulçalanmış materialla örtmək lazımdır?
4. Almaları uzun müddət saxlamaq üçün nə etmək lazımdır?
5. Saxlamaq üçün hansı meyvələr yararlıdır?



Şəkil 3. Ətkilmiş ağac

LAYİHƏ

ODUNCAĞIN EMALI TEXNOLOGİYASI

7. ODUNCAĞIN TƏDARÜKÜ VƏ MİŞAR MATERIALLARININ İSTEHSALI



Ağac emalı sənayesi hansı məmulatların hazırlanması ilə məşğul olur və oduncağı necə tədarük edirlər?

Ağac emalı sənayesi müşar materiallarının, plitələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur (*cədvəl 1*). Ağac emalı sənayesində müşarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgerlər və s. kimi peşə sahibləri işləyir.

Cədvəl 1

Oduncağın emal edilməsi üsulundan asılı olaraq məmulatın növləri

Emal növü	Məhsul	Fəhlə peşələri
<i>Mexaniki</i> (kəsmə)	Müşar materialları, qapılar, pəncərələr, mebel, parket, qablaşdırma materialları, çalləklər, faner, plitələr, oduncaqlar	Dəzgahda işləyən müşarçı - fəhlə, xarrat dəzgahında işləyən dəzgahçı, ağac emalında operator və s.
<i>Kimyəvi</i> (parçalanma)	Kağız, karton, sellüoz, fotolent, kinolenti, şin, rezin ayaqqabı	Sellüoz bişirən, presləyici operator və s.
<i>Termik</i> (parçalanma)	Yağ, spirt.	Oduncağın parçalanması üzrə aparıcı, məşə kimyası qurğusu operatoru və s.

Hər böyükən ağacöz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır.


Ağaclar bizim nəfəs aldığımız oksigeni hasil edir və karbon qazını udur. Təbiətdə məhv olan ağacların sayı əkilənlərdən artıqdır. Saysız-hesabsız ağac kəsilir və məşə yanğınları zamanı məhv olur. Elə bu səbəbdən məşələrin bərpa edilməsi öhdəmizə düşən ən mühüm işlərdən biridir.

Tikintidə istifadə etmək və müxtəlif məmulatlar hazırlamaq üçün növündən asılı olaraq 80–120 yaş arası ağaclardan oduncaq tədarük edilir. Belə oduncaq yetişmiş oduncaq hesab edilir.

Ağaclar əl elektrik mühərrikli və benzinqümərrikli müşarlarla (*şəkil 1*) və yaxud kəsdiyi ağacları digərlərini korlamadan lazımı istiqamətdə aşiran məşəqiran maşınlarının köməyi ilə kəsilir.



Şəkil 1. Zəncirli müşarlar:
 a) elektrikmühərrilikli;
 b) benzinnmühərrilikli



Şəkil 2. Qol-budağı təmizlənmiş ağacın eninə müşarlanması nəticəsində alınan meşə materialları:
 a) qol-budağı kəsilmiş ağac;
 b) şalban; c) tir; ç) kötük


Beləliklə, kök və budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol-budağı təmizlənmiş ağac materialı əldə edilir.

Qol-budağı təmizlənmiş ağacıları eninə müşarlayıb şalban, tir, kötük (*Şəkil 2*) əldə etmək üçün yük maşınları və ya ağacdaşıyanlarla emal müəssisələrinə daşınır.

Benzinmühərrilikli müşarın quruluş sxemini və iş prinsipini nəzərdən keçirək (*Şəkil 3*). Benzinnmühərrilikli müşar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətlərinə aiddir. Bu müşar daxiliyanma mühərrikləri ilə hərəkətə gətirilir.

Benzinmühərrilikli müşarın quruluşunun sadə olması onun etibarlılığının göstəricisidir. Sadə quruluşlu müşar çətin şəraitdə müntəzəm işləyə bilir.

Şəkil 3. Benzinnmühərrilikli müşarın quruluş sxemi: 1 - benzin qarışığının həcmi 0,5 l olan benzin çəninin töküllür; 2 - benzin çənindən benzin karbüratora* daxil olaraq hava ilə qarışır; 3 - karbüratordan hava-yanacaq qarışığının ikitaktılı mühərrikin silindrinə daxil olaraq qiylıcmıla yandırılır; 4 - porşenin irəli-geri hərəkətini valın fırlanma hərəkətinə çevirən sürögolu – çarxqolu mexanizmi (SÇM); 5 - SÇM-nin bir hissəsi olan val; 6 - mər-kəzəqəçmə ilişməsi; 7 - müşar zəncirini hərəkətə gətirən ulduzcuq; 8 - müşar zənciri



* **Karbüratör** – daxiliyanma mühərrikində karbürasiya (yanacaqla havanın qarışmasından yanacaq qatışığının əmələ gəlməsi) qurğusudur.


Oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyab saxlayan bütün materiallara **meşə materialları** deyilir. Şalbanlardan binaların divarları üçün tır-lər, müxtəlif taxta konstruksiyalar hazırlanır, **mışar materialları** əldə edilir. Şalbanın uzunluğu 4m-dən çox olur.

Karandaş, xızək, yonulmuş şpon hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2-4 m olan meşə materialı **tır** adlanır.

Lay-lay kəsilmiş şponun hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2 m-ə qədər olan qısa meşə materialı **kötük** adlanır. Bir-birinə yapışdırılmış şpon təbəqələri **faner** adlanır.

Oduncaq ştabellərdə* nizamlı yığılmış vəziyyətdə saxlanılır.

Meşə materiallarının diametri metrə, ölçmə çəngəli (*şəkil 4, a*) və ya dəmir bəndlə (*şəkil 4, b*) ölçülür.



Şəkil 4. Meşə materiallarını ölçmək üçün alətlər:

- a) ölçmə çəngəli;
- b) ölçən dəmir bənd;
- c) metrə və ya ölçmə reykası

En kəsiyi çox zaman ovalşəkilli olduğu üçün D_1 və D_2 diametrləri şalbanın baş hissələrində qarşılıqlı perpendikulyar istiqamətlərdə ölçülür. Sonra hesablanıb orta diametri tapılır: $D=(D_1+D_2)/2$. Şalbanın uzunluğunu rulet, ölçmə reykası və ya metrə ilə ölçülür (*şəkil 4, c*).

Şalbanın diametri və uzunluğuna görə həcmi hesablanır. İstehsalatda meşə materiallarının həcmini onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərlə daha dəqiq müəyyənləşdirilir.

Meşə materiallarının əsas həcmi ağackəsən dəzgahlarla (*şəkil 5*) əldə edilir.

Ağackəsən dəzgah (*şəkil 6*) şaquli bərkidilmiş zolaqlı mışar dəsti (2) olan kəsici çərçivədən (1) ibarətdir.


***Ştabel** – dilindən tərcümədə inşaat materiallarının bərabər qaydada üst-üstə yığılmasıdır.

Yuxarı-aşağı və şaquli hərəkətli mexanizmi olan mişarlama çərçivəsi elektrik mühərriki tərəfindən hərəkət etdirilir. Bu, şalbanın mişarlanması texnologiyasıdır.

Ağackəsən dəzgahın önündə və arxasında şalbanı (5) gətirən ötürüçü vallar (4) bərkidilmişdir. Daima fırlanan vallar kələ-kötür səthə malikdir.



Şəkil 5.
Ağackəsən dəzgah



Şəkil 6. Ağackəsən dəzgahın sxemi: a) əsas görünüş; b) sağdan görünüş: 1 - kəsici çərçivə; 2 - mişar; 3 - kəsici çərçivə istiqamətləndiricisi; 4 - şalbanı gətirən ötürüçü vallar; 5 - şalban

Ağackəsən dəzgahda alınan əsas mişar materialları taxta və tirlərdir. Taxtalardan kənarları kəsilmiş və kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə istehsal edilir.

SUALLAR



1. Oduncaq emalı sənayesində olan peşələri sadalayın.
2. Oduncaq emalı təsərrüfatında alınan məhsulları sadalayın.
3. Ağac emalı sənayesi nə ilə məşğul olur?
4. Oduncağın emalı zamanı alınan məhsul növlərini sadalayın.
5. Meşə materiallarının diametrini nə üçün, necə və nə ilə ölçülür?
6. Ağackəsən dəzgahın təyinatı nədir?



PRAKTİK İŞ

MEŞƏ MATERİALLARININ ÖLÇÜLƏRİNİN TƏYİNİ

1. Meşə materialı nümunəsinin təpə hissələrinin qarşılıqlı perpendikulyar istiqamətdə diametrini ölçün və orta diametri hesablayın.

2. Meşə materialının uzunluğunu metrə ilə ölçün və dəftərinizə yazın.

8. MƏMULATLARIN KONSTRUKSİYA EDİLMƏSİ. DÜZBUCAQLI VƏ MÜXTƏLİF FORMALI DETALLARIN ÇERTYOJU



Məməlatın konstruksiya edilməsi nə deməkdir?

Konstruksiyaetmə – məmulat hazırlanmasının ən vacib başlanğıc mərhələsidir (konstruksiya – latin dilindən tərcümədə “quruluş” deməkdir). Adətən, konstruksiyaetməni məmulatın xəyali təsəvvüründən başlayır, daha sonra onun eskizini, texniki rəsmini və çertyojunu işləyərək yaradıcı əmək sərf etməklə həmin xəyali təsəvvürləri gerçəkləşdirirlər.

Sonra lazımi materialları seçilir və məmulatın təcrubi nümunəsi hazırlanır. Onun möhkəmliyini və ya işləmə qabiliyyətini yoxlanır, qüsurları aradan qaldırmaq şərtilə məmulat mükəmməl nəticə alana qədər təkmilləşdirilir.


Konstruktor (quruluşçu), adətən, məmulat üçün bir neçə variant düşünür. Konstruksiyaetmədə variantların çoxluğu “variativlik” adlandırılır. Variativlik məmulatın dizaynına, onun quruluşuna və xarici görünüşünə xas olan cəhətdir (“dizayn” ingilis dilindən tərcümədə fikir, layihə, təsvir deməkdir).

Konstruksiya edilən məmulat möhkəm, etibarlı, az xərc aparan və texnoloji olmalıdır.

Hazırlanmasına mümkün qədər az vaxt, maddi vəsait, əmək və material sərf olunan məmulatlar texnoloji hesab olunur. Möhkəm məmulat dağılmadan ona verilən yükü qəbul edir. Müəyyən olunmuş istismar müddəti ərzində dayanmadan işləyən məmulat etibarlı hesab olunur. Qənaətli məmulat ucuz başa gəlir və istismar zamanı əlavə xərc tələb etmir.

Bütün bu vacib olan xüsusiyyətlər məmulatın keyfiyyətli olması deməkdir. Keyfiyyətli məmulat istifadə edilmədə etibarlı və rahatdır.


Oduncuq emalında ən geniş yayılmış detallar düzbucaqlı və en kəsiyi dairəvi (fırlanma oxu olan) silindr və konus şəklində olurlardır (*şəkil 1*).



Şəkil 1. Silindrik və konusşəkilli detallar: a) bel üçün dəstək; b) taxta çəkic üçün dəstək; c) stul ayağı; ç) yeyə və iskənə üçün dəstək; d) kartofəzən

Stol və stulların oturacaqları, yeşiklərin divarları düzbucaqlı formadır. Bellərin, taxta çəkicilərin, xəkəndazların və yeyələrin dəstəkləri və s. detallar silindrik və konusşəkilli detallardır (*şəkil 2*).

Bu məməlatların bir çoxunu məktəb emalatxanalarında hazırlamaq olar. Məməlatların hazırlanması üzrə iş eskizin, texniki rəsmiñ və çertyojun yerinə yetirilməsindən başlanır.




Şəkil 2. Bir neçə detaldan ibarət oduncaq məməlatları:

- a) iki detallı taxta çəkic: 1 - dəstək; 2 - başlıq; b) otaq bitkiləri üçün üçdetalli altlıq: 1 - ayaq; 2 - reyka; 3-şurup (mismar)

Bir neçə detaldan ibarət olan məməlat yığma çertyojunda təsvir edilir.

Şəkil 3. Bucaqlığın yığma çertyoju:

- a) əsas görünüş;
b) yandan görünüş;
c) spesifikasiya;
ç) əsas yazı



Nümunə kimi bucaqlığın yığma çertyojunu nəzərdən keçirək (*şəkil 3*).

Bucaqlıq 90°-lik bucaq altında bir-birinə yapışqanla dəqiq yapışdırılmış (3) tərpənməz dayaqdan (2) və xətkəsdən (1) ibarətdir. Bucaqlığın dayağının (2) baş hissəsində yuva var və xətkəş (1) həmin yuvaya geydirilib yapışdırılır.

Yığma çertyojunda məməlatin quruluşunu təyin edən görüntülər təsvir olunur.

Bucaqlığın yığma çertyoju üçün iki görüntünün olması kifayət edir: əsas (*şəkil 3, a*) və soldan görünüş (*şəkil 3, b*).

Yığma çertyojunun sağ küncündə əsas yazı yerləşdirilir (*şəkil 3, c*). Əsas yazida məmülətin yiğilması üçün lazım gələn ölçülər göstərilir. Bucaqlıq üçün ölçülər: 150, 200 və 30 mm-dir. 1 və 2 detallarının dəqiq 90°-lik bucaq altında birləşdirilməsinə nəzarət etmək lazımdır.

Əsas yazının üst tərəfində və ya ayrı vərəqlərdə yığma çertyojun spesifikasiyası yerləşdirilir (*şəkil 3, c*), cədvəl şəklində tərtib edilir. Cədvəldə məmülətin bütün detalları sadalanır, detalların adları, sayı və materialı qeyd edilir. Yığma çertyojunun oxunması zamanı əvvəlcə əsas yazının məzmunu, məmülətin adı və təsvirinin miqyası, sonra isə məmülətin təyinatı və iş prinsipi öyrənilir.

Spesifikasiya üzrə detalların adı və onların hazırlanlığı materiallar müəyyənləşdirilir. Detallar yığma çertyojunun bütün görüntülərində tapılır, məmülətin forma və konstruksiyası, həmçinin detalların birləşdirilmə üsulları və onların yiğilma ardıcılığı müəyyənləşdirilir.

Yığma çertyojunun oxunmasını əsas yazının və spesifikasiyanın məzmununun öyrənilməsindən başlayırlar.

SUALLAR



1. Düzbucaqlı formalı detalin çertyojunda hansı ölçülər yazılırlar?
2. Dairəvi formalı detalin çertyojunda hansı ölçülər yazılırlar?
3. Hansı çertyojlar yığma çertyoju adlanır?
4. Yığma çertyoja nə təsvir olunur?
5. Spesifikasiyaya nə daxildir?
6. Yığma çertyojunda hansı ölçülər qeyd olunur?
7. Yığma çertyojunu necə oxumaq lazımdır?



PRAKTİK İŞ

ODUNCAQ MƏMULATLARININ QRAFİK TƏSVİRİ

1. Müəllim tərəfindən verilən düzbucaqlı və silindrik formalı detalların hər birini nəzərdən keçirdin. Dəftərinizdə onların çertyojlarını (eskizlərini) çəkin.
2. Müəllim tərəfindən verilmiş oduncaq məmülətin yığma çertyojunu oxuyun. Detalların adlarını dəftərinizə yazın. Bütün detalların təyinatını və onların bir-biri ilə birləşdirilmə üsullarını qeyd edin.
3. Məmülatlardan birinin yığma çertyojunu çəkin. Spesifikasiyani tərtib edin.

LAYİHE
33

9. KİÇİK TİRLƏRİN BİRLƏŞDİRİLMƏSİ



Kiçik tirləri necə birləşdirmək olar?


Çərçivə, stend və s. bu kimi oduncaq məmulatların hazırlanmasında kiçik tirlər uclarına yaxın yerlərdə uzununa və düzbucaq altında (*şəkil 1, a, b*), ortasında isə yalnız düzbucaq altında (*şəkil 1, b*) birləşdirilir. Bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısı qədər kəsilir. Belə birləşmələr **kiçik tirin qalınlığının yarısına qədər kəsilmiş pilləli taxma** adlanır.

Kiçik tirlərin müxtəlif bucaqlar altında birləşdirilməsi az tətbiq olunur.

Kiçik tirlərin kəsilmiş hissələrini birləşdirdikdə alınan məmulatın qalınlığı, adətən, kiçik tirin öz qalınlığına bərabər olur.

Şəkil 1. Kiçik tirin qalınlığının yarısına birləşmə:

- a) uzununa;
- b) və c) düzbucaq altında;
- c) birləşmənin ölçüləri




Əgər kiçik tirlər düz bucaq altında birləşdirilirsə, onda kəsilən hissənin uzunluğu (*a*) birləşdirilən detalın eninə bərabər olmalıdır (*şəkil 1, a*). Küncləri birləşdirərkən detalların ucunu emal payı d qədər uzun düzəldirlər. Bu sonradan ucların birləşdirilən tirciyin xarici səthi ilə eyni səviyyədə mişarlanması üçün edilir.

Kiçik tirlər uzununa birləşdirildikdə, onların kəsilmiş və kənara çıxan hissələri bərabər olmalıdır. Kəsilən hissələrin uzunluğu kiçik tirin eninin 0,5–1,5 hissəsinə bərabər seçilir.

Düzbucaq altında birləşdirilən kiçik tirlərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni xətkeşlə nişanlanır və dörd tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlama xətləri çəkilir (*şəkil 2, a*).

Reysmusun ayağı (1) kiçik tirin eninin tən ortasında yerləşdirilir, paz (2) ilə qəlibə (3) birləşdirilir, kənarlarda və başlıqlarda uzununa xətlər çəkilir (*Şəkil 2, b*). Kəsiləcək hissələr X işarəsi ilə qeyd edilir.




Şəkil 2. Kiçik tirlərin taxma üsulu ilə birləşdirilməsi:

a) bucaqlıq altında eninə; b) reysmusla uzununa:

1 - reysmusun ayağı; 2 - paz; 3 - qəlib

Kiçik tir verstakın arxa sıxacında bərkidilir.

Kiçik tirdən liflərin uzununa (*Şəkil 3, a*) və eninə xırda dişli mişarla (*Şəkil 3, b*) nişan xətlərinin yanını tam mişarlamadan oduncaq parçasına kəsim atılır.



Şəkil 3. Oduncaq parçasının mişarlanması:

a) uzununa; b) eninə

Şəkil 4. Kiçik tir kəsimlərinin iskənə ilə kəsməsi:

1 - kiçik tir; 2 - mişarlanmış kəsim;
3 - verstak pazı (dayaq);
4 - verstakın arxa sıxıcı;
5 - iskənə

Əgər kiçik tirin ortasından oduncaq parçası kəsilirsə, onda pəstah verstakın sıxacında etibarlı bərkidilir və eninə mişarla kəsilən hissə kiçik tirin qalınlığının yarısına qədər, aralarında 10–15 mm məsafə olmaqla mişarlanır.


Daha sonra hissələr xarrat iskənəsi ilə kəsilir.

Kəsilən sahələr iskənə və ya törpü ilə bir-birinə uyğunlaşana qədər (ara məsafəsi qalmayanadək) təmizlənir.

Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yıgilır.

Birləşmələri əlavə olaraq mismar, şurup və ya taxta tixacla (şkantla) bərkidikdə birləşmə daha möhkəm olur (*şəkil 5, a*). Şkant yumru oduncaq millərə deyilir ("şkant" fransız dilindən tərcümədə – yumru taxma zivanadır). Şkantlar üçün deşiklər açılır. Şkantlara yapışqan sürtülür və deşiklərə geydirilir.

Yıgilılmış birləşmələr altlıq taxta ilə birlikdə sıxaclarla sıxılır (*şəkil 5, b*).



Şəkil 5. Kiçik tirlərin yapışdırılması və emalı: a) yapışdırılan kiçik tirlərin şkantlarla möhkəmləndirilməsi; b) yapışqanlı birləşmənin sixacda sıxılması; c) şkantların yerləşdirilməsi; ç) kənara çıxan başlıqların mişarlanması

Bu zaman bucaqlıq ilə məmulatın ölçülərinə və kiçik tirlərin ölçülərinə nəzarət edilir. Məmulat yapışqan tam quruyana qədər sıxılmış vəziyyətdə saxlanılır (24 saatə qədər).

Detalların iki şkantın (və ya mismarın, şurupun) köməyi ilə birləşdirilməsi zamanı kiçik tırın başlığından və kənarından diaqonal üzrə onun qalınlığından az olmayan məsafədə yerləşən birləşmələr daha möhkəm olur (*şəkil 5, c*).

Yapışqan bərkidikdən sonra kiçik tırın kənara çıxan başlıqlarını xırda dişli mişarla mişarlayırlar (*şəkil 5, ç*).

Başlıqları qoparmamaq üçün məmulatın yapışdırılma yerlərini kənardan mərkəzə doğru rəndə ilə yonur, yeyə və ya cilalayıcı kağızla təmizləyirlər.




DİQQƏT

Yapışqanın tərkibində zəhərli maddələr ola bilər. Bir çox yapışqanlar tez alışandır, onları odun yanında saxlamaq olmaz. Bərkimiş yapışqan iti kəsici kənarlar yarada bilər.

Keçirmələrin nişanlanması və mişarlanması düzgün və səliqəli yerinə yetirilərsə, birləşmələri uyğunlaşdırmaq lazımdır. Buna görə də çalışmaq

lazımdır ki, iş zamanı laqeydliyə yol verilməsin və nəticədə yararsız məmulat alınmasın. 6-cı şəkildə mişarlanma ilə detalların birləşdirilməsinin müxtəlif növləri təsvir edilib. Belə birləşmələr çərçivələrdə, yeşiklərdə, pəncərə və qapı bloklarında, masalarda, stullarda və s. istifadə edilir.



Şəkil 6. Mişarlanmış kiçik tir və taxta detallı məmulatların birləşdirilməsi:
a) çərçivədə;
b) yeşik:
1-2 – divarcıq;
3 – arakəsmə;
4 – altlıq

! TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Pəstahı verstanın sıxaclarında, məngənələrdə və ya vintli sıxaclarda etibarlı bərkidin.
2. İskənə ilə işləyərkən ehtiyatlı olun. Onu yalnız dəstəyi qabağa olmaqla ötürün.
3. Kiçik tirləri tələsmədən mişarlayın.
4. Yapışqanla ehtiyatla davranın.

SUALLAR



1. Taxma üsulu ilə birləşmələr hansı məmulatlarda istifadə edilir?
2. Kəsilən hissələr necə nişanlanır?
3. Kiçik tirləri düzbucaq altında birləşdirildikdə kəsilən hissənin uzunluğu nəyə bərabər olur?
4. Birləşdirilən kiçik tirlərdə kəsiklər nə ilə və necə kəsilir?
5. Şkant nəyə deyilir
6. Birləşmənin möhkəm olması üçün nə etmək lazımdır?



PRAKTİK İŞ

KİÇİK TİRLƏRİ TAXMA ÜSULU İLƏ BİRLƏŞDİRİLMƏSİ

1. Kiçik tirləri taxma usulu ilə birləşdirmək üçün qalınlıqlarının yarısını qədər nişanlayın.
2. Taxma yerlərini mişarlayın və iskənə ilə kəsin.
3. Kiçik tirlərin birləşmə yerlərini iskənə və ya törpü ilə təmizləyin və uyğunlaşdırın.

LAYİHE

10. ƏL ALƏTLƏRİ İLƏ SİLİNDİRİK VƏ KONUSŞƏKİLLİ DETALLARIN HAZIRLANMASI




Əl alətləri ilə silindrik və konusşəkilli detalları necə hazırlamaq olar?

En kəsiyi dairə şəklində olan silindrik formalı detallar en kəsiyi kvadrat formalı tirlərdən hazırlanır. Kiçik tirlər, adətən, taxtadan olur (*şəkil 1, a*).

Kiçik tırın qalınlığı və eni D emal payı nəzərə alınmaqla gələcək məməlatin diametrindən 1–2 mm böyük olmalıdır.

Kiçik tirdən dəyirmi detal hazırlamazdan əvvəl onun nişanlanması yerinə yetirilir. Bunun üçün kiçik tırın başlıqlarında diaqonalların kəsişmə mərkəzi tapılır və pərgarın köməyi ilə radiusu pəstahın diametrinin 0,5-nə bərabər olan çevrə çəkilir (*şəkil 1, b*).



Şəkil 1. Əl alətləri Hə silindrik formalı detalların hazırlanma ardıcılığı:

- taxtadan kvadrat kəsikli kiçik tırın müşarlanması;*
- pəstahın başlıq və tərəflərinin nişanlanması;*
- pəstahın səkkizüzlü forması;*
- pəstahın onaltiüzlü forması;*
- törpü ilə emal;*
- cılalayıcı sumbata kağızı ilə təmizləmə*

Hər başlıqda diaqonallar aparılır, səkkizüzlünün tərəflərinin diaqonalları paralel və çevrəyə toxunan xətlər çəkməklə nişanlanır və çəkilir. Sonra bucaqlardan B məsafədə reysmus və ya karandaşla xətkeş boyu xətlər çəkilir.

Pəstah verstakin qapağında pazların arasında və ya xüsusi tərtibatda (prizmada) yerləşdirilir (*şəkil 1, b*).


Səkkizüzlünün tərəfləri nişanlanmış xətlərə qədər rəndə ilə yonulur (*şəkil 1, c*).

Silindr formasına daha çox yaxınlaşmaq üçün başlıqlarda onaltıüzlü nişanlanır, nişanlama xətləri (2) çəkilir və onaltıüzlünün tərəfləri yonulur (*şəkil 1, ç*).

Sonrakı emal liflərin eninə, əvvəlcə törpü ilə, sonra isə daha xırda kərtikli yeyələrlə formanı yumrulamaqla edilir (*şəkil 1, d*).

Silindrik səthin son emalı cilalayıcı sumbata kağızı ilə hamarlama yolu ilə aparılır. Bu zaman pəstahın bir ucu verstakin sıxacında bərkidilir, digər ucu cilalayıcı sumbata kağızı ilə örtülüüb firladılır. Bəzən də pəstahı cilalayıcı sumbata kağızına büküb sol ələ götürür, sağ əl ilə isə onu firladır və fırlanma oxu boyu yeri dəyişdirilir (*şəkil 1, e*).

Detalın diametri əvvəlcə detalın üzərində kronpərgarla ölçülür (*şəkil 2, a*), daha sonra xətkeş üzrə hesablanır (*şəkil 2, b*).



Şəkil 2. Dairəvi detalın diametrinə nəzarət:

- ölçünenin kronpərgarla götürülməsi;
- ölçünenin xətkeş üzrində hesablanması


Kvadratşəkilli kiçik tirdən silindrik pəstahın alınması zamanı bütün sadalanan əməliyyatları cədvəl şəklində tərtib edilmiş marşrut xəritəsində əks etdirmək olar. Bu xəritədə hər hansı bir detalın emal ardıcılılığı (marşrutu, yolu) yazılır.

Cədvəl 1-də bel üçün dəstəyin hazırlanmasının marşrut xəritəsi göstərilmişdir.

Nö	İşin (əməliyyatların) yerinə yetirilmə ardıcılılığı
1	En kəsiyi kvadrat olan kiçik tir seçmək (mişarlamaq)
2	Başlığın en kəsiyində diaqonalları nişanlamaq, lazımi diametr də çəvrə çəkmək
3	Pəstahın başlığında səkkizüzlü nişanlamaq, səkkizüzlünün tillərini çəkmək
4	Pəstahı verstakda bərkidib tillərini səkkizüzlü alınana qədər yonmaq
5	Pəstahın başlığında onaltızlü nişanlamaq və onun tillərini çəkmək.
6	Pəstahı verstaka bərkidib tillərini onaltı üzlüyü alınana qədər yonmaq.
7	Detalı silindrik forma alana qədər törpü ilə yeyələmək
8	Detalın diametrini kronpərgarla və xətkeşlə nəzarətdə saxlamaq. Ehtiyac olduqda lazımi ölçüyə qədər emal etmək
9	Detalın başlığında konusun diametrini və uzunluğunu nişanlamaq
10	Konusu rəndə ilə yonmaq
11	Yeyə ilə detalın digər başlığında tiyənin ağızını emal etmək
12	Məmulatı cilalayıcı sumbata kağızı ilə təmizləmək

Bel üçün dəstək bərk oduncaqdan hazırlanır.

Şəkil 3. Bel dəstəyinin çertyoju



SUALLAR



1. Silindirik və konusşəkilli detalların hazırlanma ardıcılılığı necədir?
2. Silindirik detal hazırladıqda kiçik tırın qalınlığı və eni məmulatın diametrindən necə fərqlənməlidir?
3. Kronpərgarla detalın diametrini necə ölçürlər?
4. Marşrut xəritəsində nəyi qeyd edirlər?
5. Bel üçün dəstək hansı oduncaqdan olmalıdır?



PRAKTİK İŞ

SİLİNDİRİK VƏ KONUSŞƏKİLLİ MƏMULATLARIN HAZIRLANMASI

26-cı səhifədəki 1-ci şəkildə təsvir olunmuş silindirik və ya konusşəkilli məmulatın çertyojunu işləyin və marşrut xəritəsini tərtib edin.

11. ODUNCAQ VƏ METAL MƏMULATLARIN BƏZƏDİLMƏSİ



Oduncaq və metal məmulatları hansı məqsədlə və necə bəzədilir?


Məmulatların hazırlanmasında bəzəmə işi sonuncu əməliyyatdır.

Oduncaq məmulatlarını nömdən, çatlamadan və çürümədən qorumaq və onlara gözəl xarici görünüş vermek üçün bəzəmədə rəngləmədən istifadə edilir.

Hazır oduncaq məmulatları boyalı rəngləmək olar. Bunun üçün boyaq tozları həllədicidə həll edilir. Həllədicilər iki cür olur – təbii və süni. Təbii həllədicilər əlif, çətənə və kətan yağıları, süni həllədicilər isə neft emalı məhsullarıdır.

Boyalar qatlaşdırılmış, eləcə də artıq həll edilmiş və istifadəyə hazır şəkil-də olur. Qatlaşdırılmış boyaları işlətməzdən öncə əsaslı surətdə həllədici ilə qarşıdırmaq lazımdır.

Oduncaq qurudulduqdan sonra əvvəlcə deşiklər, çatlar doldurulur, qurudulur, sumbata kağızı ilə cilalanır, daha sonra əlif yağı çəkilir (*şəkil 1*).



Şəkil 1. Rənglənmiş səthin kəsiyi:
1 - boyaq; 2 - bütöv suvaq; 3 - astar; 4 - yerli suvaq


Suvaq çəkilən səth rəngsaz malası ilə hamarlanır. Quruduqdan sonra məmulatın səthi cilalayıçı sumbata kağızı ilə cilalanır, sonra fırça ilə təmizlənir. Bütün bunlardan sonra məmulat rəng-lənir.

Boya fırça ile oduncağıın lif-
ləri boyu nizamlı hərəkətlərlə mə-
mulatin səthinə hopdurula-hop-
durula yaxılır.

Məmulatları səthi süngərli val ilə daha tez və asanlıqla rəngləmək olar. Rəngləmədən əvvəl firça və süngərli val həllədicidə saxlanılır bir qədər yumşaldılır, sonra işlədirilir. Rəngləmədən sonra firça və ya süngərli valı həllədicidə yuyub təmizləmək lazımdır. Firçanı boyada çox qısa müddə olar (şəkil 2).

Sərt poladdan olan detalların bəzədilməsinə məmələtin səthinin məxməri
yeyə və ya xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə son emalı, **dekorativ**
və ya paslanmaya (korroziyaya) qarşı örtmələrin yaxılmasının daxildir. Metal
məmələtlər boyası, emal, lak, nazik metal qat və s. ilə örtülür.

Metal məmulatların səthlərinin qoruyucu oksidli təbəqə ilə (oksidləşmə təbəqəsi) örtülməsi geniş tətbiq olunur. Bunun üçün məmulat sobada qızdırılır və xüsusi qarışqda soyudulur. Belə məmulatların səthi qara və ya tünd göy rəngdə olur. Bəzədilmənin bu üsulu (qaraltma) parlaq qara rəng vermək adlanır. Müəssisələrdə metal məmulatların paslanmadan mühafizəyə görə bəzədilməsini müxtəlif peşələr üzrə fəhlələr: qalayla örtməni – qalayçılar, xrom, nikel və başqa metallarla örtməni – metallurqlar yerinə yetirir. Fəhlələr metalların və ərintilərinin xassələrini, məmulatları bəzəmək üçün qurğuların quruluşunu yaxşı bilməlidirlər.



Şekil 2. Fırçanın boyalı bankada saxlanması



TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Məmulatları yalnız taxta altlıq üzərində boyayın.
2. Həlledicilərin və boyaların əl və üz dərisinə düşməsindən qorunun.
3. Məmulatları qızdırıcı cihazların yanında rəngləməyin və boyanı bu cihazların yanında saxlamayın.
4. Oduncaq və metal məmulatların rənglənməsi üzrə işləri havası tez-tez dəyişdirilən otaqlarda yerinə yetirin.
5. Məmulatı rənglədikdən sonra əlləri sabunla yuyun.
6. Yalnız istifadəsinə icazə verilən boyalardan istifadə edin.

SUALLAR



1. Məmulatın bəzədilməsi nə deməkdir?
2. Oduncaq və metaldan olan məmulatları nə üçün rəngləyirlər?
3. Oduncaq və metal məmulatlar rəngləməyə necə hazırlanır?
4. Məmulatlar nə ilə və necə rənglənir?
5. Məmulatları pasdan qoruyan hansı örtmələri tanıyırsınız?
6. Metal və oduncaq məmulatlarının bəzədilməsi arasındaki fərq nədən ibarətdir?



PRAKTİK İŞ

ODUNCAQ VƏ METAL MƏMULATLARIN BOYA İLƏ RƏNGLƏNMƏSİ

1. Oduncaq və metal məmulatların səthini məxməri yeyə və cilalayıcı sumbata kağızı ilə təmizləyin.
2. Uyğun boyaya və firça seçin.
3. Seçdiyiniz məmulatın səthini rəngləyin.
4. İşin keyfiyyətini (bütün yerlərin rənglənməsini, layların bərabər yaxılmasını, boyanın axıntılarının olmamasını) yoxlayın və məmulatın xarici görünüşünü qiymətləndirin.
5. Firçanın qurumaması üçün onu həlledicidə təmizləyib saxlayın.

METALLARIN EMALI TEXNOLOGİYASI


12. METAL PƏSTAHLARIN KƏSİLməSİ



Metal pəstahları hansı alətlərlə və necə kəsirlər?

Sərt prokatdan* olan pəstahlar çilingər bıçqısı ilə kəsilir (*şəkil 1*). Sökülməyən çərçivə (2), bıçqı lövhəsi (4) və dəstək (6) bıçqının əsas detallarıdır.

Bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında iki deşiyi olan nazik zolaqdır. Lövhənin bir və ya iki kənarında bir tərəfə meyillənmiş dişlər kəsilmişdir. Bıçqı lövhəsi çərçivəyə **şiftlərlə**** (7) bərkidilir və dartıcı qulaqlı qayka (1) ilə dərtilir. Bərkildilmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Bıçqı lövhəsinin gərilməsi nə çox, nə də az olmamalıdır, çünkü əks halda bu onun sınmamasına səbəb ola bilər.




Şəkil 1. Çilingər əl bıçqısı: 1 - qulaqlı qayka; 2 - çərçivə; 3 - hərəkətli başlıq; 4 - bıçqı; 5 - tərpənməz başlıq; 6 - dəstək; 7 - şiftlər

Pəstahi məngənədə möhkəm sıxır və lövhənin sürüşməməsi üçün kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açırlar. Kəsmə yerini 10-15 mm məngənənin dodaqlarından kənarda yerləşdirirlər.

İş zamanı düzgün iş vəziyyəti almaq və bıçqını hər iki əllə tutmaq lazımdır (*şəkil 2*). Bıçqının irəli hərəkəti zamanı (işlək gedış) dişlər metallı kəsir, geriyə hərəkəti zamanı (boşuna gedış) isə kəsmir. Buna görə də işlək gedış zamanı bıçqını pəstaha yüngül sıxmaq, boşuna gedişdə isə sıxmadan hərəkət etdirmək lazımdır.

* **Sort prokat** – prakat (yayma) maşınlarının müxtəlif kəsimli məmulatları: armaturlar, zoloqlar və s. deməkdir.

****Şift** – silindrik və ya konusşəkil mil formasında bərkidici məmulat




Şəkil 2. Bıçqı ilə iş: a) gövdənin vəziyyəti; b) əllərin vəziyyəti

Bıçqını pəstahın üzərində elə hərəkət etdirmək lazımdır ki, kəsmədə bıçqı lövhəsi bütünlükə iştirak etsin. Bu zaman lövhənin dişləri eyni qədər yeyiləcək.

Metal zolağı ensiz tərəfindən kəsmək daha asandır. Belə ki, zolağın qalınlığı bıçqı lövhəsinin üç dişi arasındakı məsafədən az olmamalıdır, əks halda dişlər sına bilər. Əgər pəstahın qalınlığı bu məsafədən az olarsa, onda onu məngənəyə iki taxta kiçik tir arasında bərkidir və kiçik tirlərlə birlikdə kəsirlər.

Əgər pəstah daha böyük uzunluğa malik olarsa və çərçivə onun başlığına dirənərsə, onda bıçqı lövhəsini çərçivəyə nəzərən 90° döndərib işi davam etdirirlər (*Şəkil 3*).




*Şəkil 3. Bıçqı ilə kəsmə: a) lövhəni fırlatmadan;
b) lövhəni 90° fırlatmaqla*

Müəssisələrdə kiçik metal lövhələri mexaniki bıçqların (*Şəkil 4*), diskli və ya lentli mişarların, bucaqlı cilalayıcı maşınlarının köməyi ilə kəsirlər.

Şəkil 4. Mexaniki bıçqı:

- 1 - özül;
- 2 - masa;
- 3 - maşın məngənəsi;
- 4 - bıçqı lövhəsi;
- 5 - xorrum;
- 6 - elektrik mühərriki



TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Pəstahı məngənədə möhkəm bərkidin.
2. Səlis, dartınmadan işləyin.
3. İşləyərkən bıçqının dəstəyi saz olmalıdır və lövhə quyruq hissəyə yaxşı oturdulmalıdır.
4. Kəsməni sona yetirərkən bıçqını sıxmağa az güc sərf edin, pəstahın kəsilən hissəsini əl ilə tutun.
5. Metal yonqarını və bıçqı ovuntusunu əl ilə süpürüb təmizləmək olmaz. Bu zaman xüsusi əlcəkdən və metal firçadan istifadə edin.

SUALLAR



1. Xarrat müşarı ilə müşarlama çilingər bıçqısı ilə kəsmədən nə ilə fərqlənir?



2. Çilingər bıçqısı ilə işləyərkən təhlükəsiz iş qaydalarını sadalayın.



3. Çilingər bıçqısı hansı hissələrdən ibarətdir?

4. Pəstahda kəsmə yerində üçtərəfli yeyə ilə müşar yeri nə məqsədlə açılır?

5. Pəstahın kəsilməsinin sonunda bıçqıya edilən təzyiqi nə üçün zəiflətmək lazımdır?

6. Uzun pəstah necə kəsilir?



PRAKTİK İŞ

METALIN ÇİLİNGƏR BİÇQISI İLƏ KESİLMƏSİ

1. Müəllim tərəfindən verilmiş ölçülərə uyğun pəstahı nişanlayın.
2. Pəstahı məngənədə möhkəm bərkidin.
3. Çilingər bıçqısı ilə pəstahı kəsin.
4. Pəstahın ölçülərini yoxlayın.

13. METAL PƏSTAHLARIN YEYƏLƏNMƏSİ. ŞTANGENPƏRGAR




Yeyələmə nə deməkdir və detalların ölçüsü necə müəyyənləşdirilir?

Yeyələmə çertyojda dəqiq göstərilmiş ölçüləri əldə etmək üçün pəstahlar-dan emal payının, yəni çox da böyük olmayan metal qatın yeyənin köməyi ilə kəsilməsidir.

Yeyələr alət düzəltməyə yararlı poladdan hazırlanır. Onlar en kəsiklərinin formasına, kərtiklərinin növünə, kərtiklərinin uzunluğunun hər 10 mm-də olan dişlərinin sayına, işlək hissələrinin uzunluğuna görə fərqlənir.

En kəsiklərinin formasına görə yeyələr yastı, yarımdairəvi, kvadrat, üçüzlü, dairəvi, rombşəkilli və bıçaqşəkilli olurlar (şəkil 1).



Şəkil 1. En kəsiyinin formasına görə yeyələrin növləri və onların tətbiqi nümunələri: 1 - yastı; 2 - yarımdairəvi; 3 - kvadrat; 4 - üçüzlü; 5 - dairəvi; 6 - rombşəkilli; 7 - bıçaqşəkilli


Kərtiklərinin növünə görə yeyələr birqat, ikiqat və törpü kərtikli (şəkil 2) olur. Hər kərtik, yəni yeyənin dişi paz şəklindədir (mişarın dişləri və qələmin kəsici kənarı da paz şəklində olur).

Yeyələr nömrələrinə görə fərqlənir. 0,1,2,3,4,5 olmaqla 6 cür müxtəlif yeyə növü mövcuddur. 0 və 1 nömrəli yeyələr dəlici yeyələrdir. Bu yeyələr iri kərtiklərə malikdir. Belə yeyələrdə hər 10 mm uzunluğunda 5-12 diş düşür. Onları kobud emalda işlədirilər.

Dəlici yeyənin bir gedişində götürülən qatın qalınlığı 0,2–0,5 mm-dir.

Şəkil 2. Yeyələrin kərtiklərinin forması:

- 1 - birqatlı;
- 2 - ikiqatlı;
- 3 - törpülü




2 və 3 nömrəli yeyələr orta kərtiklərə malik xüsusi yeyələrdir. Belə yeyələr-də hər 10 mm uzunluğa 13–26 diş düşür. Metalın əsas qatını dəlici yeyələrlə götürdükdən sonra işləyirlər. Xüsusi yeyənin bir gedişində metalın götürülən qatının qalınlığı 0,1–0,3 mm-dir.

4 və 5 nömrəli yeyələr məxməri yeyələr adlanır. Hər 10 mm uzunluğa 42–80 diş düşən məxməri yeyələr səthin təmizlənməsi və cilalanması üçün tətbiq olunur. Məxməri yeyənin hər gedişində 0,005–0,01 mm qalınlıqda metal qat götürülür. Yeyələr müxtəlif uzunluqda – 100 mm-dən 400 mm-ə kimi olurlar.

Yeyələmə zamanı yeyəni emal olunan pəstahdan təxminən 150 mm uzun götürürlər.

Xırda detalların və incə iş tələb edən pəstahların təmizlənməsində uzunluğu 80–160 mm, qalınlığı 1 və ya diametri 2–3 mm olan kiçikölçülü yeyələr – nadfillər tətbiq olunur. Nadfillərdə hər 10 mm uzunluğ-a 20–112 diş düşür (Şəkil 3).


Yeyələmə zamanı iş vəziyyəti pəstahların təmizlənməsində olduğu kimidir. Yeyənin dəstəyinin gir-də hissəsi sağ əlin ovçunun içində dirənməldir. Sol əli isə yeyənin kənarından 20–30 mm geri çəkməklə yeyənin burnuna qoyırlar.



Şəkil 3. Nadfillər

Paralel müstəviləri yeyələyən zaman, əvvəlcə əsas götürülen bir müstəvini tam emal edir, sonra digər müstəvinin ölçülərini nişanlayır və onu yeyələyirlər.

Pəstahları emal edən zaman vaxtaşısı yeyənin hərəkət istiqamətini dəyişmək lazımdır. Məsələn, böyük emal payı çıxarmağa imkan verən eninə yeyələnmənin (*şəkil 4, a*) tətbiqindən sonra, emal olunan səthin düzxətliliyini təmin edən uzununa yeyələnmə (*şəkil 4, b*) tətbiq olunmalıdır.



*Şəkil 4. Pəstahların yeyələnmə üsulları: a) eninə;
b) uzununa; c) çarpz; ç) dairəvi*


Pəstahı soldan sağa çəpinə xətlə, sonra eninə və sonda sağdan sola çəpinə xətlə yeyələmək olar. Belə emal xətlə yeyələmə adlanır (*şəkil 4, c*).

Dairəvi yeyələnməni (*şəkil 4, ç*) səthin son işlənməsi zamanı xırda emal paylarını çıxartmaq üçün tətbiq edirlər.

Pəstahların yeyələnməsi zamanı nazik təbəqə metal və məftildən olan detalların təmizlənməsində olduğu kimi təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.

Nazik təbəqə metal və məftildən detalların hazırlanması zamanı ən sadə nəzarət-ölçü alətlərindən — xətkeşdən, çilingər bucaqlığından və s. istifadə etmək olar. Detalları daha böyük dəqiqliklə ölçmək və onlara nəzarət etmək üçün ştangenpərgar-lardan istifadə olunur. Onlar detalların xarici və daxili ölçülərini, deşiklərin, oyuqların və kiçik qanovların dərinliyini ölçmək üçün nəzərdə tutulmuşdur. Ştangenpərgarlar müxtəlif növdə olub, ölçmənin sərhədi və dəqiqliyi ilə bir-birindən fərqlənirlər.

Şəkil 5-də ölçü həddi 0-dan 125-ə qədər və dəqiqliyi 0,1 mm olan ştangenpərgar göstərilmişdir. O, yuxarı (2) və aşağı (9) hərəkətsiz dodaqları



Şəkil 5. Ştangenpərgar: 1 - ştanq; 2 - hərəkətsiz yuxarı dodaq; 3 - hərəkətli yuxarı dodaq; 4 - çərçivənin sixici vinti; 5 - hərəkətli çərçivə; 6 - dərinlikölçən; 7 - nonius; 8 - hərəkətli aşağı dodaq; 9 - hərəkətsiz aşağı dodaq


Pəstahı soldan sağa çəpinə xətlə, sonra eninə və sonda sağdan sola çəpinə xətlə yeyələmək olar. Belə emal xətlə yeyələmə adlanır (*şəkil 4, c*).

Dairəvi yeyələnməni (*şəkil 4, ç*) səthin son işlənməsi zamanı xırda emal paylarını çıxartmaq üçün tətbiq edirlər.

Pəstahların yeyələnməsi zamanı nazik təbəqə metal və məftildən olan detalların təmizlənməsində olduğu kimi təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.

Nazik təbəqə metal və məftildən detalların hazırlanması zamanı ən sadə nəzarət-ölçü alətlərindən — xətkəşdən, çilingər bucaqlığından və s. istifadə etmək olar. Detalları daha böyük dəqiqliklə ölçmək və onlara nəzarət etmək üçün ştangenpərgar- lardan istifadə olunur. Onlar detalların xarici və daxili ölçülərini, deşiklərin, oyuqların və kiçik qanovların dərinliyini ölçmək üçün nəzərdə tutulmuşdur. Ştangenpərgarlar müxtəlif növdə olub, ölçmənin sərhədi və dəqiqliyi ilə bir-birindən fərqlənirlər.

Şəkil 5-də ölçü həddi 0-dan 125-ə qədər və dəqiqliyi 0,1 mm olan



Şəkil 6. Ştangen şkalası və nonius

Sənaye müəssisələrində ştangenpərgar ən əsas ölçü alətlərindən biridir. Ondan müxtəlif peşələr üzrə fəhlələr, dəzgah və çilingər işləri üzrə nəzarətçilər istifadə edirlər.



ŞTANGENPƏRGARLA İŞLƏMƏ QAYDALARI

1. İşə başlamazdan əvvəl ştangenpərgarı təmiz parça ilə silmək, üzərindən tozu və sürktü yağını təmizləmək lazımdır. Aləti cilala- yıcı sumbata kağızı və ya bıçaqla təmizləmək olmaz.
2. Aləti qızdırıcı cihazların üzərinə qoymaq olmaz.
3. Yalnız çizığını və tilişkəsi olmayan təmiz detalları ölçmək olar.
4. Ştangenpərgarın dodaqları iti uclara malikdir, odur ki, ölçmə zamanı diqqətli olmaq lazımdır.
5. Ştangenpərgarın dodaqlarının əyilməsinə yol vermək olmaz. Onların vəziyyətini sıxıcı vintlə tənzimləmək lazımdır.
6. Ölçmə şkalasındaki göstəriciləri oxuyarkən ştangenpərgarı düz gözlərin önündə tutmaq lazımdır.

SUALLAR



1. En kəsiyinin formasına görə yeyələr neçə cür olur?
2. Yeyə ilə bıçqı arasında hansı ümumi cəhətlər mövcuddur?
3. Siz səthlərin yeyələnməsinin hansı üsullarını tanıyırsınız?
4. Törpünün xüsusiyyəti nədən ibarətdir?
5. Nadfil nədir?
6. Məxməri yeyə ilə hansı içlər yerinə yetirilir?
7. Ştangenpərgar hansı əsas hissələrdən ibarətdir?
8. Ştangenpərgarın neçə ölçü şkalası vardır?
9. Ştangenpərgarın köməyi ilə hansı ölçmələri yerinə yetirmək olar?



PRAKTİK İŞ

Metalların yeyələnməsi və ştangenpergarla ölçmə

1. Pəstahın xarici səthini yeyələyin.
2. Lazımı kəsikli yeyələr seçib, dəstekdə düzbucaqlı deşik yeyələyin.
3. Ştangenpərgarın köməyi ilə alınmış səthlərin keyfiyyətini yoxlayın.

14. MEXANIKLƏŞDİRİLMİŞ ƏL ALƏTLƏRİ



Hansı mexanikləşdirilmiş əl alətlərini tanıyırsan və onların iş principi nədən ibarətdir?

Hər birimizin mənzilində qarşıya çıxan məişət nasazlıqlarını təmir edib aradan qaldırmaq üçün alətlər dəstinin olması vacibdir. Drel də belə alətlərdən biridir. **Drel** deşiklərin açılması üçün nəzərdə tutulmuş, mexanikləşdirilmiş əl və ya elektrik alətidir. Dreldən tikintidə, xarrat və çilingər işlərində istifadə edilir (*şəkil 1*).



Şəkil 1. Drellər: a) elektrik əl drel; b) mexaniki əl drel

Əl dreli insanın sərf etdiyi güc vasitəsilə istənilən sahədə burğulamaqla deşik açan əl alətidir. Müxtəlif materiallarda deşiklərin burgulanması üçün istifadə edilir (*şəkil 1, b*).

Belə bir sual yarana bilər: “Bu gün əl dreli nə üçün lazımdır?”

Əl ilə işləməsinə baxmayaraq, mexaniki drel elektrik drelinin gördüyü işi də yerinə yetirə bilir. Əl dreli ilə işləyən zaman uğurlu nəticə əldə etmək üçün diqqət veriləcək əsas amil drelin burğusunun iti olmalıdır. Əgər burğunun itilənməsi keyfiyyətlə yerinə yetirilibsə, onda mexaniki əl dreli ilə praktik olaraq istənilən deşiyi açmaq mümkünür. Mexaniki əl dreli diametri 10 millimetri keçməyən deşiklərin açılması üçün daha məqsədə uyğundur. Böyük diametrlı deşiklər elektrik dreli ilə daha asan açılır. Elektrik drelini 1895-ci ildə Vilhelm Fayn icad etmişdir. O zaman üçün bu, ilk elektrik aləti idi.

Döyəcləyicisiz drel elektrik drelinin ən sadə variantıdır və yüngül bərpa və bəzək işlərinin aparılması zamanı istifadə edilir. Onun köməyi ilə ağac və metal üzərində deşik burğulamaq olar. Lakin bu drellə beton üzərində deşik açmaq qeyri-mümkündür. Onun əsasını elektrik mühərriki təşkil edir. O, valın köməyi ilə fırlanmayı reduktora ötürür. Reduktor isə, öz növbəsində, mühərrikin böyük sürətlə fırlanmasını dərhal dayandırır. Elə bunun hesabına, patronun fırlanan elementinin dövrlər sayını artırmağa nail olur.

Döyəcləyicisi olan drellər (Şəkil 2) hazırda elektrik drelinin ən məşhur növü hesab olunur. Onlar iki rejimdə işləmək imkanına malikdir: burğulama və döyəcləyərk burğulama.



Şəkil 2. Döyəcləyicisi olan drel

Döyəcləyicisi olan drel kərpic, beton, daş, metal, ağac, plastik kütlə kimi materialarda deşik açmaq üçün elektrik alətidir. Belə drel firlanma hərəkətindən Şəkil 2. Döyəcləyicisi olan drel başqa döyəcləmə məxanizminə də malikdir. Drelin döyəcləmə funksiyası gücə, vaxta qənaət edir və elə bu məhsuldarlıq artır.

Elektrik drelindən istifadə edərk materialın bir neçə növ emalını yerinə yetirmək olar. Bunlardan bəzilərinin yerinə yetirilmə texnologiyasına baxaq:

İtiləmə. Elektrik drelini xüsusi tərtibat və məngənə ilə masaya bərkidirlər. Drelin patronunda uyğun itiləyici yerləşdirirlər. Bu itiləyici çarxda müxtəlif alətləri, məsələn, bıçağı itiləmək mümkündür.

Cılalama. Rezin çarxa vintlə bərkidilmiş mineral zərrəcikli dairənin köməyi ilə cılalama həyata keçirilir. Cılalayıcı dairəni patronda rezin disk üçün nəzərdə tutulmuş xüsusi quyruqcuqla bərkidirlər.

Təmizləmə. Təmizləməni elektrik drelinin patronuna qoyulmuş dairəvi metal şotka ilə həyata keçirirlər. Belə şotka ilə o qədər də böyük səthi olmayan müxtəlif dəmir məmulatları təmizləmək olar. İstənilən metal şotka ilə işləyərkən mütləq qoruyucu eynəklərdən istifadə etmək lazımdır.

Şurupfırladan (Şəkil 3) şurupların burularaq bağlanması və açılması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq deşiklərin açılması funksiyası ilə təchiz edilmiş drel şurupfırladan adlanır. Şurupfırladanların tikintidə və məişətdə istifadəsi çox lazımlıdır. Bu alətin köməyi ilə alınmış mebeli bir neçə dəfə tez və rahat yığmaq olar. Uyğun ucluqlardan istifadə edilsə, belə drellə şuruplardan əlavə kiçik qayka və boltları da açmaq və bağlamaq olar. Bu drel xarrat işləri üçün də çox rahatdır.

Mikser-drel (*şəkil 4*) peşəkar istifadə üçün nəzərdə tutulub. Bu alət həm deşik açır, həm vintləri sıxır, həm də lazım olan halda müxtəlif ərzaqları və mayeləri qarışdırır.

Mikser-drel böyük firlanma sürəti və gücü ilə digərlərindən seçilir.



Şəkil 3. Şurupfirlədan

Şəkil 4. Mikser-drel

Elektrik lobzik bıçqısı müxtəlif materiallarla iş üçün, o cümlədən də ağaclarda işləyərkən tətbiq edilir. Lobzik kəsmənin dəqiqliyini artırın, emal olunan detala dirənən dayaq platformaya malikdir. Lobzik diskli müşardan prinsip etibarı ilə fırqlı kəsmələr edə bilməsi ilə fərqlənir. Təbəqə metalin biçilməsində lobzikdən istifadə etmək daha əlverişlidir. Demək olar ki, müasir lobzik xarratların vaxtına və güc sərfiyyatına qənaət etmələri baxımından əvəzolunmazdır.



Şəkil 5. Elektrik lobzik bıçqısı

Elektrik lobzığının işləmə prinsipi mühərrikin firlanma hərəkətinə əsaslanır. Reduktor bu hərəkəti irəliləmə-qayıtma hərəkətinə çevirir (sürüngəc in hərəkəti).

İşlək lövhə, belə demək mümkünsə, “kiçik müşar”, məhz sürüngəcdə bərkidilir.

Kəsmə prosesini tezləşdirmək və kiçik mişarın xidmət müddətini uzatmaq üçün ona şaquli ox boyunca hərəkətdən başqa, rəqsli hərəkətlər də verilir.

Bu zaman kəsən lövhə aşağı hərəkət etdiğdə, materialdan kənarlaşdırılır və kəsmə ancaq onun yuxarı hərəkəti zamanı yerinə yetirilir.

Kəsmə sürətinin mişara edilən təsirdən asılı olmaması üçün elektrik mühərrikinin səmərəli gücü xüsusi elektron tənzimləyici ilə tənzimlənir.



TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. Bərk səthlərlə və qatı (özlü) materiallarla işlədikdə gücü çox olan dreli iki əllə tutmaq lazımdır.
2. Drelin pərciqlənməsinə yol verməmək üçün onu bərk sıxmaqla gücə salmaq olmaz.
3. Əlavə ucluqlardan istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır.
4. Mühərrik işləyərkən reversin* çevirici açarından istifadə etmək qadağandır.
5. Tavanda deşik açarkən mütləq qoruyucu eynəkdən istifadə etmək lazımdır.
Drellə işləyib qurtardıqdan sonra aşağıdakılardan məsləhət görülür:
 - Mühərrik tam dayanmayana qədər dreli əldən buraxmaq olmaz;
 - Şpindel tam dayandıqdan sonra belə təchizata bir müddət toxunmaq olmaz – yanıqların olması mümkündür.

SUALLAR



1. Drel hansı işləri görmək üçün nəzərdə tutulmuşdur?
2. Siz hansı drel növlərini tanıyırsınız?
3. Drelin işləyərkən hansı təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır?
4. Elektrik dreli ilə materialın emalının hansı növlərini yeriňə yetirmək olar?
5. Şurupfirlədan nə üçün nəzərdə tutulmuşdur?
6. Elektrik lobzik biçqısının iş prinsipi nədən ibarətdir?

* Revers – mühərrikin geriyə hərəkətinə imkan verən mexanizm


15. ELEKTRİK ENERJİSİNİN ÖTÜRÜLMƏSİ VƏ İSTİFADƏSİ YOLLARI

Elektrik enerjisi yanacağın və yüksəklikdən tökülən suyun enejisini elektrik enerjisinə çevirən elektrik stansiyalarında istehsal olunur. Gündəlik həyatda elektrik enerjisindən evlərin, küçələrin, müəssisələrin və s. işıqlandırılma-sında və bir çox digər məqsədlərlə istifadə olunur. Elektrik enerjisindən istifadə həyatımızın bir hissəsini təşkil edir. Elektrik enerjisi yanacaq və su mənbələrinə yaxın yerlərdə hasil olunur.



Bəs elektrik enerjisi necə ötürüllür və harada istifadə edilir?

Qeyd etmək lazımdır ki, elektrik enerjisi böyük məsafələrə ötürülen zaman elektrik itkisi baş verir. Məsələ burasındadır ki, cərəyan elektrik ötürücüsü olan naqillərlə axdıqda onları qızdırır. “Fizika” fənninin tədrisi zamanı tanış olacağınız Coul-Lens qanununa əsasən naqillərin qızmasına sərf olunan enerji xətlərin müqavimətindən də asılıdır. Naqıl xətti çox uzun olduqda enerjinin ötürülməsi, ümumiyyətlə, iqtisadi cəhətdən sərfəli olmaya bilər. İtkiləri azaltmaq üçün naqillərin en kəsiyinin sahəsini artırmaq olar. Lakin müqaviməti 100 dəfə azaldıqda kütləni 100 dəfə çoxaltmaq lazımdır.



Şəkil 1. Elektrik enerjisinin ötürülməsi və paylanması sxemi

Əlvan metalin belə işlənməsinə yol vermək olmaz. Bunun üçün xətlərdə enerji itkisini başqa yolla – xətdə cərəyan şiddətini azaltmaqla aşağı salırlar. Məsələn, cərəyanın 100 dəfə azaldılması naqillərdə ayrılan istiliyi 100 dəfə azaldır, yəni naqillərin 100 dəfə ağırlaşdırılması zamanı alınan nəticə əldə olunur. Bunun üçün iri elektrik stansiyalarında **yüksəldici transformatorlar** qoyurlar. Elektrik enerjisi istifadəçilərə (zavodlar, fabriklər, evlər və s.) çatmazdan əvvəl onun gərginliyini **azaldıcı transformatorlarda** azaldırlar (*şəkil 1*).

Transformator xətdə gərginliyi neçə dəfə artırırsa, cərəyan şiddətini o qədər azaldır. Bu zaman güc itkisi çox olmur. Respublikamızın bir neçə rayonunun elektrik stansiyaları yüksək gərginlikli ötürücü xətlərlə birləşdirilərək istifadəçilərin qoşulduğu ümumi elektrik şəbəkəsini təşkil edir. Belə birləşmə **elektrik sistemi** adlanır.

Elektrik sistemi istifadəçilərə onların harada yerləşməsindən asılı olmayaraq, enerjinin fasıləsiz verilməsini təmin edir.

Elektrik enerjisinin əsas istifadəçisi sənayedir. Sənayenin payına hasil olunan elektrik enerjisinin 70%-i düşür. Eləcə də nəqliyyat elektrik enerjisinin iri istifadəçilərindən biridir. Dəmiryol xətlərinin böyük hissəsi elektrik dərti qüvvəsi hesabına işləyir. Demək olar ki, bütün iri və xırda yaşayış məskənləri istehsalat və məişət tələbatları üçün elektrik enerjisini elektrik stansiyalarından alırlar. Evlərin işıqlandırılmasında və məişət elektrik cihazlarından istifadə zamanı elektrik enerjisi sərf edilir.

İstifadə olunan elektrik enerjisinin böyük hissəsi hazırda mexaniki enerjiyə çevrilir. Sənayedə, demək olar ki, bütün mexanizmlər elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Onlar olduqca rahat və yığcamdır. Ona görə də istehsalın avtomatlaşdırılmasına imkan yaradırlar.

Sənayedə sərf olunan elektrik enerjisinin təxminən üçdə biri texnoloji məqsədlər üçün (elektrik qaynağı, metalların elektriklə qızdırılması və əridilməsi, elektroliz və s.) istifadə edilir.

Müasir sivilizasiya elektrik enerjisinin geniş istifadəsi olmadan təsəvvür edilmir. Çünkü elektrik sistemində adicə qəza olarsa, böyük bir şəhərin elektrik enerjisi ilə təminatı pozular, şəhər zülmətə qərq olar.

İstehsalatda elektrik enerjisindən istifadə. Müasir cəmiyyəti istehsalat fəaliyyətinin elektrikləşdirilməsi olmadan təsəvvür etmək mümkün deyil. Artıq 80-ci illərin sonunda dünyada istifadə olunan enerjinin 1/3-dən çoxu elektrik enerjisi şəklində həyata keçirilirdi. XXI əsrin əvvəli üçün bu hissə 1/2-ə qədər çoxala bilər.

Elektrik enerjisinin istifadəsinin bu artımı, ilk növbədə, onun sənayedə istifadəsinin artımı ilə bağlıdır. Sənaye müəssisələrinin əsas hissəsi elektrik enerjisi hesabına işləyir.

Məişətdə elektrik enerjisindən istifadə. Məişətdə elektrik enerjisi danılmaz köməkçidir. Hər gün biz elektrik enerjisindən istifadə edirik və yəqin ki, həyatımızı onsuz təsəvvür etmək mümkün deyil. İşığınızın sonuncu dəfə nə vaxt söndürüldüyünü yadınıza salın, yəni evinizə elektrik enerjisi daxil olmur. Siz heç nəyi çatdırırsınız və sizə ütü, televizor, elektrik çaydanı və digər elektrik cihazlarından istifadə etmək lazımdır.

Kənd təsərrüfatında elektrik enerjisindən istifadə

Elektrik enerjisi kənd təsərrüfatında texnoloji proseslərdə istifadə olunur. Onlara aşağıdakılardır:

- heyvan və quş yetişdirilən fermaların qızdırılması;
- məişət və köməkçi otaqlarda mikroiqlimin yaradılması;
- heyvandarlıqda, bitkiçilikdə, təmir emalatxanalarında, qarajlarda suyun qızdırılması və buxarın alınması;
- otun və digər yeni bitkilərin qurudulduğu anbarlarda və kənd təsərrüfatı məhsullarının emalında temperatur rejiminin saxlanılması;
- tərəvəz bitkilərinin şitillərinin yetişdirilməsi zamanı istixanaların qızdırılması.

Beləliklə, qeyd etmək lazımdır ki, hazırda bizə məlum olan müxtəlif enerji növlərinin arasında elektrik enerjisi xüsusi yer tutur. Elektrik enerjisinin ən yaxşı xüsusiyyəti odur ki, onu asanlıqla başqa enerji növlərinə və əksinə çevirmək olar.

Elektrik enerjisinin sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və məişətdə geniş istifadəsi **elektrikləşdirmə** adlanır.

SUALLAR



1. *Elektrik enerjisi harada hasıl olunur?*
2. *Elektrik enerjisi necə ötürülür?*
3. *Siz hansı iri elektrik enerjisi istifadəçilərini tanıyırsınız?*
4. *Elektrik enerjisinin ən yaxşı xüsusiyyəti nədir?*
5. *Elektrikləşdirmə nəyə deyilir?*




16. ƏN SADƏ ELEKTRİK DÖVRƏSİ



Sadə elektrik dövrəsi hansı hissələrdən ibarətdir və onu necə qurmaq olar?

Sadə elektrik dövrəsi aşağıdakı elementlərdən ibarətdir: cib fənəri batareyası, közərmə lampası, elektrik açarı və birləşdirici naqillər.

Adətən, hər hansı elektrik dövrəsini qurmazdan əvvəl onun kağızda təsviri ni çəkirlər. Bunu elə etmək lazımdır ki, bu təsvirdən dövrənin hansı elementlərdən qurulması və bu elementlərin öz aralarında necə birləşdirilməsi aydın olsun. Belə təsvir dövrəni tez və səhvsiz qurmağa, onun elementlərinin bir-biri ilə qarşılıqlı əlaqəsini aydınlaşdırmağa imkan verir. Amma sadəcə batareyanın təsvirini çəkmək (*Şəkil 1*) əlverişli deyil, çünki buna çox vaxt gedəcək. Həm də hər kəsin gözəl rəsm çəkmək qabiliyyəti olmadığı üçün hərənin təsviri bir cür alınacaq.



Şəkil 1. Sadə elektrik dövrəsi

Əgər dövrə mürəkkəbdirsə və o çox sayıda müxtəlif elementlərdən ibarətdirsə, belə təsvirin kağız vərəqində yerləşdirilməsi də çətin olar.




Bəs nə etməliyik?

Məlumdur ki, coğrafi xəritədə dağları, yaşayış yerlərini, gölləri və çayları göstərmək üçün şərti topoqrafik işarələrdən istifadə edilir. Kağızda elektrik dövrəsini təsvir etmək üçün də şərti işarələrdən istifadə olunur, yəni onun sxemi çəkilir. Sxemdə elektrik dövrəsinin hər bir elementi xüsusi şərti işarə ilə təsvir edilir və dövrənin bütün elementlərinin bir-biri ilə necə birləşdirilməsi göstərilir. Şərti işarələrin təsviri onların asan və tez təsəvvür edilməsi üçün kifayət qədər sadə olmalıdır.

Bununla belə, elektrik dövrəsinin hər bir elementinin şərti işarəsi elementin xarakterik cəhətlərini özündə əks etdirməlidir ki, onu sxemdəki digər elementlərdən asanlıqla fərqləndirmək mümkün olsun. Beləliklə də, məsələn, lampa (*şəkil 2, a*) içərisində çarraz xətt olan dairə şəklində təsvir edilir. Sanki onun içərisində yaranan işıq şüaları hər tərəfə yayılır. Cərəyan mənbəyi (*şəkil 2, b*) iki müxtəlif uzunluqlu paralel xətlə işarə edilir – bu batareyanın qütbləridir.

Müsbət qütb nisbətən uzun xətlə, mənfi qütb isə qısa xətlə təsvir edilir. Sxemdə ən sadə təsvir düz xətt şəklində digər elementlərin şərti işarəsini birləşdirən birləşdirici naqillərə (*şəkil 2, c*) aiddir.

Açar sxemdə (*şəkil 2, ç*) göstərildiyi kimi çəkilir. Bütün bunları bildikdən sonra siz də sadə elektrik dövrəsinin sxemini çəkə bilərsiniz (*şəkil 3*).



*Şəkil 2. Elektrik dövrəsi elementlərinin şərti işarələri
a) elektrik lampası; b) cərəyan mənbəyi;
c) birləşdirici nagil; ç) açar.*


Şəkil 3. Ən sadə elektrik dövrəsinin sxemi

Elektrik – elektrik yüklerinin varlığı, qarşılıqlı təsiri və hərəkəti ilə şərtləndirilmiş hadisələrin cəmidir.


Elektrik yunan sözü olub “elektron”, yəni “kəhrəba” deməkdir. Hələ qədim zamanlarda insanlar kəhrəbanın yun parçaya sürtəndə müxtəlif kağız parçalarını, saman çöplərini, narın tükləri özünə çekdiyini müşahidə ediblər. Bunu müşahidə edən alımlor belə qərara gəlib ki, sürtünmə zamanı kəhrəbaya elektrik yükü verilir.

Gəlin batareya (cərəyan mənbəyi), közərmə lampası və elektrik açarından ibarət elektrik dövrəsinin necə işlədiyini aydınlaşdırıraq. Mis naqillərin köməyi ilə közərmə lampasını batareya və elektrik açarı ilə birləşdirmək lazımdır. Elektrik açarı qapanmamış vəziyyətdə olduqda naqillərdən cərəyan axmır və közərmə lampası işıqlanır.

Əgər elektrik açarı qapanmış vəziyyətə keçirilərsə, batareyanın qütbləri arasındaki potensiallar fərqi elektrik cərəyanını batareyanın müsbət qütbündən mənfi qütbünə, közərmə lampasından və elektrik açarından keçməklə hərəkət etməyə məcbur edəcək. Bu halda közərmə lampası işıqlanacaq, amma çox zəif, hiss edilməyəcək dərəcədə. Bu ona görə belə olur ki, közərmə lampası 3,3 və gərginlik üçün nəzərdə tutulub, batareyamız isə 1,5 v gərginlik verir.



Şəkil 4. İki batareyalı sadə elektrik dövrəsi



Şəkil 5. Ən sadə elektrik dövrəsinin sxemi

Lampa işıq saçın deyə, biz ardıcıl birləşdirilmiş iki batareyadan istifadə edirik (*şəkil 4*). Batareyaların ardıcıl birləşdirilməsi zamanı gərginlik iki dəfə artır və 3 volt olur (*şəkil 5*).

Bu gərginlik lampanın parlaq işıq saçması üçün kifayət edir.

SUALLAR



1. Sadə elektrik dövrəsi hansı hissələrdən ibarətdir?
2. Sadə elektrik dövrəsini yiğmazdan əvvəl nə etmək lazımdır?
3. Dövrədə hər elementi necə işarə edirlər?
4. Elektrik nə deməkdir?
5. Elektrik dövrəsinin işləməsi üçün hansı şərtlərin olması vacibdir?



PRAKTİK İŞ

İKİ GƏRGİNLIK MƏNBƏYİ OLAN ELEKTRİK DÖVRƏSİ

İşin yerinə yetirilmə ardıcılılığı:


1. İki batareyanı ardıcıl birləşdirməklə sadə elektrik dövrəsi yığın.
2. Sxem çəkin və elektrik cərəyanının istiqamətini göstərin.

17. DETALLARIN LEHİMLƏMƏ İLƏ BİRLƏŞDİRİLMƏSİ

Lehimləmə – ərinmiş lehimin köməyi ilə müxtəlif materialların qırılmaz əlaqəsinin əldə edilməsi prosesidir. Lehimləmə zamanı əsas materialla məməlatin birləşdiriləcək hissələri arasındaki boşluq doldurulur.

Lehimləmə maşınqayırma və cihazqayırma, radioelektronika və qida sənayesində, məişətdə geniş istifadə olunur. Bir çox tikinti materiallarını – poladı, çuqunu, şüşəni, keramikanı, qrafiti və s. lehimləmək olar. Bu zaman müxtəlif növ lehimlərdən və lehimləmə üsullarından istifadə olunur. Lehimləmə əl və ya elektrik lehimləmə aləti ilə, infraqırmızı şüalarla, lazerlə yerinə yetirilir.

Lehimləmə üçün əsas vasitə lehimləmə alətidir (*şəkil 1*).



Şəkil 1. Lehimləmə aləti

Lehim – lehimləmə zamanı birləşdiriləcək səthlərdəki boşluğu doldurmaq üçün, möhkəm tikiş əldə etmək məqsədilə istifadə olunan metal və ya ərintidir (*şəkil 2,a*).



Şəkil 2. a) lehim (qalay); b) kanifol

Metalları lehimləməyə başlamazdan əvvəl onların səthini flüslərin köməyi ilə təmizləmək lazımdır.

Flüslər – lehimliənən səthləri çirkənmədən qorumaq üçün hazırlanmış kimyəvi maddələrdir. Lehimləmə flüsləri sayəsində lehim birləşdiriləcək hissələrə daha yaxşı yapışır.

Lehimləmə işləri apararkən flüs olaraq kanifoldan istifadə olunur (*şəkil 2,b*).

Kanifol – şam qatranının destilləsindən əldə edilən sarımtıl-qəhvəyi qatran maddəsidir. Kanifoldan misi, latunu, elektrik və radio avadanlıqlarının hissələrini, məftilləri lehimləmək üçün istifadə olunur.



Lehimləmə üçün iş yerini necə hazırlamaq lazımdır?

İşə başlamazdan əvvəl iş yerini düzgün təşkil etmək, bütün lazımı alətləri və materialları hazırlamaq lazımdır. Lehimləməni altlıq taxta üzərində icra etmək yaxşı olar. Lehimlənəcək yerl bütün artıq hissəciklərdən (kir, pas, yağ və s.) əsaslı surətdə təmizlənməlidir. Bunu yeyə və ya metal firça ilə yerinə yetirmək olar (*şəkil 3*).



Şəkil 3. Lehimləmə işlərini yerinə yetirmək üçün iş yeri

Lehimləmə necə yerinə yetirilir?

Lehimləmə aləti qızdırılır və bir neçə saniyə kanifola batırılır. Lehimləmə alətinin iynəsinin ucu ilə bir və ya iki damla lehim götürülür. Lehimləmə alətinin iynəsinin ucu lehim təbəqəsi ilə örtülənə qədər kanifol parçası üzərində saxlanılır.

Lehimləmə zamanı səhv'lər və onların qarşısının alınması üsulları

1. Lehimlənəcək hissələr pis təmizlənmiş və yağdan azad edilməmişdir. Bu cür birləşmələr möhkəm olmur. Odur ki, lehimlənmə yerlərini əsaslı surətdə təmizləmək və yağısızlaşdırmaq lazımdır.

2. Lehimləmə aləti işə zəif hazırlılmışdır. Lehimləmə alətini yeyə ilə təkrar təmizləyin və onun iynəsini qalaylayın.

3. Lehimləmə aləti lazım olanın artıq qızmışdır, nəticədə onun üzərində **yaniq dəmir*** əmələ gəldiyindən qalay yapışır. Lehimləmə aləti yeyə ilə yenidən işlənməli və ucu qalaylanmalıdır.



TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. İşə yararlı alətlərlə işləyin.
2. İşə başlamazdan əvvəl şəbəkə gərginliyinin elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin olun.
3. İşin sonunda lehimləmə alətinin elektrik şəbəkəsindən ayrılmamasına və onun xüsusi altlıq üzərində olmasına əmin olun.
4. Lehimləməni havalandırma ilə təchiz olunmuş iş yerində aparın.
5. Qızmış lehimləmə aləti və hissələri ilə ehtiyatla davranın.

SUALLAR



1. **Lehimləmə nə deməkdir?**
2. **Hansi tikinti materiallarını lehimləmək olar?**
3. **Lehimləməni necə yerinə yetirmək lazımdır?**
4. **Lehimləmə aləti hansı hissələrdən ibarətdir?**
5. **Lehim nədir?**
6. **Flüs nədir və ondan hansı məqsədlə istifadə edilir?**
7. **Lehimləmə zamanı hansı səhv'lər olur və onlar necə aradan qaldırılır?**
8. **Lehimləmə zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?**



Praktik iş

İki məftilin lehimlənməsi

(Lehimləmə müəllimin nəzarəti ilə icra edilir).

Resurslar: lehimləmə aləti, kanifol, lehim (qalay), altlıq taxta

1. Lehimləmə üçün iş yerini hazırlayın.

2. Məftillərin uclarını lehimləyin.

Yaniq dəmir* – qızdırılmış metal üzərində əmələ gələn oksid

ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI**18. MEXANİKLƏŞDİRİLMİŞ MƏTBƏX AVADANLIĞININ QURULUŞU VƏ İŞ PRİNSİPI**

Siz mexanikləşdirilmiş hansı mətbəx avadanlığını tanıyırsınız?

Ən geniş yayılmış mətbəx avadanlıqlarına mexaniki və elektrik ətçəkən maşın, qəhvəyüdüdən, blender və s. aiddir.

Aşağıda qiymə və ya çəkilmiş ətdən hazırlanmış yeməklər çoxdur və onlardan hər biri olduqca iştahaçan, dadlı və gözəl görünüşlüdür. Bu yeməklərin hazırlanması üçün, ilk növbədə, çəkilmiş ət, yəni qiymə lazımdır. Qiyməni isə yalnız ətçəkən maşının köməyi ilə hazırlamaq olar.

Ətçəkən maşın əti xirdalamaq üçün mexaniki və ya elektromexaniki qurğudur. Ətçəkən maşın müxtəlif quruluşlu taxmaların (ağızlıqların) köməyi ilə bir çox digər əməliyyatları da yerinə yetirə bilər. Ətçəkən maşın XIX əsrдə baron Karl Drez tərəfindən icad edilmişdir.

Mexaniki ətçəkən maşın çox ehtimal ki, hər evdə var, çünki müasir elektrik ətçəkən maşınlar çox yaxın keçmişdə meydana çıxb. Amma bu vaxta qədər Azərbaycan mətbəxində çəkilmiş ətdən kotlet, lüləkabab, küftə, müxtəlif növ dolmalar və s. bişirilib. İndi bütün mənzillərdə müasir cihazlar – blender, mətbəx kombaynı və ya mexaniki ətçəkən maşının varisi olan elektrik ətçəkən maşın olsa da, mexaniki ətçəkən maşın mətbəxdə məişət cihaz və texnikası arasında vacib yer tutur.

Ətçəkən maşın mətbəximizdə hələ də bir çox işləri yerinə yetirir və kiçik pay əti çəkmək, suxarını və soğanı xirdalamaq üçün saxlanılır. Əlbəttə, bütün bu işləri müasir məişət avadanlığının köməyi ilə də etmək olar, lakin bəzi evdar qadınlar mexaniki ətçəkən maşınlara daha çox etibar edirlər.



Mexaniki və elektrik ətçəkən maşının quruluşu və iş prinsipi nədən ibarətdir?

Mexaniki ətçəkən maşının elementləri şəkil 1-də göstərilmişdir. Ətçəkən maşının sxemindən görünür ki, o qədər də mürəkkəb quruluşa malik deyil.

Vint (1) dayağın (3) köməyi ilə masaya bərkidilir; şnekə* (9) vintin (4) köməyi ilə bərkidilmiş dəstək (2) sonuncu vtulkada (5) və şnekin vtulkasında** (11) fırlanır; şnekin (9) sonunda bıçaq (7) və metal tor (8) bərkidilmişdir ki, onlar da, öz növbəsində, şnekələ birlikdə sıxıcı qayka (6) ilə tənzimlənir.

*Şnek — vintşəkilli çıxıntıları olan val


**Vtulka — sürtünməni azaltmaq üçün halqa

Texniki sistemin əsas elementi bıçaqdır. Onun vəzifəsi bütün texniki sistemin vəzifəsi kimi əti və digər ərzaqları xirdalamaqdan ibarətdir.

Dəstəyin (2) hərəkəti nəticəsində (şəkil 1) vint (4) və şnekin vtulkası (11) fırlanmağa başlayır. Fırlanmanın köməyi ilə hərəkət şnekə (5) ötürülür, o isə, öz növbəsində, ətçəkənin gövdəsi (10) boyu ətin irəliləməsinə şərait ya- radır.

Şnekin üzərində bıçaq (7) yerləşdirilmişdir. Bıçaq əti kəsir, xirdalayır və onu sıxıcı qayka (6) ilə bərkidilmiş metal tordan (8) sixaraq çıxarır. Gövdə (10) dayaq (3) və vint (1) hesabına bərkidilir.

Böyük gücə malik olmayan elektrik ətçəkən maşınlar bəzən sərt quruluşa malik ərzaqların xirdalanmasında çətinlik çəkir. Bu zaman mətbəxdə bu işin öhdəsindən məharətlə gələn mexaniki ətçəkən maşına ehtiyac duyular.



Şəkil 2. Elektrik ətçəkən maşın
1 - mühərriki olan gövdə; 2 - ətqəbuledicisi; 3 - ətqəbuledicisi
üzərində nov; 4 - şnekli val; 5 - bıçaq; 6 - metal tor;
7 - bərkidici qapaq

Buradan cəsarətlə belə bir nəticə çıxarmaq olar ki, mexaniki ətçəkən maşınlarına hələ uzun müddət tələbat olacaq. Texnologiyalar inkişaf edir və insanlar elektrik ətçəkən maşınlarından geniş istifadə edirlər (*şəkil 2*). Elektrik ətçəkən maşının iş prinsipi mexaniki ətçəkən maşında olduğu kimidir. Fərq ondadır ki, elektrik maşınınında mexaniki dəstəyi elektrik mühərriki əvəz edir.

Ət ətqəbuledicidən şnekli konveyerə daxil olur, onun köməyi ilə tora sıxılır və sonra isə torun səthi ilə sürüşən bıçaqla kəsilir. Ətçəkən maşının ətqəbuledicisindəki tillər vasitəsilə şnek boyu keçmək üçün çox böyük ət parçasından kiçik ölçülü tikələr kəsilir. Ətçəkən maşında ərzaqların xirdalanması fasiləsiz baş verir: ərzaq ətqəbuledicisinə qoyulur və tordan çıxır.



Elektrik ətçəkən maşın hansı göstəricilərinə görə mexaniki ətçəkən maşını üstələyir?

1. Elektrik ətçəkən maşın əti mexaniki ətçəkən maşına nisbətən daha tez xır-dalayır, bu zaman vaxta qənaət edilir.
2. Elektrik ətçəkən maşını ətdə olan damarların öhdəsində asanlıqla gəlir. Adı ətçəkən maşında isə bəzən toru açmaq, bıçağı çıxartmaq, bıçağa dolaşmış damarları təmizləyib yenidən yiğmaq lazım gəlir.
3. Elektrik ötürücüsü olan ətçəkən maşınlarının işləməsi üçün onları masaya kip bərkitmək lazım gəlmir. Onları, sadəcə, masanın üstünə qoyur və şəbəkəyə qosırlar.
4. Təhlükəsizlik üçün məişət elektrik ətçəkən maşınları, adətən, daha dar və uzun ətqəbuledici boğaza malikdir və onların dəstini barmaqların şnekə düşməsinin qarşısını alan itələyici daxildir.



Qəhvəyüdən nə üçün lazımdır və onun iş prinsipi nədən ibarətdir?

Qəhvəyüdən qəhvə dənələrini üyütmək üçün qurğudur. Məişətdə əl və elektrik qəhvəyüdənlərindən istifadə edilir (*şəkil 3*).

Qəhvəyüdənin seçilməsi onun fəaliyyəti prinsipindən başlayır. Mexaniki qəhvəyüdən əl gücü və dəyirmanın köməyi ilə dənələrin asta üyüdülmə prinsipindən istifadə edərək işləyir. Dadbilmə qabiliyyəti yüksək olan adamlar iddia edirlər ki, mexaniki qəhvəyüdəndə üyüdülən qəhvə elektrik qəhvə üyüdənində üyüdüləndən daha ləzzətli olur. Çünki üyüdülmə zamanı qəhvə dənələri istinin təsirinə az məruz qalır. Deməli, üyüdülmüş qəhvənin ətri və xüsusiyyətləri itmir. Adı əl qəhvəyüdəni (*şəkil 4*) aralarındaki məsafə xüsusi vintin köməyi ilə dəyişdirilə bilən iki dəyirman daşından ibarətdir.

Vint nə qədər çox burulubsa, dəyirman daşları arasındaki məsafə bir o qədər az olur və üyütmə daha narın olur. Dənləri iki dəyirman daşı arasına qıfla tökürlər, dəyirman daşlarından biri sərt bərkidilmişdir, digəri isə dəstəyin köməyi ilə firlanır.




Şəkil 3. Qəhvəüyündənlər: a) əl qəhvəüyündəni; b) elektrik qəhvəüyündəni

Bu gün satışda iş prinsipi, gücü, tutumu və s. kimi texniki parametrləri ilə fərqlənən müxtəlif əl və elektrik qəhvəüyündənləri var. Onların arasında elektrik qəhvəüyündənlər əsas yer tutur (şəkil 3, b). İki növ elektrik qəhvəüyündəni var – bıçaqlı və dəyirman daşlı.

Bu kateqoriyaları təmsil edən modellər quruşlu, parametrləri və iş rejimi ilə fərqlənirlər.

Adətən, ən müasir qəhvəüyündənlər hərəkətverici qüvvə kimi elektrikdən istifadə edir. Elektrik qəhvəüyündənlər üyütmə zamanı ya bıçaqdan (blender, mikser prinsipi), ya da dəyirman daşlarından istifadə edirlər.



Şəkil 4. Əl qəhvəüyündənin quruluş sxemi

Bıçaqlı qəhvəüyündənlər silindrşəkillidirlər, qosulduqda firlanan və qəhvə dənlərini xirdalayan bıçaqlarla təchiz edilmişlər.

Bu növ qəhvəüyündənlərdə üyütmə dərəcəsini yalnız üyütmə vaxtını dəyişməklə tənzimləmək olar, qəhvə nə qədər uzun müddət üyündülsə, üyündülmüş məhsul bir o qədər narın olacaq. İş ondadır ki, sürət düz mütənasib olaraq güc-dən asılıdır, lakin qəhvə dənəciklərinin xirdalanması işində böyük sürət lazım deyil. Sürət çox olanda qəhvə dənəcikləri bərk qızır, nəticədə qəhvə yanmış və acı dad verir. Qəhvəüyündənin konteynerinin həcmının az olması əlverişli deyil, çünki bir neçə dəfə içini doldurmaq lazım gəlir.

Bıçaqlı qəhvəyüdünlərdə mühərrrik qızmadan qorunma və işləyən cihazın qapağını açan zaman avtomatik sönümə ilə təmin olunub. Həmçinin bıçaqlı qəhvəyüdünlər şnur* üçün xüsusi bölmə ilə təchiz edilib. İki bitirdikdən sonra şnur bölməyə yığıılır ki, bu da çox əlverişlidir.

Dəyirmandaşlı qəhvəyüdünlər başqa prinsiplə işləyir: cihaza quraşdırılmış konus və ya silindrşəkilli dəyirman daşları dənəcikləri sürtüb üydür. Dəyirman daşları yüksək möhkəmliyə malik materiallardan hazırlanır. Bunun üçün paslanmayan poladdan və ya titan örtüklü metal ərintilərindən istifadə edilir. Bıçaqlı qəhvəyüdünlərdən fərqli olaraq, dəyirmandaşlı qəhvəyüdünlər iki konteynerlə təchiz edilib: konteynerlərdən biri qəhvə dənəcikləri üçün, digəri üydülmüş qəhvə üçün nəzərdə tutulub.

Dəyirmandaşlı qəhvəyüdünlərin gücü bıçaqlı qəhvəyüdünlərindən çoxdur, lakin bu, sürətdə öz əksini tapmir. Bu qəhvəyüdünlərdə sürət yüksək olunduğundan dənəciklərin əzilməsi zamanı ətrinin və digər xüsusiyyətlərinin saxlanılmasına imkan yaradır.



TƏHLÜKƏSİZ İŞ VƏ SANİTARIYA QAYDALARI

1. Elektrik ətçəkən maşının istifadəsinin uzunmüddətli olması üçün ətqəbuludiciyə ətlə birlikdə sümük atmayıñ. Həmçinin yaxşı olar ki, əti orta böyüklükdə və mümkün qədər üzərində az miqdarda damar olan tikələrlə ətçəkən maşına daxil edəsiniz. Bu, bıçaqları yeyilmədən və həmçinin elektrik mühərrikini yüklənmədən qoruyacaq.
2. Bıçaqlar iti olmalıdır. Bu, mühərriki artıq yüklənmədən qoruyacaq və eləcə də ətçəkən maşının istismar müddətini uzadacaq.

SUALLAR



1. Ətçəkən maşını nə üçün nəzərdə tutulmuşdur?
2. Ətçəkən maşınlar neçə cür olur?
3. Mexaniki ətçəkən maşını hansı elementlərdən ibarətdir?
4. Mexaniki ətçəkən maşının iş prinsipini izah edin.
5. Qəhvəyüdünlər nə üçün nəzərdə tutulmuşdur?
6. Qəhvəyüdünlər neçə cür olur?

*Şnur – izolyasiya edilmiş elektrik məftili

19. İNSAN HƏYATINDA QIDA MƏHSULLARI



Siz hansı qida məhsullarını tanıyırsınız?

İnsan orqanızmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanızmə böyük miqdarda enerji lazımdır. Orqanızmə lazım olan həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.

Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanızm ona lazım olan maddələri almir və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir.

Qida məhsullarına zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su aiddir.

Zülallar orqanızmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Onlar orqanızmin yoluxmalara qarşı mübarizəsində iştirak edir.

Əgər insan qida ilə az zülal alırsa, fiziki və zehni gücü azalır, mədə-bağırsaq sisteminin fəaliyyəti pisləşir, qocalma prosesi tezləşir.

Zülallar heyvan və bitki mənşəli olur. Heyvan mənşəli zülallar yumurta ağında, süd məhsullarında, ət və balıqda olur. Bitki mənşəli zülallar isə göbələyin, qozun, findığın, şabalıdın və paxlalı bitkilərin toxumlarının tərkibində rast gəlinir (*şəkil 1*).



Şəkil 1. Tərkibində zülal olan ərzaqlar

Yağlar orqanizmin əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir.

Yağlar bitki və heyvan mənşəli olur (*şəkil 2*).



Şəkil 2. Yağ mənbələri

Günəbaxan, qarğıdalı, kətan, zeytun, kokos və soya yağıları bitki mənşəli yağlardır. Onlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır.

Kərə yağı, heyvanın iç yağı və balıq yağı isə heyvan mənşəli yağlardır. Əgər insan qida ilə həddindən artıq çox yağı alırsa və az enerji sərf edirsə, heyvan mənşəli yağlar qalın dərialtı piy qatı yaradır və orqanizmdə yiğilir. Bunun nəticəsi olaraq piylənmə və artıq çəki meydana çıxır.

Karbohidratlar. Məlumdur ki, karbohidratların hesabına orqanizmin əsas enerji xərcləri bərpa olunur. Karbohidratlar, əsasən, bitki mənşəli ərzaqlarda olur (*şəkil 3*). Karbohidratlarla ən zəngin qida məhsulu dənli bitkilərdir. Dənli bitkilərdən sonra qidalanmada karbohidratlarla zəngin ikinci yeri tərəvəzlər tutur.



Şəkil 3. Karbohidratlarla zəngin ərzaqlar

Karbohidrat çatışmazlığı zamanı orqanizm zəifləyir, halsızlıq, başgicəllənmə, tez-tez aclıq halları baş verir.

Karbohidratların artıq qəbulu piylənməyə gətirib çıxardır.

Tərəvəz və meyvələrin tərkibində olan karbohidratlar çox xeyirli hesab olunur. Bu karbohidratlar, demək olar ki, bağırsaqda həzm edilmir və enerji mənbəyi deyillər. Onlar bağırsağın işini tənzimləyir, toxluq hissi yaradır.

Vitaminlər insan orqanizmində yaranmir, enerji mənbəyi olmasalar da, sağlamlığın və həyatın qorunması üçün olduqca vacibdir. Bunun üçün qida ilə bol vitamin almaq lazımdır.

Vitaminlər həb və inyeksiyalar şəklində istehsal edilir. Amma ərzaqların tərkibində olan təbii vitaminları qəbul etmək daha yaxşıdır. Onlar orqanizm tərəfindən bütünlükə və tez bir zamanda sorulur. Yalnız orqanizmdə hər hansı bir vitaminin kəskin çatışmazlığı olduqda biz onu həb şəklində qəbul edə bilərik.

C vitamini orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. Bunun üçün də onu soyuqdəymə zamanı qəbul edirlər. C vitamininin əsas mənbələri təzə tərəvəz, meyvə, giləmeyvə, xüsusən itburnu, şirin bibər, qara qarağat, sitrus meyvələri və həmçinin turşuya qoyulmuş kələmdir (*şəkil 4*).



Şəkil 4. C vitamini mənbələri

Bilmək lazımdır ki, C vitamini hava və günəş işığının təsirindən, istidən asan parçalanır, həmçinin uzun müddət saxlandıqda istifadə üçün yararsız olur.

A vitamininin dərinin sağlamlığında böyük rol var. O, gözlərin selikli qişalarının və görmənin bərpası üçün olduqca gərəklidir. A vitamini, həmçinin orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, bir çox vacib həyati proseslərə təsir edir.

Bu vitamin xüsusən böyüyən orqanizm üçün vacibdir. A vitamininin çatışmazlığı zamanı görmə qabiliyyəti korlanır və dəri qabıq verməyə başlayır. A vitamini bitki mənşəli ərzaqlarda – çaytikanının, yerkökünün, şirin bibərin və başqa narıncı və qırmızı rəngli meyvələrin tərkibində var (*şəkil 5*).

Tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüalarının təsiri altında parçalanır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Bunun üçün yerkökü salatına mütləq xama və yağı əlavə edirlər.



Şəkil 5. A vitamini mənbələri

D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. O orqanizmdə günəş şüaları altında yaranır. Heyvan mənşəli ərzaqlar – yağılı balıq növləri, qaraciyər, kürü, yumurta və süd D vitamini ilə zəngin qida məhsullarıdır.

E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. O maddələr mübadiləsində iştirak edir və yağların həzm olunmasına kömək edir. On çox bitki mənşəli yağların tərkibində olur. E vitamini isti emala döyümlüdür, amma günəş şüalarının təsiri altında parçalanır.

B qrupu vitaminləri karbohidratların həzmini tənzimləyir, qan-damar, mədə-bağırsaq və sinir sistemlərinin işinə təsir edir (*şəkil 6*). Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrupu vitaminları var.



Şəkil 6. B qrupu vitaminləri mənbələri

İsti emal zamanı B qrupu vitaminlərinin 20–40%-i itir.

PP vitamini mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. PP vitaminlərinin mənbəyi ət məhsulları və dənli bitkilərdir. Dondurulmuş ərzaqlarda PP vitamini yaxşı qalır, isti emal zamanı isə onun 15–30%-i itir.

Mineral maddələr sinir, qan-damar, mədə-bağırsaq sisteminin işini təmin edir. Onlar, həmçinin orqanizmin müqavimətini artırır, immuniteti yüksəldirlər.

SUALLAR



1. *Qida məhsullarına nə aiddir?*
2. *Zülləller nə üçün lazımdır?*
3. *Zülətin organizimində çatışmazlığı nə ilə nəticələnir?*
4. *Yağlar neçə növə bölünür və hansı ərzaqların tərkibində mövcuddur?*
5. *Hansı ərzaqlarda çoxlu karbohidrat var?*
6. *Hansı vitamin növlərini tanıyırsınız?*
7. *Hansı ərzaqlar A vitaminının mənbəyidir?*

20. SÜDLÜ XÖRƏKLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI



Siz süd və südlü xörəklərin hazırlanma texnologiyası haqda nə bilsiniz?

Süd çox qiymətli qida məhsuludur. Onun tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr var. Südü müxtəlif yaş qruplarında olan insanlar qida rasionuna daxil etməlidirlər. Süd, xüsusən uşaqlar və yaşlılar üçün çox qiymətli qida məhsuludur. Təbii inək südünün tərkibi zülal, A, B, B₂, PP, C, D vitaminləri ilə zəngindir. Süddən süd məhsulları – yağı, kəsmik, xama, qatıq, şirin kəsmik hazırlanır (*şəkil 1*).

İnsanlar təkcə inək südündən deyil, keçi, qoyun, camış, at, dəvə, maral kimi digər ev heyvanlarının südlərindən də istifadə edirlər.

Süddən alınmış ərzaqların keyfiyyətini xarici görünüşündən, rəngindən, iyindən, qatılığından müəyyən etmək olar. Bütün köhnə ərzaqlar xoşagəlməz iyə malikdir. Köhnəlmış süd turşuyur, qatlaşır. Xarab olmuş xama acı dad verir, kəsmiyin səthi isə sürüşkən olur.



Şəkil 1. Süd məhsulları

Südü və süddən alınmış ərzaqları soyuducuda və ya soyuq otaqda, saxlama müddəti şərtlərinə ciddi riayət etməklə saxlamaq lazımdır. Məsələn, +4-8° C-də süd 20 saat, xamanı 72 saat, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.

Ev şəraitində südün keyfiyyətini qaynatma ilə yoxlamaq olar: təzə süd hamar olur və çürümür.

LAYİHE
77

Süd kombinatları içməli inək südünü satışa pasterizə edilmiş və sterilizə edilmiş şəkildə buraxırlar.

Pasterizə edilmiş –xəstəliktrədən bakteriyaları öldürən, $72\text{--}75^{\circ}\text{C}$ -yə qədər qızdırılmış süddür. Belə emal zamanı ərzağın keyfiyyətinin minimal dəyişikliyi baş verir. Pasterizə edilmiş südün $0\text{--}6^{\circ}\text{C}$ temperaturda saxlanması müddəti 2 gündən 5 günə qədərdir.

Sterilizə edilmiş süd $120\text{--}140^{\circ}\text{C}$ -yə qədər qızdırılaraq alınır. Belə temperaturda bütün mikroblar və orqanizm üçün xeyirli olan maddələrin bir qismi ölürlər. Sterilizə edilmiş südü germetik (ağzı kip bağlanmış) qabda uzun müddət – dörd aya qədər saxlamaq olar. Pasterizə edilmiş süd sterilizə edilmişdən daha xeyirlidir.

Süddən çoxlu sayıda xörəklər hazırlamaq olar: duru, quru və şirin yeməklər, həmçinin souslar. Südü çörək və qənnadı məmulatlarına əlavə edirlər. Bunun üçün o müxtəlif növ termiki emallardan keçir. Belə ki, uzun emaldan sonra ($+95\text{--}98^{\circ}\text{C}$ -də) pasterizə edilmiş süddən bişirilmiş süd alırlar.

Tərəvəz, makaron məmulatları və yarma ilə hazırlanmış süd şorbaları və ya sıyıqlar üçün adı, bişirilmiş və konservləşdirilmiş (quru, qatlaşdırılmış) süd-dən istifadə edirlər.

Quru südü bir stəkan suya $1\text{--}1,5$ xörək qaşığı hesabı ilə götürürlər. Əvvəlcə süd tozunu az miqdarda iliq suda həll edir, sonra isə yavaş-yavaş su əlavə edərək tam həll olunana qədər qarışdırırlar. Qatlaşdırılmış südü isə belə həll edirlər: iki xörək qaşığı qatlaşdırılmış südü bir stəkan qaynadılmış suya əlavə edir və qarışdırırlar.

Südlü şorba və sıyıqların hazırlanma texnologiyası:

1. Yarma, makaron məmulatlarını və ya tərəvəzləri ayrıca suda yarıbişmiş vəziyyətə qədər qaynatmaq.
2. Quru və ya qatlaşdırılmış südü suda həll etmək.
3. Südü qaynatmaq, ona yarma, makaron və ya tərəvəz əlavə edib, duzlayıb, tam hazır olana qədər bişirmək.

4. Əgər üzlü süddən istifadə ediriksə (su əlavə etmədən), onda qaynayan süd-də duz, qənd, yarma, makaron və ya tərəvəz əlavə edib, hazır olana qədər bişirmək.

Süd xörəklərini hazırlamaq üçün xırda, həcmi $1,5\text{--}2$ litr olan qazan götürmək lazımdır. Südü metal qabda qaynadır, amma şüşə və ya minalı qablarda saxlayırlar.

Hazır yeməklərin keyfiyyətinə verilən tələblər:

1. Süd xörəkləri yeməyin növünə uyğun qatılığa malik olmalıdır: şorba duru, sıyıq qatı və ya duru.
2. Şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır.
3. Südlü şorba və ya sıyıqın rəngi ağ olmalıdır.

4. Süd şorbalarını isti vəziyyətdə, dərin boşqablarda süfrəyə vermək lazımdır. Şorba və sıyıq olan boşqaba bir tikə kərə yağı qoymaq olar. Süd sıyıqları isə xırda boşqablarda verilir. Süfrəyə verməmişdən əvvəl kərə yağı əlavə edilir.

SUALLAR



1. Südün tərkibinə nə daxildir?
2. Hansı süd məhsullarını tanıyırsınız?
3. Südün keyfiyyətli olduğunu necə yoxlamaq olar?
4. Südü satışa hansı növlərdə buraxırlar?
5. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası necədir?
6. Süddən olan hazır xörəklərin keyfiyyətinə hansı tələblər qoyulur?

PRAKTİK İŞ

SÜDLÜ DÜYÜ SIYIĞI



Texnoloji xəritə

Ərzağın adı	Ərzağın miqdarı	Hazırlanma ardıcılılığı	Qab-qacaq və avadanlıq
Süd	3 stəkan	Qaynatmaq	Qazan
Düyü	1 sətəkan	Yumaq. Südə töküb, 15–20 dəq. qatılışana qədər qarışdırıra-qarışdırıra bişirmək	Qazan xörək qaşığı
Duz	Zövqə uyğun olaraq	Süd qarışığına əlavə etmək	Çay qaşığı

21. YARMADAN, PAXLALI BİTKİLƏRDƏN VƏ MAKARON MƏMULATLARINDAN XÖRƏKLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI



Siz hansı yarmaları tanıyırsınız?

Yarmalar və paxlalılar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidir. Onların tərkibi nişasta, zülal (xüsusən paxlalılarda), B qrupu vitaminləri ilə zəngindir.

Yarmaları taxıl bitkilərini emal etməklə əldə edirlər. Ən geniş yayılmış yarmalar bunlardır: buğdadan – manna; düyüdən – cilalanmış, pardaxlanmış, xır-dalanmış düyü, yulafdan – herkules, yulaf unu; arpadan – arpa yarması; qara-başaqdan – iridənəli qarabaşaq. Yarmalar dənlərin rənginə, formasına, bü-tövlüyüne və ölçüsünə görə fərqlənirlər (*şəkil 1*).



*Şəkil 1. Yarmalar: 1 - düyü; 2 - yulaf; 3 - arpa yarması;
4 - dari; 5 - iridənəli qarabaşaq*

Yarmaları fərqləndirmək üçün müstəqil tədqiqat aparmaq faydalıdır. Bunu-n üçün yarmalardan kolleksiya tərtib etmək və ya hazır kolleksiyadan istifadə etmək olar. Əgər evinizdə yoxdursa, mağazadaki şəffaf qablaşdırımda olan yarmaları nəzərdən keçirin və yarma dənlərinin xarici görünüşünü təsvir edin.

Dən və yarmanın dəyəri onların qabığında və dənlərindədir. Yarmalardan ən xeyirlisi qarabaşaq, yulaf, dari və cilalanmamış düyü hesab olunur.



Yarmalardan hansı xörəkləri hazırlamaq olar?

Yarmanı bişirməzdən əvvəl arıdır və yuyurlar. Xırda və bölünmüş yarmanı ələyir, yuyur, qovurur (qarabaşaq) və isladırlar.

Yarmalardan müxtəlif, birinci (şorbalar), ikinci (sıyıqlar, kotletlər və s.) xörəklərin hazırlanmasında istifadə edirlər. Yarmadan sıyıq hazırlayırlar (*Şəkil 2*). Sıyıqları istənilən yarma növündən suda, üzlü və ya su ilə qarışdırılmış süddə bişirirlər. Maye ilə yarmanın nisbətindən asılı olaraq **buğlamalar, qatı və duru sıyıqlar** olur.



Şəkil 2. Sıyıqlar: a) manna; b) qarabaşaq; c) düyü

Buğlamalar cilalanmış və pardaxlanmış düydən, daridan, arpa yarmasından hazırlanır. Buğlamalardan əsas xörək və ya qarnır kimi istifadə edirlər. Onları suda və ya ət suyunda bişirirlər.


Hazırlanmış yarmani duz əlavə edilmiş qaynayan suya tökür və vaxtaşırı qarışdırırlar. Yarma şişib bütün suyu özünə çəkəndən sonra sıyığın səthini hamarlayır, qazanın qapağını örtür, zəif odda hazır olanadək dəmə qoyurlar.

Qatı sıyıqları suda, üzlü və ya su qatılmış süddə bişirirlər. Amma yarmaların çoxu (düyü, arpa, dari) suya nisbətən süddə çətin bişir, ona görə də onları başqa üsulla hazırlayırlar. Hazırlanmış yarmani duzlu suya əlavə edib əvvəlcə 5–7 dəqiqə, sonra üzərinə isti süd əlavə edib hazır olana qədər bişirirlər. Süfrəyə verməzdən əvvəl şəkər və kərə yağı əlavə edirlər.

Duru sıyıqları üzlü süddə, su qarışdırılmış süddə və ya suda bişirirlər. Onları da qatı sıyıqlar kimi bişirir, lakin mayeni bir qədər çox tökürlər.

Kotlet və yumru küftələr hazırlamaq üçün soyudulmuş qatı sıyığa şəkər və ciy yumurta əlavə edib yaxşı qarışdırırlar. Kütləni kotlet və ya yumru küftə şəklinde suxarıda formalaşdırıb, yağ tökülmüş tavada hər iki tərəfini qızardırlar.

Paxlalılara lobya, noxud, mərci və s. aiddir (*şəkil 3*).



Şəkil 3. Paxlalilar: a) lobya; b) noxud; c) mərci

Paxlalıların dənləri üstdən qalın qabıqla örtülüdür, ona görə də onları əvəlcə isladıb, sonra bişirirlər.

Bişirməzdən əvvəl paxlalıları qarışiq və zədələnmiş dənlərdən təmizləyirlər. İki-üç dəfə iliq suda yuyub, sonra soyuq suda isladırlar. Bu zaman nəzarət etmək lazımdır ki, su paxlalıların səthini 1 sm-dən artıq örtməsin. Paxlalı bitkilərin toxumlarını ağızı bağlı qazanda və zəif qaynamada bişirirlər. Lobya 1,5–2 saat, noxud 1–1,5 saat, mərci 1 saata yaxın bişirilərsə, yaxşı yumşalar. Bişmə prosesində qaynama zamanı su qurtardıqda, isti su əlavə edirlər.

Lobya, noxud və mərci xörəklərində xeyli zülal olduğu üçün onlar çox xeyirlidir.



Siz hansı makaron məmulatlarını və onlardan hazırlanmış yeməkləri tanıyırsınız?

Makaron məmulatlarını (*şəkil 4*) əla növ una yumurta və su əlavə etməklə xüsusi təchiz edilmiş makaron fabriklərində istehsal edirlər. Onlar rəngi, ölçüsü, forması və hazırlanma üsulu ilə fərqlənə bilərlər.



Şəkil 4. Makaron məmulatları

Makaron xəmirdən olan digər ərzaqlar kimi bol karbohidrat mənbəyidir. Lakin bütün bunlarla bərabər, makaronun tərkibində az miqdarda zülal, yağ və B qrupu vitaminləri də vardır. Onlar öz dad və qida keyfiyyətlərini itirmədən orqanizm tərəfindən yaxşı mənimşənilir.

Makaron məmulatları süfrəyə qiymə və müxtəlif souslarla* verilir. Makarondan müxtəlif şorbaların hazırlanmasında istifadə edilir.

Adətən, makaron məmulatlarına bişirilməzdən əvvəl heç bir emal lazım olmur. Makaron məmulatları iki üsulla bişirilir:

Birinci üsul – süzməklə. Qaynayan duzlu su olan qaba makaron əlavə edir, qazanın dibinə yapışmamaları üçün vaxtaşırı qarışdıraraq yumşalanana qədər bişirirlər. Bişmənin müddəti makaronun növündən asılıdır: iri makaronlar 20–30 dəqiqə, əriştə 15–20 dəqiqə, vermişel 12–15 dəqiqə ərzində bişir.

Adətən, istehsalçılar qablaşdırma üzərində bu və ya digər makaron məmulatlarının hazırlanma vaxtını və saxlama müddətini qeyd edirlər.

Bişmiş makaron məmulatlarını aşsuzənə tökür və həlimini süzür, əridilmiş yağ olan qaba qoyur və qarışdırırlar.

İkinçi üsul – süzmədən. Makaron məmulatları duz qatılmış qaynayan suya əlavə edilir və şışənə qədər bişirilir. Sonra kərə yağı əlavə edib qabın ağzına qapaq qoyur və zəif odda dəmə qoyurlar.



TƏHLÜKƏSİZ İŞ VƏ SANİTARIYA QAYDALARI

- Qızdırıcı elektrik cihazlarını quru əllərlə yandırmalı və söndürməli;
- Qaynar maye ilə ehtiyatlı davranmalı: tutqaclardan istifadə etməli, qapğı isə özünə tərəf olmaqla iki dəfəyə qaldırmalı;
- Suyun sıçramaması üçün yarmanı, paxlalı bitkiləri və makaron məmulatlarını qaynayan mayeyə ehtiyatla səpməli;
- Yarmanı, paxlalı bitkiləri və makaron məmulatlarını quru, yaxşı havalandırılan otaqlarda saxlayırlar. Bu məqsədlə şüşə, metal və plastik kütlədən olan bankalardan istifadə etmək olar.

SUALLAR



- Hansı taxıl və paxlalı bitki növlərini tanıyırsınız?
- Yarmaları necə fərqləndirirlər?
- Yarmadan olan hansı xörəkləri tanıyırsınız?
- Hansı sıyıq növlərini tanıyırsınız?
- Paxlalıları necə bişirirlər?
- Makaron məmulatlarını necə istehsal edirlər?
- Makaron məmulatlarını necə bişirirlər?



PRAKTİK İŞ

TEXNOLOJİ XƏRİTƏDƏN İSTİFADƏ EDƏRƏK
TƏKLİF OLUNAN XÖRƏKLƏRDƏN BİRİNİ HAZIRLAYIN

* Sous – xörək şirəsi

22. DURU XƏMİRDƏN MƏMULATLARIN HAZIRLANMASI TEXNOLOGİYASI

Xəmirin hazırlanmasında əsas ərzaq undur.



Unu necə əldə etmək olar?

Un – buğda, qarğıdalı, çovdar və digər dənli bitkilərin üyüdülməsindən əldə edilən məhsuldur. Sadalanan dənli bitkilər insan orqanizmi üçün lazım olan bir çox qidalı maddələrin – karbohidratların, zülalların, yağların, mineralların daşıyıcısidir.

İstifadə olunan taxıl növündən asılı olaraq unlar – buğda, çovdar, qarğıdalı ununa ayrılır. Unun keyfiyyəti onun rəngi, ətri və dadı ilə müəyyən edilir.

Bişinti məhsullarının keyfiyyət göstəricisi onların köpməsi, dadı və xarici görünüşüdür. Bu göstəricilər isə unun keyfiyyətindən asılıdır. Un quru, yaxşı havalandırılan yerdə saxlanılır.

İstifadədən əvvəl un ilkin emaldan keçir – ələnir. Ələmə nəticəsində undakı təsadüfi qatışqlar təmizlənir və unun bişirilmə xüsusiyyətləri yaxşılaşır, oksigenlə zənginləşir.



Xəmir hazırlama texnologiyası nədən ibarətdir?

Xəmir hazırlamaq üçün un təpə şəklində qaba töküür, içində çökəklik yaradılır. Sonra ona maye əlavə edilir, xəmir bərabər sıxlıq alana qədər qarışdırılır.

Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona qabartma tozu və yaxud maya əlavə edilir. Əksər hallarda yumşaldıcı olaraq turş süddən və yumurta ağından qabartma tozu kimi istifadə olunur.

Duru xəmirdən qida məmulatlarının, məs. blinin və **oladyanın*** hazırlanması üçün **mayalı və mayasız xəmirdən** istifadə olunur.

Duru xəmirdən hazırlanan blinin tarixi qədimdir. Demək olar ki, bütün xalqların mətbəxində blin mövcuddur: ruslarda “blin” və ya “blini”, ingilislərdə “pancake”, çinlilərdə “çin blini”, fransızlarda nazik krep və s. Blinlər müxtəlif içliklə və ya içliksiz – bal, xama, qatlaşdırılmış süd, mürəbbə və s. ilə yeyilir.


*Oladya – bugda unundan kökə

Blin hazırlamaq üçün resurslar: süd - 500 ml; yumurta - 2 ədəd; duz - bir çimdir; şəkər - 3 xörək qasığı; buğda unu - 1,5 stəkan; bitki yağı - 2 xörək qasığı; qabartma tozu - bir çay qasığı.

Blinin hazırlanma ardıcılığı:

Blin və oladya üçün mayasız duru xəmir vahid texnologiya üzrə hazırlanır: yumurta, duz və şəkər qarışdırılır.

Bundan sonra məhlula otaq temperaturunda olan südün və unun yarısı və bitki yağı əlavə edilərək qarışdırılır (*şəkil 1*).



Şəkil 1. Blinin hazırlanma ardıcılığı

Qabartma tozu əlavə edilir, eynicinsli duru xəmir alınana qədər yaxşı qarışdırılır və 15-20 dəqiqə kənara – dincəlməyə qoyulur. Blin kiçik, qalındıblı çuqun və ya yapışmayan örtüyü olan tavalarda bişirilir. Blin bişirilən tavanın tamamilə təmiz olması vacibdir. Təmiz tavada bişirilən blin yapışmir, rahat çevirilir. Tava yaxşı qızdırılıb, yağlanır.

Tavani yağlamaq üçün mətbəx firçasından istifadə edilir. Xəmir kiçik çömçə ilə tavaya tökülür.

Blinin alt tərəfi qızarır və üstündə dəliklər yarandıqda, onu çevirmək lazımdır. Hazır blinlər üst-üstə yiğilir, kərə yağı ilə yaqlanır.

Blin masaya ərinmiş kərə yağı, xama, mürəbbə, bal və s. ilə verilir.



Şəkil 2.

Blinlər çox vaxt kəsmik, qiymə et, düyü və s. içliklə konvert və ya borucuq şəklində bükülərək qızardılır.

Azərbaycanın şimal-qərb bölgəsinin, əsasən Zaqatala-Balakən rayonlarının milli mətbəxinin əsas yeməyi duru xəmirdən sac üzərində bişirilən **maxaradır**. Blinə oxşar dadı ilə bişirilmə qaydası ilə fərqlənən maxara öz formasına görə günəşə bənzəyir. Maxara sacda bişirildiyindən xəmirin kənarları süzlərək günəşin şüalarını xatırladan saçاقları əmələ gətirir.

Azərbaycanın milli sac yeməyi maxaranın resepti blinin resepti ilə eynidir.

Maxara hazırlamaq üçün resurslar: süd - 500 ml; yumurta - 2 ədəd; duz - bir çimdik; şəkər - 3 xörək qasığı; buğda unu - 1,5 stəkan; bitki yağı - 2 xörək qasığı; qabartma tozu - bir çay qasığı.

Maxaranın hazırlanma ardıcılığı:

Maxaranın hazırlanması üçün yumurtalar mətbəx qarışdırıcısı ilə yaxşıca çırpılır və üzərinə şəkər tozu əlavə edilərək qarışdırılır.

Bundan sonra məhlula süd əlavə edilir, qarışdırılma prosesi davam etdirilir. Daha sonra məhlulun üzərinə un, duz və qabartma tozu əlavə edilib qarışdırıcı ilə qarışdırılır. Daha sonra sac qızdırılır, yağlanır.

Hazırlanan xəmirdən bir stəkan sacın üzərinə töküür (*şəkil 4,a*) və hər iki tərəfli qızardılır (*şəkil 4,b*).



a



b



c



d

Şəkil 4. Maxaranın hazırlanma ardıcılığı

Maxara bişirildikdən sonra siniyə qoyulur (*şəkil 4,c*), üzərinə kərə yağı çəkilir və süfrəyə verilir. Maxara balla, şirin çayla və ya sadə şəkildə yeyilir (*şəkil 4,c*).

SUALLAR



- 1. Unun tərkibində insan orqanizmi üçün hansı faydalı maddələr vardır?*
- 2. Unun keyfiyyəti hansı əlamətlə müəyyənləşdirilir?*
- 3. Duru xəmirin hazırlanması texnologiyası nədən ibarətdir?*
- 4. Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün nə etmək lazımdır?*
- 5. Blininin hazırlanma texnologiyası nədən ibarətdir?*
- 6. Blin üçün içlik nədən hazırlanır?*
- 7. Blin ilə maxaranın duru xəmiri nə ilə fərqlənir?*
- 8. Maxaranın hazırlanması texnologiyası nədən ibarətdir?*



Praktik iş

Duru xəmirdən maxaranın hazırlanması

1. Maxaranın hazırlanmasında istifadə edilən ərzaqların miqdarını yazılı olaraq qeyd edin.
2. Maxaranın hazırlanma texnologiyası üzrə fikirlərinizi yazılı olaraq şərh edin.

23. TƏRƏVƏZ XÖRƏKLƏRİNİN HAZIRLANMA TEXNOLOGİYASI



Siz hansı tərəvəzləri tanıyırsınız?

İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Tərəvəzlərin tərkibində orqanizmin normal həyat fəaliyyəti üçün böyük miqdarda zəruri vitaminlər, mineral maddələr var.

Sarımsaq, soğan və turp kimi tərəvəzlərin tərkibində xəstəliktörədən bakteriyaların, göbələk və virusların inkişafını ləngidən maddələr var.

Tərəvəzlərin saxlanması və aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır:

- Tərəvəzləri $+1^{\circ}$ C-dən $+3^{\circ}$ C-yə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır;
- İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə (üst qatı olmayan metaldan) edilməməlidir;
- Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır;
- Şorbalar üçün nəzərdə tutulmuş soğan, yerkökü, ağ soğanaqları olan cəfəri, kərəviz və s. tərəvəzləri qaynatmadan əvvəl yağıda qızartmaq lazımdır;
- Bişirmə zamanı tərəvəzlərin hava ilə temasını maksimum azaltmaq lazımdır. Tərəvəzlərin üzəri su ilə tam örtülməli, qazanın ağızı qapaqla sıx bağlanmalıdır.

Aşpazlıqda tərəvəzlər qidada istifadə edilmə üsuluna görə bir neçə qrupa bölünür.

Cədvəl 1

Aşpazlıqda tərəvəzlərin təsnifi

Tərəvəzlər qrupu	Tərəvəzlərin adı
Meyvəköklülər	Şalğam, çuğundur, yerkökü, turp, qırmızı turp, qıtıgotu kökü, soğanaqlı cəfəri və kərəviz, cir kök
Kök yumrusu	Kartof, yer badamı, batat (şirin kartof)
Kələmfəsiləlilər	Ağ və qırmızıbaş kələm, gül kələm, brüssel kələmi
Qabaqfəsiləlilər	Xiyar, qabaq, yunan qabağı, patisson
Paxlalılar	Noxud, lobya, paxla, soya, yer findiği
Quşüzümü fəsiləlilər	Pomidor, badımcan, şirin bibər
Yarpaqlılar	Kahı, vəzəri
Soğanaqlılar	Şalğamaoxşar soğan, sarımsaq, kəvər



Tərəvəzlərdən hansı xörəkləri hazırlamaq olar?

Tərəvəzdən müxtəlif çeşidli əsas xörəklərlə yanaşı, həm də balıq və ət üçün qarnirlər* də hazırlamaq olar.

Tərəvəzlərin isti emalının əsas üsullarına – müxtəlif qaynatma və qızartma növləri, kombinədilmiş emala – pörtlətmə və qızartma aiddir.

Qaynadılmış tərəvəzlər – böyük miqdarda mayedə (su, süd, ət suyu) bişirilmiş tərəvəzlərdir.

Qizardılmış tərəvəzlər – mayesiz, yağı əlavə edilərək, isti emalı yolu ilə hazırlanmış tərəvəzlərdir. Yağı əlavə edilmiş qalın dibli tavada, ərinmiş bol yağıla sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullardandır.

Pörtlədilmiş tərəvəzlər. Əvvəlcədən yarıhazır vəziyyətə qədər qaynadılır və ya qizardılır. Sonra qizardılmış soğan, ədviiyat və ət suyu əlavə edilir.

Sobada bişirilmiş tərəvəzlər. Əvvəlcədən qaynadılır, yarıhazır vəziyyətə çatana qədər qizardılır, sonra isə xama və ya ət şirəsi əlavə etməklə 200–300°C-də sobada bişirilir. Heç bişirilməmiş ciyi tərəvəzləri də sobada bişirmək olar.

Az qizardılmış tərəvəzlər. Rənglərinin dəyişməsinə yol vermədən az miqdarda yağıda yarıhazır vəziyyətə qədər qizardılır.

Qaynara verilmiş tərəvəzlər. Emalı asanlaşdırmaq üçün tərəvəzlərin üzərinə əvvəlcədən qaynar su töküür və ya buxara verilir.

Hazırlanma üsulundan asılı olmayaraq, tərəvəzləri bir neçə mərhələdən ibarət ilkin emaldan keçirirlər.

Növlərə ayırma. Tərəvəzləri keyfiyyətinə, yetişmə dərəcəsinə və ölçüsünə görə seçirlər. İlk növbədə, yarpaq, budaq və tumurcuqları seçib ayırır, sonra qidaya yararsız olanları – çürümüş, kal, çox yetişmiş, solmuş tərəvəzləri seçib kənarlaşdırırlar.

Yuma. Çırkı, torpaq qalıqlarını, müxtəlif kimyəvi maddələri və s. yuyub təmizləyirlər.

Təmizləmə. Tərəvəz və meyvələrin yeməyə yararsız, zədələnmiş və ya az dəyərli hissələrini kənarlaşdırır, bəzi tərəvəzlərin qabığını soyurlar. Amma yadda saxlamaq lazımdır ki, qabığın altında ən qiymətli qidalı maddələr var, bunun üçün isə onu çox nazik qatla soymaq lazımdır.


Təmizləmədən sonra tərəvəzləri təkrar yuyurlar.

Doğrama. Yeməyə cəlbedici xarici görünüş vermək və eyni bərabərdə isti emalı etmək üçün təmizlənmiş meyvə və tərəvəzləri doğrayırlar.

* **Qarnir** – ət və balıq xörəklərinə əlavə olunan bişmiş səbzəvat

Tərəvəz salatının hazırlanma texnologiyası

Salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin tərəvəzlərin ət, balıq, yumurta və s. ilə birləşməsindən ibarət soyuq yeməkdir. Salat hazırlayarkən çiy, qaynadılmış, marinada qoyulmuş və duzlu tərəvəzlərdən istifadə edilir.



Şəkil 1. Tərəvəzlərin doğranma formaları: 1 - tirecik; 2 - dairəvi; 3 - nazik saman çöpləri; 4 - kvadrat; 5 - kub; 6 - dilim-dilim; 7 - həlqə; 8 - yarımhəlqə

Salatların hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir:

1. Tərəvəzlərin ilkin emalı

2. Tərəvəzlərin doğranması

Salatın tərkibinə daxil olan bütün tərəvəzlər eyni ölçülü tikələr şəklində doğranır. Belə olduqda onlar dadlı, salat isə cəlbedici və iştahaaçan olur (*şəkil 1*).

3. Salata xama, mayonez və ya bitki yağı əlavə edilib süfrəyə verilir. Lazım gəldikdə salatın tərkibinə sirkə, bitki yağı, duz, istiot, şəkər, xardal tərkibli hazır qatmalar da əlavə edilir.

4. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatları ehtiyatla qarışdırırlar.

5. Hazır salatı xüsusi qablara qoyur və üstünü bəzəyirlər.

Salatları yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəri, şüyüd, kərəviz, kahı ilə bəzəmək olar.

Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu C vitaminini sabitləşdirdiyi üçün xirdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sous əlavə edilir və qarışdırılır. Rahat olsun deyə, salat iki çəngəl və ya çəngəl və qasıqla qarışdırılır. Hazırlanmış salat qaba təpə kimi yiğilir.

Menyunu düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq xörəkləri üçün qarnır qaynadılmış tərəvəzlərdən ibarət olur.



TƏHLÜKƏSİZ İŞ VƏ SANİTARIYA QAYDALARI

1. Bıçaqla işlədikdə əllərinizi kəsilmədən qoruyun.
2. Doğrama zamanı bıçaq düzgün tutulmalıdır – tiyəni yüngülə sağa əymək lazımdır.
3. Ətçəkən və sürtkəclə iş zamanı ehtiyatlı olun və əl barmaqlarınızı zədələmeyin.
4. İsti maye və ya buxar yanıqlarından qorunun.
5. İsti emal edilməyən və çiy halda işlədilən bütün növ tərəvəzləri yaxşı yuyun.

SUALLAR



1. Tərəvəzlərin saxlanması və aşpaz emalı zamanı hansı tələblərə riayət etmək lazımdır?
2. Tərəvəzlərin hansı isti emalı üsulları var?
3. Tərəvəzlərin ilkin emalı hansı mərhələlərdən ibarətdir?



PRAKTİK İŞ


TƏRƏVƏZ SALATLARININ HAZIRLANMA TEXNOLOGİYASI. YERKÖKÜ (ÇUĞUNDUR) SALATI

Yerkökü (çuğundur) salatı üçün ərzaq norması:

Yerkökü – 5 ədəd (çuğundur – 3 ədəd), qoz – 100 qr, sarımsaq – 1 diş, duz, mayonez.

Avadanlıq və tərtibatlar:

Bıçaq, doğramaq üçün altlıq taxta, kasa, sürtkəcə.



PARÇANIN EMALI TEXNOLOGİYASI VƏ NAXİŞTİKİMƏ



24. MƏİŞƏT TİKİŞ MAŞİNİNİN QURULUŞU

Məişət tikiş maşınları nə üçün nəzərdə tutulub və onların quruluşu nədən ibarətdir?

Tikiş maşınları iki cür olur: sənaye və məişət tikiş.

Məişət tikiş maşınları ilə yaxından tanış olaq.


Məişət tikiş maşınları əl (*şəkil 1, a*), ayaq (*şəkil 1, b*) və elektrik ötürücülü (*şəkil 1*) olur.



*Şəkil 1. Məişət tikiş maşınları: a) əl ilə işləyən;
b) ayaq ilə işləyən; c) elektriklə işləyən*

Məişət tikiş maşınları quruluşlarına, texniki imkanlarına və xarici görünüşlərinə görə müxtəlifdir. Amma buna baxmayaraq, onların quruluşunda, təmir və istismar qaydalarında bənzərliklər çoxdur.

Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək, ilmələri və detalları ilməkləmək, dekorativ tikişləri yerinə yetirmək və həmçinin naxış-vurma və gözəmə üçün nəzərdə tutulmuşdur. Məişət tikiş maşınının əsas hissələri *şəkil 2*-də təsvir edilmişdir.



Şəkil 2. Tikiş maşınının əsas hissələri

- 1 - siyirtmə lövhə; 2 - məkik qurğusu; 3 - sixıcı pəncə; 4 - parçanı hərəkətə gətirən;
 5 - sapdaran; 6 - sap istiqamətləndirən; 7 - qol; 8 - çarx üçün mil;
 9 - sap sarıyan alət; 10 - nazim çarx; 11 - ziqzaqşəkilli tikişlərin qurma
 və tənzimləmə dəstəkləri; 12 - geriyə hərəkət lingi; 13 - tikişin
 uzunluğunu tənzimləyən dəstək; 14 - qolun dirayı; 15 - platforma;
 16 - sap istiqamətləndirən

Tikiş maşınını müxtəlif ötürüculərin köməyi ilə hərəkətə gətirmək olar.


Tikiş maşını ötürüculərinin növləri

Bütün müasir məişət tikiş maşınları elektrik ötürücləri ilə təchiz edilmişdir.

Ötürüçü maşının işlək hissəsini hərəkətə gətirən qurğudur.

Elektrik ötürücsü iki əsas hissədən ibarətdir: elektrik mühərrikindən (1) və pedaldan (2) (*şəkil 3,c*). Elektrik mühərriki tikiş maşınına bərkidilir. Pedal döşəmədə, rahat yerdə qurulur. Ayaqla pedali sıxıb, elektrik ötürücsünü işə salırlar. Maşın tikişlərinin salınma sürəti pedalın sıxılma qüvvəsindən asılıdır: pedala təzyiq nə qədər güclüdürsə, sürət də bir o qədər çox olur. Pedalı buraxdıqda, o ilkin vəziyyətə qayıdır və fırlanma sürəti maşın tam dayanana qədər azalır.

Maşında tikiş işlərinə başlamazdan əvvəl təhlükəsiz iş qaydaları ilə tanış olmaq, sonra isə tikiş maşınını işə hazırlamaq lazımdır.



Şəkil 3. Tikiş maşınının ötürücüləri: a) əl; b) ayaq; c) elektrik



TİKİŞ MAŞİNINDA TƏHLÜKƏSİZ İŞ QAYDALARI

1. İşdə təhlükələr:

- Barmaqların iynə ilə zədələnməsi;
- Geyimin hissələrinin və ya saçların tikiş maşınının fırlanan hissələrinə ılışməsi;
- Elektrik cərəyanı ilə zədələnmə.

2. İşə başlamazdan əvvəl nə etmək lazımdır:

- Maşının sazlığını yoxlamaq;
- Məmulatın detallarını birləşdirməmişdən əvvəl hissələrin arasında əl iynəsinin və ya sancaqların olub-olmamasını yoxlamaq.

3. İş zamanı nəyi etmək olmaz:

- Maşın işləyərkən yuxarı sapı saplamaq, makara qapağını quraşdırmaq;
- Maşının fırlanan hissələrinin yanında qayçı və digər alətləri qoymaq;
- Maşın işləyərkən qayçını, məmulatı və ya detalları kiməsə ötürmək.

4. İkiş bitirdikdən sonra nə etmək lazımdır:

- Maşını söndürmək;
- İş yerini yığışdırmaq.

Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri – üzərində tikiş maşını quraşdırılmış və lazım olan alətlər, tərtibatlar və tikiş məmulatının detalları qoyulmuş masadır.


Tikiş maşınınında işləyərkən düzgün oturuş çox vacibdir.

Düz oturub, gövdə və başı bir az qabağa əymək lazımdır.

Emal edilən əşyadan gözlərə qədər olan məsafə 30-40 sm olmalıdır. Maşının hərəkətdə olan hissələrinə çox yaxın əyilmək olmaz.

LAYİHE

Əlləri maşının platformasında, dirsəkləri masa ilə eyni səviyyədə yerləş-dirmək lazımdır (*Şəkil 4*).



Şəkil 4. Tikiş maşınınında iş zamanı iş yerinin işqolandırılması, düzgün oturuş və əllərin vəziyyəti

Tikiş maşınınında iş zamanı iş yeri yaxşı işqolandırılmalıdır. Masanın üzərində yalnız verilmiş texnoloji əməliyyat üçün lazım olan alətlər, tərtibatlar və emal edilən detallar olmalıdır. İşi bitirdikdən sonra iş yerini yiğişdirmaq lazımdır.

SUALLAR



1. Məişət tikiş maşınları nə üçün nəzərdə tutulub?
2. Tikiş maşınının əsas hissələri hansılardır?
3. Elektrik ötürücülü tikiş maşınınında tikişin qoyulma sürəti nədən asılıdır?
4. Tikiş maşınınında işləmək üçün təklükəsiz iş qaydalarını sadalayın.



PRAKTİK İŞ

MƏİŞƏT TIKİŞ MAŞINI İLƏ TANIŞLIQ

Material və tərtibatlar: *dərslik, tikiş maşını*.

1. Tikiş maşınının detallarının adı ilə tanış olun.
2. Tikiş maşınının şəkildə qeyd edilən detallarını tap və onlara diqqətlə baxın.
3. Dəftərində tikiş maşınının əsas hissələrinin adını yazın.

25 TİKİŞ MAŞİNİNİN İŞƏ HAZIRLANMASI



Tikiş maşınını işə necə hazırlamaq lazımdır?








Elektrik ötürüçülü müasir məişət tikiş maşını çox yiğcamdır, onu işə tez hazırlamaq olar.



Tikiş maşınını işə hazırlamaq üçün bir neçə ardıcıl əməliyyat yerinə yetirmək lazımdır (*cədvəl 1*).

Cədvəl 1

Elektrik ötürüçülü tikiş maşınının işə hazırlanma ardıcılığı

<i>İşə hazırlanma ardıcılığı</i>	<i>Təsviri</i>
1 1. Maşını elektrik şəbəkəsinə qoşun.	
2 2. Nazim çarxı özünüzə tərəf firladın, sapdartanı və iynəsalanı yuxarı kənar vəziyyətdə yerləşdirin.	
Pəncəni qaldırın.	
3. Sap qarqarasını sap milinə qoyun.	
4. Bağlanan siyirtməni açın. Məkik makara qapağını çıxarın və makaranı onun içindən götürün.	

1	2
5. Maşını boş hərəkətə keçirdin.	
6. Əl ilə makaranın üzərinə bir neçə qat sap sarıyın. Makarani sapsarıyanın milində quraşdırın.	
7. İynəni sapla və makarani dirənənə qədər sıxın. Ayaqla pedalı səlis sıxaraq sapı makaraya sarıyın.	
8. Sap sarıldığıınız makaranı makara qapağına qoyn.	
9. Sapı makara qapağının kəsiyinə və sərbəst 10 sm uc saxlamaqla lövhə yanının altına saplayın.	
10. Makara qapağını məkkik qurğusuna yerləşdirin.	
11. Maşını işlək hərəkətə keçirdin.	

1	2
12. Yuxarı sapı saplayın.	
13. Yuxarı sapın ucunu sol əl ilə tutun, sağ əl ilə nazim çarxını özünüzə tərəf elə fırladın ki, iynə aşağı düşüb məkik sapını tutsun və çıxartsın.	
14. İki sapı pəncənin altına salın.	

SUALLAR



- Elektrik ötürüçülü tikiş maşının hansı müsbət cəhətləri vardır?*
- Elektrik ötürüçülü tikiş maşının işə hazırlanma ardıcılığı necədir?*
- Maşını boş hərəkətə necə keçirmək olar?*
- Maşını işlək hərəkətə necə keçirmək olar?*




PRAKTİK İŞ

MAŞIN TİKİŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ

Resurslar: tikiş maşını, ölçüsü 15X20 sm olan pambıq parçadan iki detal, xətkeş, sap, qayçı.

- Tikiş maşınını işə hazırlayın.
- Şəkil 1-də göstərildiyi kimi, üst-üstə qoyulmuş detallarda maşın tikişlərini yerinə yetirin.
- Tikişin uzunluğu 4 mm olmaqla 1 və 3 tikişlərini yerinə yetirin.
- Tikişin uzunluğu 3 mm olmaqla 2 tikişini yerinə yetirin.



Şəkil 1. Maşın tikişlərinin növləri

26. TİKİŞ MAŞİNİNDE ƏMƏLİYYATLAR




Tikiş maşınınında hansı əsas əməliyyatları yerinə yetirmək olar?


Tikiş maşınınında yerinə yetirilən hər əməliyyatın öz adı var. Gəlin onlarla tanış olaq.

İlməkləmə – detalın kəsiyini dağılmadan qoruyan maşın tikişi ilə bərkitmədir. İlməkləmə tikiş maşınınında ziqzaqaoxşar tikiş ilə yerinə yetirilir.

Tikişarasının uzunluğunu və ziqzaqaoxşar tikişin enini parçanın növündən aslı olaraq seçmək lazımdır: çox pürçümlənən parça üçün böyük tikişarası və onların arasında kiçik məsafə qoyulur; az pürçümlənən parça üçün daha kiçik tikişarası və onların arasında böyük məsafə qoyulur. Tikişarası ziqzaqsəkilli tikişləri parçanın kəsiyi üzrə qoyulur (*şəkil 1*). Nazik parçaları emal etdikdə ziqzaqsəkilli tikiş kəsikdən 5 mm məsafədə qoyur, sonra isə emal payını tikişə yaxın kəsirlər (*şəkil 2*).




Şəkil 1. İləmkələmə



Şəkil 2. Nazik parçanın ilməklənməsi

Tam tikmə – detalın və ya məmulatın qatlanmış kənarının bərkidilməsi üçün maşın tikişinin salınmasıdır. Detalın və ya məmulatın kənarını qatlayır və tikirlər. Maşın tikişini qatlama yerindən lazım olan məsafədə qoyurlar. Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirirlər – əks istiqamətdə 3–4 tikişarası gedir və ya yuxarı və aşağı sapların uclarını düyünləyirlər (*şəkil 3*). Maşın tikiş saplarının uclarını kəsirlər.



Şəkil 3. Tam tikmə:


- a) açıq kəsiklə;
- b) bağlı kəsiklə

Xətt üzrə tikmə – eyniölçülü, kənarları uyğunlaşdırılmış iki və daha artıq sayıda detalın tikiş maşınının köməyi ilə sapla tikilib birləşdirilməsidir. Maşın tikişini dəqiq nişanlanmış tikiş xətti üzrə salırlar (*şəkil 4*). Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirirlər – əks istiqamətdə 3–4 tikişarası gedir və ya düyünləyirlər.

Sapların uclarını kəsirlər (*şəkil 5*). Sonda müvəqqəti təyinatlı tikişi kənarlaşdırırlar.

Əks tərəfə tikmə – əks tərəflərə yönəlmış emal paylarının bərkidilməsi üçün tikişlərin salınmasıdır. Bu əməliyyatın yerinə yetirilməsi üçün qoşa sapla tikilmiş tikişin hər iki tərəfindən, müəyyən məsafədə, məmələtin üz tərəfinə maşın tikişləri qoymaq. Tikişin əvvəli və sonunda maşın bərkitmələrini yerinə yetirmək – əks istiqamətdə 3–4 tikişarası getmək və ya düyünləmək lazımdır (*şəkil 6*).

Sırıma – bir detalı digərinin üstünə qo- yaraq birləşdirmək və ya emal payını bərkitmək üçün tikişin salınmasıdır. Sırıma zamanı maşın tikişi məmələtin üz tərəfindən, yəni tikmə tikişinin və ya yuxarı detalın qatlamasından müəyyən məsafədə salınır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirmək və ya düyünləmək lazımdır (*şəkil 7*).




Şəkil 6. Əks tərəfə tikmə



Şəkil 4. Xətt üzrə tikmə


Şəkil 5. Sapların kəsilməsi




Şəkil 7. Sırıma

Baxyalama – tərsinə çevrilmə şərtilə detalların konturu boyu sapla birləşdirilməsidir. Baxyalamanı düzgün yerinə yetirmək üçün maşın tikişini nişanlanmış tikiş xətti üzrində dəqiq qoymaq lazımdır. Tikişin dönməsi zamanı iynəni bucağın təpəsində saxlayıb, pəncəni qaldırır və parçanı iynənin ətrafında fırladaraq yenidən pəncəni aşağı salır və tikiş davam etdirirlər. Tikişin əvvəlində və sonunda maşın bərkitmələri yerinə yetirilir (*şəkil 8*).

Emal payının işlənilməsi – artıq parçanın qayçı ilə kəsilməsi və emal paylarının qoparılmasıdır. Əməliyyat belə yerinə yetirilir: 1. Emal payını 3–5 mm eninə qədər kəsmək. Xarici bucaqlarda emal paylarını çəpinə kəsmək (*şəkil 9*).



Şəkil 8. Baxyalama



Şəkil 9. Emal payının kəsilməsi


2. Daxili bucaqlarda emal payını tikişə yaxın yerdə yarmaq (*şəkil 10, a*).

3. İçəri qatlanmış daxili kontur boyu emal payını tikişə yaxın eyni məsafələrdə bir neçə dəfə yarmaq (*şəkil 10, b*).

4. Qayçı ilə xarici kontur boyu üç-bucaqşəkilli kəsmələr yerinə yetirmək (*şəkil 10, c*).

Calama – xırda detalların iri detallarla birləşdirilməsidir.

Calama üçün nişanlanmış tikiş xətti üzrə düz, dəqiq tikiş lazımdır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirmək – əks istiqamətdə 3–4 tikişarası getmək və ya düyünləmək lazımdır (*şəkil 10, ç*).



Şəkil 10. Emal paylarının yarılması:

- a) daxili bucaqlarda;*
- b) içəri qatlanmış daxili kontur boyu;*
- c) xarici konturlarda;*
- ç) calama*

SUALLAR



- 1. İlməkləmə nə deməkdir?**
- 2. Tikiş maşınında ilməkləmə necə yerinə yetirilir?**
- 3. Tam tikmə nə deməkdir?**
- 4. Xətt üzrə tikmə dedikdə nə başa düşülür?**
- 5. Əks tərəfə tikmə nə deməkdir?**
- 6. Sırıma dedikdə nə başa düşülür?**
- 7. Bayxalama nə deməkdir?**
- 8. Emal payının işlənməsini necə izah edə bilərsiniz?**
- 9. Calama dedikdə nə başa düşülür?**

27. NAXIŞTİKMƏ ÜÇÜN ALƏT VƏ TƏRTİBATLAR. HESAB NAXIŞTİKMƏSİNƏ HAZIRLIQ



Naxıştikmə zamanı hansı alət və tərtibatlardan istifadə edilir?


Bədii yaradıcılığın ən qədim növlərindən biri naxıştikmədir. Xalq naxıştikmələrində hesab tikişi üsulu geniş yayılmışdır. Bu tikişlərədə bəzək parçanın saplarını sayaraq doldurulur.

Hesab naxışını yerinə yetirmək üçün əris və arğac sapları eyni sayıda olan kətan parça lazımdır. Belə parçaların saplarının qalınlığı eyni olduğu üçün naxış tikişlərinin eyni ölçüdə və bərabər ara məsafədə yerinə yetirilməsi mümkün olur. Naxıştikmə zamanı parçanın saplarını daim saymaq lazım gəlir. Bu da gözlərin çox gərgin işləməsini tələb edir.

Kanva* üzərində, yəni torquruluşlu parçada naxış tikmək daha asandır. Belə parçanın müxtəlifölçülü gözləri (damaları) ola bilər. Parçanın 1 sm-nə nə qədər çox tikiş düşərsə, bir o qədər çətin və kiçikölçülü iş alınar.

Naxış tikmək, adətən, sapın az sürtülməsi üçün iynə qısa, böyük deşikli olmalıdır.

İynəsaplayan sapı iynəyə keçirmək üçün xüsusi alətdir (*şəkil 1*). Onunla sapı iynəyə daha rahat keçirmək olur.



Şəkil 1. İynəsaplayan



Şəkil 2. Qayçılar: a) böyük dərzi qayçısı; b) ortaölçülü qayçı; c) əyriuclu xırda qayçı

Oymaqlı – işlək əlin orta barmağını iynə zədələnməsindən qoruyur, sıx parçanı deşməyə kömək edir. İşləmək rahat olsun deyə, oymaqlı barmağın ölçüsünə görə seçirlər.


Naxıştikmə zamanı müxtəlifölçülü qayçılardan istifadə etmək əlverişlidir.

Böyük dərzi qayçısı (*şəkil 2, a*) məmulatın biçilməsi üçün lazımdır. Ortaölçülü qayçı (*şəkil 2, b*) məmulatın kənarlarının emalı və sapların kəsilməsi üçün lazımdır.

* **Kanva** – üzərində naxış tikmək üçün tor şəklində parça

Ucları əyri olan xırda qayçı (*şəkil 2,c*) iş saplarının kəsilməsi, xüsusi naxıştikmə üsullarının yerinə yetirilməsi, parçanın emal edilməsi üçün əlverişlidir.


İş masasının üzərində hansı qayçıların olmasına nəzər yetirin. Çatışmayan alətləri haradan əldə etməyin mümkünüyü haqqında fikirləşin.



Şəkil 3. Parça bərkidilmiş gərgah

Gərgah – naxıştikmə zamanı parçanı bərkitmək və dartmaq üçün xüsusi tərtibatdır (*şəkil 3*). Gərgah dairə və kvadrat şəklində taxtadan, plastik kütlədən, metaldan olur. Kiçik məmulatların naxıştikməsi üçün dairəvi gərgahlar daha rahatdır.

Gərgah düz, eyni dartılmış tikişləri yerinə yetirməyə kömək edir. Həmçinin naxıştikmə üçün sancaqlar, metrə, xətkeş, trafaret üçün qalın kağız və karton, kalka kağızı*, millimetrlı kağız, surət çıxartmaq üçün qara kağız, sadə karandaşlar (bərk və yumşaq – onların üzərində TM nişanlanması vurulub) lazımlı ola bilər.



Şəkil 4. Naxış tikmək üçün sxem

Hesab naxıştikməsi üçün hamar quruluşlu, məsələn, müxtəlif rəng və çalarlı muline, yun və yarıyun saplar istifadə edilir. Naxıştikmə saplarının qalılığı parçanın sıxlığına və tikişin ölçüsünə uyğun seçilir.

Gərgaha yerləşdirərkən parçanı yaxşı dartmaq lazımdır. Vintlə bərkidilən iki taxta halqa şəklində olan gərgahdan istifadə etmək daha məqsədə uyğundur.

Naxış tikmək üçün sxem – üzərinə şərti işarələrin köməyilə və ya rənglə təsvir çəkilmiş damalı kağız vərəqidir (*şəkil 4*).

Naxıştikməyə hazırlıq

Naxıştikmə texnikasına yiyələnmək üçün onun bütün mərhələlərini və tərkib hissələrini bilmək lazımdır. Bu, parça və sapların hazırlanması, şəklin


* **Kalka kağızı** – surət çıxartmaq üçün çertyoj üzərinə qoyulan nazik şəffaf kağız

parçaya keçirilməsi, sapların bərkidilmə qaydaları, naxıştikmənin xüsusi üsulları, təhlükəsiz iş qaydalarıdır.

Demək olar ki, bütün parçalar, xüsusən yumşaq parçalar, yuyulma zamanı yığılınır. Yığılma dərəcəsi lifdən və ya liflərin qarışığından, həmçinin parçanın sıxlığından asılıdır. İlk yuyulmadan sonra işin nəticəsindən məyus olmamaq üçün naxıştikmədən əvvəl parçanı **buxara vermək** lazımdır. Yəni sonrakı yığınmanın qarşısını parçanı buxar və ya isti su ilə emal etməklə almaq olar.

Bunun üçün pambıq və ya kətan parçanı isti suya, süni parçanı isə iliq suya salırlar. Sonra parçanı bir az sıxır və qurudurlar.

Parçanı nəm vəziyyətdə, əriş saplarının uzunu boyunca ütüləyir, bir az nəm parçanı tam soyuyana qədər açıq vəziyyətdə saxlayırlar.



*Şəkil 5. Parçanın
kənarının uzununa və
eninə saplarla
düzəldilməsi*


*Şəkil 6. Tikiş məmulatı
detalının naxıştikməyə
hazırlığı*

Əgər düzbucaqlı məmulata, məsələn, salfetə naxış tikiləcəksə, onda parçanın kənarlarını düzəltmək lazımdır. Bunun üçün kənar əriş və argac saplarının birini və ya bir neçəsini dartıb çıxardır, sonra isə onların izi ilə kəsim aparırlar (*şəkil 5*). Daha sonra parçanın üzərində naxışın yerini nişanlayır və onu kəsirlər.

Əgər bir neçə detaldan ibarət məmulatı bəzəmək lazımdırsa, onda naxıştikməni məmulatın biçilməsindən əvvəl və ya detalların kənarında yerinə yetirmək daha rahat olar. Parçanın üzərində, ülgüboyu kontur və emal payı xətlərini çəkib, daha sonra bu detalın üzərində gələcək naxıştikmənin şəklinin yerini müəyyən etmək olar (*şəkil 6*).

Şəklin parçaya köçürülməsi

Kitabdan şəkli necə köçürmək lazımlı olduğunu yadınıza salın. Əgər bunu nə vaxtsa etmisinizsə, dərhal ən sadə üsulu təklif edəcəksiniz – surət çıxaran kağızın köməyi ilə. Amma şəkli birbaşa kitab və ya jurnaldan köçürmək əlverişli dirmi? Burada kalka və ya başqa şəffaf kağız kömək edə bilər. Bu məqsədlə rəngli surətçixartma kağızı dəsti almaq və onu parça ilə işləmək üçün istifadə etmək olar (*şəkil 7*). Şəkli köçürməzdən əvvəl parçaya hansı rəngdə surətçixarma kağızının uyğun gəlməsi haqqında tədqiqat aparın. İki bitirdikdən sonra naxışların altından surətçixartma kağızının izlərinin görünməməsi üçün nə etmək lazımlı olduğunu haqqında fikirləşin.



Şəkil 7. Naxış tikmək üçün şəklin surətçixarma kağızının köməyi ilə köçürülməsi



TƏHLUKƏSİZ İŞ VƏ SANİTARIYA QAYDALARI

• İynə və sancaqlar işdən əvvəl və sonra sayılmalıdır. İynə və sancaqlar insan üçün təhlükəli olduğuna görə onların yerində olduğuna əmin olmaq lazımdır.

• Sancaqları üç dəfə deşməklə məmulata elə salırlar ki, ucları mümkün qədər parçanın qatları arasında qalsın.

• Məmulata batırılmış sancaqların ucları eyni tərəfə yönəlməlidir.

• İş zamanı qayçılar masa üzərində, əl altında, tiyələri bağlı vəziyyətdə və ya iş qutusunda olmalıdır.

• Six parça üzərində naxıştikmə zamanı işlək əlin orta barmağına oymaq taxmaq lazımdır.

• Naxıştikmə zamanı yer yaxşılığı işıqlandırılmalıdır, amma işiq gözləri qamaşdırılmamalıdır. Yaxşı olar ki, işiq sol tərəfdən düşsün.

• Gözlər və barmaqlar yorulmasın deyə, hər 30 dəqiqədən bir fasılə vermək lazımdır. Naxıştikməni başqa işlə növbələşdirmək daha məqsədə uyğundur.

• Məmulatı çirkənləndirməmək üçün işdən əvvəl əlləri yumaq lazımdır.

• Sapı dişlə dişləyib qırmaq olmaz. Bu məqsədlə qayçıdan istifadə edilməlidir.

SUALLAR



1. Naxıştikmədə hansı alət və tərtibatlardan istifadə edilir?
2. Hesab naxıştikməsində hansı parçadan istifadə edilir və nə üçün?
3. Naxıştikmə üçün sxem özündə nəyi əks etdirir?
4. Naxıştikmə üçün parçanın kənarları hansı üsulla düzəldilir?
5. Nə üçün naxıştikməni hazır məmulatda yox, gələcək məmulatın detalının üzərində yerinə yetirmək daha yaxşıdır?
6. Parçanın və ya sapın rənginin davamlılığını necə yoxlamaq olar?
7. Qara parçaya şəklin köçürülməsi üçün hansı rəngdə surətçixartma kağızı daha uyğun olar? Bəs ağ parçaya?



PRAKTİK İŞ

Çarpaz naxıştikməni yerinə yetirin. Çarpazlardan ibarət olan tikişlər iki dəfəyə tikilir: əvvəlcə lazımı sayıda alt ilmələr tikilir, sonra çarbazlar üst ilmələrlə başa çatdırılır.

28. GEYİMİN TƏMİRİ TEXNOLOGİYASI

Geyimin istismar müddətini artırmaq üçün onu səliqə ilə geyinməli, təmizliyinə diqqət yetirilməlidir. Hər kəs geyimi təmir etməyi bacarmalıdır.




Geyimin təmirinə nə aididir?

Geyimin istismar müddətini artırmaq üçün onu səliqə ilə geyinməli, təmizliyinə diqqət yetirilməlidir. Hər kəs geyimi təmir etməyi bacarmalıdır.



Furnitur nədir?

Furnitur – tikiş sənayesində istifadə edilən köməkçi məmulatlardır. Aşağıda tikiş furniturlarının növləri göstərilmişdir (*şəkil 1*).



Şəkil 1. Tikiş furniturların növləri: a) düymələr; b) qarmaq və ilgək;
c) tikiş basmadüyməsi; ç) deşmə basmadüymə; d) toqqa;
e) zəncirli bağlanma, ə) zəncirli asqı


Bu furniturlar palтарları düymələmək, asmaq, bağlamaq və bərkitmək üçün istifadə olunur. Tikiş furniturlarını seçərkən parçanın xüsusiyyətlərini, modelini, biçimini və məmulatın növünü nəzərə almaq lazımdır. Bu seçim zamanı məmulatın ölçüsünü, formasını və rəngini unutmaq olmaz.

Tikiş furniturlarının tarixi geyimin yarandığı andan başlayır. Tikiş furniturları olmadan tikiş mümkün deyil: tikiş üçün saplar, geyimi düymələmək və bəzəmək üçün tikiş furniturlarının növləri lazımdır.

İlk furnitur düymə hesab olunur (*şəkil 1, a*). Qədim insanlar düymələr əvəzinə geyim hissələrini bitki, heyvan sümükləri və çubuqlardan olan mil üclüqlərlə birləşdirirdilər.


Düymənin kim tərəfindən icad etdiyi dəqiq məlum deyil: bəziləri yunanlar və ya romalılar olduğuna, bəziləri düymənin Asiyadan gəldiğini iddia edirlər. Düymələr əsasən fil sümüyündən hazırlanırı.

Təyinatına görə düymələr növlərə bölünür: palto, yüngül geyim və xüsusi geyim üçün. Düymələr müxtəlif materiallardan hazırlanır: plastikdən, metaldan, ağacdən, sümükdən və s. Düymələr dizaynına görə də fərqlənir: bəzəksiz və bəzəkli (naxışlı, metal və ya dəri örtüklü). Düymələr dəlikli (iki, dörd) və dayaqlı olur (*şəkil 2*). Onları əsasən materialın rənginə və ya bəzəməyə görə seçirlər.



*Şəkil 2. Düymələrin növləri: a) ikidəlikli düymə;
b) dörd dəlikli düymə; c) dayaqlı düymə*

Yüngül paltar üçün düymə parçaya sıx, dörd-beş tikişarası ilə tikilir (*şəkil 3,a*). Üst geyimlərinə düymə “ayaq” buraxılmaqla tikilir (*şəkil 3,b*). Parçanın qalınlığından asılı olaraq “ayağın” hündürlüyü 0,1–0,4 sm ola bilər.




Şəkil 3. Düymələrin tikilmə üsulları

Qarmaqlar və ilgəklər parçanın zəif dərtlən sahələrində birləşmə yerini gizlətmək üçün istifadə olunur. Qarmaqlar və ilgəklər metaldan müxtəlif forma və ölçülərdə hazırlanır (*şəkil 1, b*).

Geyimin qamətə görə biçilməsini və bədənə uyğun olması qarmaqlarla təmin edilir. Qadın paltarlarındakı qarmaqların sayı çox və az ola bilər. Bu, geyimin materialından və növündən asılı olaraq dəyişir.

Qarmaqlar və ilgəklər parçanın növündən, məməlatın modelindən və yerləşmə yerindən asılı olaraq müxtəlif üsullarla tikilir.

Üç-dörd tikişarası etməklə, qarmaqlar üç yerə, ilgəklər isə dörd yerə tikişir (*şəkil 4, a*). Qarmaq bağlayıcının yuxarı hissəsinin alt tərəfində olmalıdır (*şəkil 4, b*).



Şəkil 5. a) qarmaq və ilgəyin tikilməsi; b) bağlayıcıda qarmaq və ilgəyin yeri

Bağlanması yerinə böyük yük düşmürsə, kiçik qarmaqlardan istifadə olunur və ilgəklər sapdan hazırlanır.

Furnitur yararsız hala gəldikdə, onu dəyişmək lazımdır. Bunun üçün itioclü kiçik qayçıdan istifadə etmək olar. Paltarları təmir edərkən qayçı, iynə və ütü ilə təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.

SUALLAR



1. *Furnitur nədir?*
2. *Hansı növ tikiş furniturlarını tanıyırsınız?*
3. *Furnitur seçərkən nələrə diqqət yetirmək lazımdır?*
4. *Düymənin tarixi haqqında nə bilirsiniz?*
5. *Təyinatına görə hansı düymələri tanıyırsınız?*
6. *Düymələrin hansı tikiş növlərini bilirsiniz?*
7. *Qarmaq və ilmələrdən harada istifadə olunur?*
8. *Qarmagın tarixi haqqında nə bilirsiniz?*
9. *Qarmaqlar və ilgəklər necə tikilir?*
10. *Paltarları təmir edərkən nələrə diqqət yetirmək lazımdır?*



Praktik iş

İki və dördəlikli düymələrin tikilməsi

Resurslar: parça kəsiyi, iki və dördəlikli düymələr, təbaşir, iynə, sap, qayçı və oymaq.

1. Parça kəsiyi üzündə təbaşirlə iki xətt işarələyin.
2. Hər xətt üzərinə iki və dörd dəliyi olan düymə tikin.

LAYİHE
111

BURAXILIŞ MƏLUMATI

TEXNOLOGİYA 6

*Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün
Texnologiya fənni üzrə
DƏRSLİK*

Tərtibçi heyət:

Müəlliflər

Natiq Lyutfiq oğlu Axundov
Hümeye Hüseyn oğlu Əhmədov
Fəridə Siyavuş qızı Şərifova
Xuraman Rəcəb qızı Səlimova

Redaktor

Sevinc Nuruqızı
Abdulla Ələkbərov
Əmiraslan Zaliyev
Günel Abdullayeva

Bədii və texniki redaktor
Dizayner
Korrektor

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi 2021–)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 7. Fiziki çap vərəqi 6,0. Formatı 70x100 %.

Kəsimdən sonra: 165x240. Səhifə sayı 112.

Şriftin adı ölçüsü: məktəb qarnituru 12-13pt.

Ofset kağızı. Ofset çapı. Sifariş.


Tiraj 0000. Pulsuz. Bakı–.

Nəşriyyat :
“Aspoliqraf LTD” MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 151

Çap məhsulunu istehsal edən:

LAYİHE

PULSUZ



Əziz məktəbli!

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!



LAYİHƏ